

2103Y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 2103Y İqtisadiyyatın tənzimlənməsi**

1 İqtisadiyyatın dövlət tənzimlənməsi:

- ☐ inflyasiya artımının yaradılması üzrə dövlətin fəaliyyətidir
- ☒ sabit iqtisadi artımı saxlama üzrə dövlətin fəaliyyətidir
- ☐ işsizliyin artırılması üzrə dövlətin fəaliyyətidir
- ☐ haqsız rəqabəti formalaşdırmaq üzrə dövlətin fəaliyyətidir
- ☐ tədiyyə balansının mənfi saldosunun formalaşması üzrə dövlətin fəaliyyətidir

2 İqtisadiyyatın dövlət tənzimlənməsi:

- ☒ sabit iqtisadi artımı saxlama üzrə dövlətin fəaliyyətidir
- ☐ tədiyyə balansının mənfi saldosunun formalaşması üzrə dövlətin fəaliyyətidir
- ☐ inflyasiya artımının yaradılması üzrə dövlətin fəaliyyətidir
- ☐ haqsız rəqabəti formalaşdırmaq üzrə dövlətin fəaliyyətidir
- ☐ işsizliyin artırılması üzrə dövlətin fəaliyyətidir

3 İqtisadiyyatın tənzimlənməsinin əsas məqsədidir:

- ☐ regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ☒ iqtisadi - sosial sabitlik və inkişafa nail olma
- ☐ regionların təbii-iqlim xüsusiyyətlərindən istifadə
- ☐ yerli özünüidarəetmə zamanətinin təminatı
- ☐ ətraf mühitin çirklənməsinin qarşısının alınması

4 Təsnifləşdirmə prinsiplərinə görə kontraktlar aşağıdakı növə bölünürlər: A) birdəfəlik B) dövrü C) qarışıq formada ödənişli D) daimi E) birtərəfli

- ☐ A,B,C,D
- ☐ A, C
- ☐ B,C,E
- ☒ A,B,C
- ☐ B, C

5 İqtisadiyyatın tənzimlənməsinin əsas məqsədidir:

- ☐ regionların sosial-iqtisadi inkişaf şəraitinin bərabərləşdirilməsi
- ☐ regionların təbii-iqlim xüsusiyyətlərindən istifadə
- ☐ yerli özünüidarəetmə zamanətinin təminatı
- ☐ ətraf mühitin çirklənməsinin qarşısının alınması
- ☒ iqtisadi - sosial sabitlik və inkişafa nail olma

6 İqtisadiyyatın dövlət tənzimlənməsi nin predmeti öyrənir:

- ☐ ölkənin təhlükəsizliyinin təmin edilməsi
- ☐ məşğulluğun tənzimlənməsi
- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ☒ ölkənin iqtisadi həyatında bazar münasibətlərinin səmərəli formalaşmasını təmin edəcək dövlətin bütün iştirak formalarını
- ☐ ətraf mühitin qorunması

7 İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlər aiddir:

- ☐ məşğulluğun tənzimlənməsi
- ☐ ətraf mühitin qorunması
- ☒ bütün cavablar düzdür
- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ☐ ölkənin təhlükəsizliyinin təmin edilməsi

8 İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlərə aiddir:

- ☒ bütün cavablar düzdür
- ☐ ölkə regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsi
- ☐ mövcud qanunvericiliyin təkmilləşdirilməsi
- ☐ ümumi iqtisadi proporsiyaların dəstəklənməsi
- ☐ iqtisadiyyatın cari və gələcək istiqamətlərinin optimal nisbətində formalaşması

9 İDT fənninin əsas vəzifələrinə aşağıda adı çəkilənlər aiddir:

- ☒ bütün cavablar düzdür
- ☐ sosial-iqtisadi inkişaf, regional, sahə, sahələrarası, məqsədli, investisiya proqnoz və proqramlarının yaxın və uzaq gələcəyə işlənilib hazırlanması
- ☐ iqtisadi inkişafın səmərəliliyini təmin etmək
- ☐ dövlət tənzimlənməsi qarşılıqlı maraqların təmin olunmasını yönəlməli və bir tərəfdən, iqtisadiyyatın səmərəli inkişafını, digər tərəfdən isə sosial ədaləti təmin etməlidir
- ☐ dövlətin sərəncamında olan təbii, insan, maliyyə resurslarının səmərəli istifadəsi

10 İDT əsas funksiyalarına aiddir:

- ☒ bütün cavablar düzdür
- ☐ iqtisadi qanunların işlənilib hazırlanması, qəbul olunması və onların icrasına nəzarət;
- ☐ makroiqtisadi siyasətin prioritetlərinin müəyyən olunması
- ☐ bazarın səmərəli fəaliyyəti üçün şəraitini yaradılması
- ☐ bazar həll edə bilməyən məsələlərin həlli

11 Dövlət sifarişinin yerinə yetirilməsi və maliyyələşdirilməsi:

- ☐ məcburidir və müəyyən hissəsi ödənilir
- ☒ müqavilə əsasında və ödənilir
- ☐ məsləhət xarakterlidir və ödənilmir
- ☐ məcburidir və ödənilmir
- ☐ könüllüdür və müəyyən hissəsi ödənilir

12 Dövlət proqramı təmin olunmalıdır: A) əmək ehtiyatları ilə B) maddi ehtiyatları ilə C) maliyyə ehtiyatları ilə D) istehsal gücləri ilə

- ☐ A,B,C,D
- ☐ B,C,D
- ☒ A,B,C,
- ☐ A,B,D
- ☐ B,C

13 İnhisarlarda qiymət səviyyəsinin yüksəldilməsinin məhdudlaşdırılması üçün tətbiq edilir:

- ☐ maya dəyəri səviyyəsi həddi
- ☐ mənfəət səviyyəsi həddi
- ☐ kredit səviyyəsi həddi

- ☒ rentabellik səviyyəsi həddi
- ☐ vergi səviyyəsi həddi

14 Bazar iqtisadiyyatı şəraitində qiymətin aşağıdakı növü yoxdur

- ☒ müntəzəm qiymət
- ☐ sabit qiymət
- ☐ biznes qiyməti
- ☐ dövlət qiyməti
- ☐ kontrakt qiyməti

15 Keyns tərəfindən aşağıdakı nəzəri prinsipdən istifadə olunur

- ☐ sosial siyasəti həyata keçirmək
- ☐ ekologiyaya dövlət himayəsi göstərmək
- ☐ dövlət dirijizmi
- ☐ pul qaydasından
- ☒ istehsal, məşğulluq və milli gəlirə dövlət investisiyalarının təsirinin multiplikativ effektindən

16 $MV=PQ$ tənliyi kimin adı ilə bağlıdır

- ☐ Sey
- ☐ Yum
- ☐ Rikkardo
- ☐ Marşal
- ☒ Fişer

17 Pulun kəmiyyət nəzəriyyəsi neçənci əsrdə meydana gəlmişdir:

- ☐ XVI
- ☐ XX
- ☐ XIX
- ☒ XVIII
- ☐ XV

18 İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən:

- ☐ Q.Müzdal
- ☒ M.Fridmen
- ☐ C.Qeldbreyt
- ☐ F.Petti
- ☐ Y.Tinberqen

19 Dövlət tənzimlənməsinin əsasını yaradan:

- ☒ C.Keyns
- ☐ L. Mizek
- ☐ E.Çemberlin
- ☐ A.Marşal
- ☐ M.Fridmen

20 Aşağıda göstərilənlərdən hansı proqnoz növünə aiddir

- ☐ direktiv proqnoz
- ☐ operativ proqnoz

- ☐ orta müddətli proqnoz
- ☐ uzun müddətli proqnoz
- ☒ bütün cavablar səhvdir

21 Direktiv planlaşdırmanın əsas cəhətlərinə aiddir:

- ☒ bütün cavablar düzdür
- ☐ planlaşmaya məcburi və məqsədyönlü təsir edilməsi
- ☐ dövlət planlaşdırılması
- ☐ iqtisadi planların qanun şəklində icra edilməsi
- ☐ dövlət mülkiyyətinin üstünlük təşkil etməsi

22 Tarixi cəhətdən iqtisadi nəzəriyyə məktəblərindən hansı birinci olub?

- ☐ klassik
- ☒ merkantilizm
- ☐ monetariz
- ☐ neoluberalizm
- ☐ keynsçillik

23 İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən

- ☒ M.Fridmen
- ☐ A.Marşal
- ☐ Keyns
- ☐ Hilbert
- ☐ Şumpater

24 İqtisadi problemlərin bir hissəsi bazar, bir hissəsi hakimiyyət tərəfindən həll edilirsə, onda iqtisadiyyat

- ☐ kooperasiyadır
- ☐ kollektivdir
- ☒ qarışıqdır
- ☐ cavablar düzdür
- ☐ korporativdir

25 İqtisadi marağın icraçısıdır

- ☐ bütün cavablar düzdür
- ☒ mərkəzi bank
- ☐ kommersiya bankları
- ☐ korporativ banklar
- ☐ xüsusi banklar

26 İqtisadiyyatın tənzimlənməsində strateji planlaşdırmanın rolu

- ☐ sosial-iqtisadi inkişaf üzrə tövsiyələr hazırlamaq
- ☐ makroiqtisadi strategiyayı proqnozlaşdırmaq
- ☐ sahə strategiyasının proqnozunu vermək
- ☐ iqtisadi sistemin ilkin həlqələrinin strategiyasını müəyyənləşdirmək
- ☒ cəmiyyətdə baş verən sosial-iqtisadi dəyişiklikləri nəzərə almaq, onların dinamiki istiqamətini müəyyənləşdirmək

27 İqtisadi sistem dövlət mülkiyyətinə və mərkəzi idarəetmə metodlarına əsaslanırsa, onda o adlanır

- ☐ xalis inhisar bazarı

- ☐ ənənəvi bazar sistemi
- ☐ azad rəqabət bazarı
- ☒ inzibati-amirlik sistemi
- ☐ bütün cavablar düzdür

28 Funksional əlamətə görə proqnozlar aşağıdakı növlərə bölünür

- ☐ delfi metodu
- ☒ normativ
- ☐ ektropolyasiya
- ☐ adaptasiya
- ☐ matris metodu

29 Funksional əlamətə görə proqnozlar aşağıdakı növlərə bölünür

- ☐ ssenarinin quruluşu
- ☐ fərdi
- ☐ analitik
- ☒ axtarış
- ☐ intervyu

30 Fiskal tənzimləmə alətləridir

- ☒ 1,2,3
- ☐ dövlət xərcləri
- ☐ vergi
- ☐ transfertlər
- ☐ 1,2
- ☐ 2,3

31 Dövlətin iqtisadiyyata müdaxiləsinin məhdədləşdirilməsi zərurəti ilk dəfə kim tərəfindən işlənilib

- ☐ A.Marşal
- ☒ A. Smit
- ☐ Marks
- ☐ Samoelson
- ☐ C.Keyns

32 Dövlət tənzimlənməsinin əsasını yaradan

- ☐ A.Marşal
- ☐ Marks
- ☐ Samoelson
- ☐ A. Smit
- ☒ C.Keyns

33 C.M.Keyns hansı nəzəriyyənin banisidir?

- ☐ iqtisadiyyatın fundamental nəzəriyyəsi
- ☐ makroiqtisadi tənzimləmə
- ☐ iqtisadi kibernetika
- ☐ iqtisadi fizika
- ☒ makroiqtisadiyyat nəzəriyyəsinin

34 Birbaşa təsir metodlarına aiddir

- ☐ emissiya
- ☒ qiymətlərin dondurulması
- ☐ faiz stavkası
- ☐ büdcə
- ☐ pul kütləsi

35 Bazarın görünməz əl haqqında tezis hansı nəzəri konsepsiyadadır

- ☐ cavabların hamısı düzdür
- ☒ klassik
- ☐ neoliberalizm
- ☐ neoklassik
- ☐ prijizm

36 Aşağıda verilənlərdən hansı proqnoz növünə aiddir

- ☒ bütün cavablar düzdür
- ☐ makroiqtisadi proqnoz
- ☐ sahə proqnozu
- ☐ iqtisadi sistemin ilkin həlqələrinin proqnozu
- ☐ bütün cavablar səhvdir

37 İqtisadi siyasətin zaman dövrünə görə aşağıdakı növləri var: 1. Qısa müddətli 2. Orta müddətli 3. Uzun müddətli

- ☐ 2
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2,3
- ☒ 1,2,3

38 Dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir: 1. İnvestisiya siyasəti 2. Büdcə siyasəti 3. Stuktur siyasət 4. Qiymət siyasəti

- ☐ heç biri
- ☒ hamısı
- ☐ 1,2,3
- ☐ 2,3,4
- ☐ 2,4

39 İqtisadi siyasətin zaman dövrünə görə aşağıdakı növləri var: 1. Qısa müddətli 2. Orta müddətli 3. Uzun müddətli

- ☐ 2
- ☐ 1,3
- ☐ 1,2
- ☐ 2,3
- ☒ 1,2,3

40 Tükənməyən resurslar nə aid deyil?

- ☒ külək enerjisi
- ☐ su
- ☐ günəş enerji
- ☐ geotermik enerji

- ☐ qabarma enerjisi

41 Səhv cavabı tapın. Təbii resurslar isə insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan nə kimi göstərilmişdir

- ☐ su mənbələri
☒ ekoloji bərpa mənbələri
☐ flora
☐ enerji mənbələri
☐ fauna

42 Səhv cavabı tapın. Təbiətdən istifadənin strateji planlaşdırılması müəyyən spesifik xüsusiyyətlərə malikdir:

- ☐ Təbii proseslərin strateji planlaşdırılması, təbii proseslərə təsir və onun nəticələrinin iqtisadiyyata təsirindən ibarətdir
☐ Planlaşdırılan obyekt ictimai-istehsal və təbii proseslərin qarşılıqlı fəaliyyətinin nəticəsidir
☒ Mineral resursların səmərəli istifadə olunması və qorunmasıdır
☐ Ətraf mühitin çirklənməsi nəticəsi çox uzaq müddəti əhatə edə bilər
☐ Ətraf mühitin çirklənməsi heç də həmişə inzibati-ərazi çərçivəsinə sığmır

43 Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:

- ☐ təbiətdən istifadə sistemlərinin bir hissəsini (mədən sənayesi), iqtisadi prosesin ilkinini təşkil edərək ümumi iqtisadiyyatın sonrakı inkişafının şərtləndirilməsini:
☒ təbiətdən istifadə sistemlərinin bir hissəsini (meşə təsərrüfatı), iqtisadi prosesin ilkinini təşkil edərək ümumi iqtisadiyyatın sonrakı inkişafının şərtləndirilməsini:
☐ təbiətlə iqtisadiyyat arasındakı əlaqə dərəcəsini müəyyən etmək
☐ təbiətdən istifadə sistemlərinin bir hissəsini (kənd təsərrüfatı), iqtisadi prosesin ilkinini təşkil edərək ümumi iqtisadiyyatın sonrakı inkişafının şərtləndirilməsini:
☐ təbiətlə iqtisadiyyat arasındakı əlaqə ölçüsünü (yerin səthi - landşaftı) müəyyən etmək

44 Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:

- ☐ təbiətlə iqtisadiyyat arasındakı əlaqə dərəcəsini müəyyən etmək
☐ təbiətlə iqtisadiyyat arasındakı əlaqə səviyyəsini müəyyən etmək
☒ təbiətlə iqtisadiyyat arasındakı əlaqə nisbətini müəyyən etmək
☐ təbiətlə iqtisadiyyat arasındakı əlaqə ölçüsünü (su) müəyyən etmək
☐ təbiətlə iqtisadiyyat arasındakı əlaqə ölçüsünü (ərazi) müəyyən etmək

45 Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:

- ☐ təbiətin çirklənməsi tipinin müəyyən edilməsini.
☐ resursların təkrar oluna bilməsi səviyyəsinin müəyyən edilməsini
☒ ekoloji resursun geniş miqyaslı təkrar istehsalının müəyyən edilməsini.
☐ təbiətin çirklənməsi strukturunun müəyyən edilməsini.
☐ təbiətin çirklənməsi təsnifatının müəyyən edilməsini.

46 Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:

- ☐ təbiətin çirklənməsi tipinin müəyyən edilməsini.
☒ təbiətin çirklənməsi mənbəyinin müəyyən edilməsini
☐ resursların tükənməsi və təkrar oluna bilməsi səviyyəsinin müəyyən edilməsini.
☐ təbiətin çirklənməsi strukturunun müəyyən edilməsini.
☐ təbiətin çirklənməsi təsnifatının müəyyən edilməsini

47 Səhv cavabı tapın. Sistemli təhlil və sintez metodu nəzərdə tutur:

- ☐ istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (istifadə səviyyəsi)
- ☒ istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (fəaliyyət şəraiti)
- ☐ istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (resurslardan kompleks istifadə və s.)
- ☐ istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (texnologiya)
- ☐ istehsal sistemlərinin vəziyyətinin qiymətləndirilməsini (tullantılar)

48 Səhv cavabı tapın. Ölkədə antropogen (təsərrüfat fəaliyyəti ilə əlaqədar) çirklənmə üzrə monitorinq dövlət orqanları tərəfindən həyata keçirilir. Buna isə Azərbaycan Respublikası Ekologiya Mərkəzi rəhbərlik edir. Vahid Dövlət Ekoloji Monitorinq sisteminə aşağıdakı dövlət orqanları daxil edilə bilər (VDEMS):

- ☐ Səhiyyə Nazirliyi
- ☒ Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və s.
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Dəniz və çay gəmiçiliyi idarəsi
- ☐ Müdafiə Nazirliyi

49 Səhv cavabı tapın. İnsanların ətraf mühitlə birgə fəaliyyəti, yəni təbii resurslardan istifadə çoxtərəfli müxtəlif xarakterə malikdir. Bununla belə həmin fəaliyyətin mühüm istiqamətlərini qeyd etmək olar:

- ☒ tənzimləmə
- ☐ resurs istehlakı
- ☐ təbii resursların qorunması
- ☐ idarəetmə
- ☐ monitorinq

50 Səhv cavabı tapın. İnsanların ətraf mühitlə birgə fəaliyyəti, yəni təbii resurslardan istifadə çoxtərəfli müxtəlif xarakterə malikdir. Bununla belə həmin fəaliyyətin mühüm istiqamətlərini qeyd etmək olar:

- ☐ resurs istehlakı
- ☒ ətraf mühitin yaxşılaşdırılması
- ☐ yaşayış mühitinin yaxşılaşdırılması
- ☐ konstruktiv dəyişmə
- ☐ təbii resursların təkrar istehsalı

51 Səhv cavabı tapın. Ekoloji resurslara və ona aid məsələlərə nə aid deyil

- ☐ münbit torpaq
- ☐ Ekoloji resursun təkrar istehsal üçün resursun minimum həddi nəzərə alınmalıdır
- ☐ Ekoloji resursun sadə miqyaslı təkrar istehsalı
- ☐ Ekoloji resursun geniş miqyaslı təkrar istehsalı.
- ☒ mineral resurslar

52 Səhv cavabı tapın. Ekoloji resurslara və ona aid məsələlərə nə aid deyil

- ☐ bitki
- ☐ münbit torpaq
- ☐ ekoloji resursun bərpası
- ☒ su
- ☐ heyvanlar

53 Səhv cavabı tapın. Ekoloji problemlər dünyəvi xarakter daşıyır və onun həlli bütün cəmiyyətin işidir. Müasir elmi-texniki tərəqqi şəraitində daha aktual ekoloji problemlər bunlardır

- ☐ atmosferdə karbon qazının toplanması
- ☐ dünya okeanının çirklənməsi

- ☐ atmosferin xüsusi qatı – unosfer bağlı problemlər
- ☒ içməli suyun azalması
- ☐ atmosferin toz çirklənməsi

54 Səhv cavabı tapın. Ekoloji problemlər dünyəvi xarakter daşıyır və onun həlli bütün cəmiyyətin işidir. Müasir elmi-texniki tərəqqi şəraitində daha aktual ekoloji problemlər bunlardır

- ☐ atmosferin toz çirklənməsi
- ☒ çayların çirklənməsi
- ☐ atmosferdə karbon qazının toplanması
- ☐ dünya okeanının çirklənməsi
- ☐ istilik çirklənməsi

55 Səhv cavabı tapın. Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi haqqında qanunda ekologiya nəyi öyrənən elm kimi qəbul edilmişdir

- ☐ ətraf mühitin tarazlığını
- ☒ ətraf mühitin mühafizəsini
- ☐ fiziki prosesləri
- ☐ ətraf mühitin tarazlığın pozulmasına təsir edən təbii amillər
- ☐ antropogen prosesləri

56 Nə düzdür?

- ☐ Sinekologiya – autoekologiyanın ətraf mühitdə insanlarla birgə fəaliyyəti
- ☐ Sinekologiya – autoekologiyanın ətraf mühitdə insanlarla qarşılıqlı əlaqəsi
- ☒ Sinekologiya – autoekologiyanın ətraf mühitlə qarşılıqlı əlaqəsi
- ☐ Sinekologiya – insanların ətraf mühitlə qarşılıqlı əlaqəsi
- ☐ Sinekologiya – cəmiyyət və təbiətin birgə fəaliyyəti

57 Nə düzdür?

- ☐ Autoekologiya – insanların ətraf mühitlə birgə fəaliyyəti
- ☒ Autoekologiya – ayrı-ayrı bitki və heyvan növlərinin qarşılıqlı münasibəti
- ☐ Autoekologiya – təbii ehtiyatlardan kompleks istifadə ilə bağlı qarşılıqlı münasibətlər
- ☐ Autoekologiya – resursların məkanca səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı münasibətlər
- ☐ Autoekologiya – ayrı-ayrı bitki və heyvan növlərinin insanlarla qarşılıqlı münasibəti

58 Müasir ekologiya neçə hissədən ibarətdir

- ☒ 2
- ☐ 5
- ☐ 6
- ☐ 4
- ☐ 3

59 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin təbii resursların təkrar istehsalı istiqamətinə nə aid deyil?

- ☒ təbii hadisələrdən qorunma
- ☐ bərpa oluna bilən resursların birbaşa təkrar istehsalı
- ☐ bərpa olunmuşların qorunması
- ☐ bərpa olunmuşların səmərəli istifadəsi
- ☐ yer relyefinin bərpası

60 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin resurs istehlakı istiqamətinə nə aid deyil?

- ☒ təbii ehtiyatlardan kompleks istifadə
- ☐ resursdan istifadə
- ☐ istehsal tullantılarının yerləşdirilməsi
- ☐ resursun çıxarılması və istifadəsi
- ☐ resursun çıxarılması

61 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin konstruktiv dəyişmə istiqamətinə nə aid deyil?

- ☐ təsərrüfat fəaliyyətinin zərərli nəticələrinin ləğv edilməsi
- ☐ təbii ehtiyatlardan kompleks istifadə proqramı
- ☐ resursların ayrı-ayrı xüsusiyyətlərinin yaxşılaşdırılması
- ☒ resursun kompleks çıxarılması və istifadəsi
- ☐ təbii hadisələrdən qorunma

62 Hansı düzdür?

- ☐ Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 70 faizi, neftin 50 faizi, daş kömürün 40 faizi itir.
- ☒ Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 80 faizi, neftin 56 faizi, daş kömürün 40 faizi itir.
- ☐ Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 70 faizi, neftin 56 faizi, daş kömürün 40 faizi itir.
- ☐ Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 80 faizi, neftin 50 faizi, daş kömürün 40 faizi itir.
- ☐ Bərpa olunmayan resurslar, bura torpaq və bütün mineral resurslar aiddir. Burada başlıca vəzifə – mineral resurslardan tam və kompleks istifadədir. Məsələn, slyuda və kalium duzları çıxarılarkən onun 80 faizi, neftin 56 faizi, daş kömürün 50 faizi itir.

63 Bütün təbii resurslar neçə qrupda təsnif olunur?

- ☐ 6.
- ☐ 5.
- ☒ 3.
- ☐ 2.
- ☐ 4.

64 1 sm. münbit torpağın bərpası üçün qədər vaxt lazımdır?

- ☐ 300-800
- ☐ 300-900
- ☐ 500-1000
- ☒ 300-1000
- ☐ 400-1000

65 davamlı inkişafın meyarlar sisteminin formalaşdırılmasının aşağıdakı istiqamətdə təyin edilməsi vacibdir: A) sosial, iqtisadi, ekoloji və institusional bölmələr üzrə təsnifatlaşdırılma B) ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi C) mövcud vəziyyət, ona təsir və reaksiya.

- ☐ B,C
- ☐ A,B,C
- ☐ A,B
- ☒ A,C
- ☐ A

66 ətraf mühitin mühafizəsinin iqtisadi əsaslarına aid deyil:

- ☐ iqtisadi maraqlandırma
- ☐ ekoldoji ödəmələr
- ☐ ekoloji vergi
- ☐ ekoloji cərimələr
- ☒ torpaqların şoranlaşması

67 Dövlətin ekoloji funksiyalarına nə aid deyil:

- ☐ ekoloji nəzarət
- ☐ sertifikatlaşdırma
- ☐ ekoloji normaların təsdiqi
- ☐ ekoloji idarəetmə orqanların təşkili
- ☒ resurslardan tam istifadə

68 indiqativ planlaşdırmanın göstərici və normativləri, yəni indikatorları sosial-iqtisadi inkişafın əsas parametrlərini xarakterizə edir: 1. mərkəzi səviyyədə 2. regional səviyyədə 3. bələdiyyə səviyyədə

- ☐ 1
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 3

69 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir: 1. taktiki və strateji məqsədlər 2. dövlətin və subyektlərin maraqlarının uyğunlaşdırılmasının vacibliyi 3. dövlətin və insanların maraqlarının uyğunlaşdırılmasının mümkünlüyü

- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2

70 Perspektivə yönəldilən təsərrüfat sistemində mümkün olan və ya gözlənilən dəyişikliklər: 1. texniki-texnoloji, 2. təşkilati, 3. iqtisadi, 4. sosial-siyasi

- ☐ 1,3
- ☐ 2,3,4
- ☐ 1,2
- ☒ 1,2,3,4
- ☐ 2,4

71 İdarəedici iqtisadi metodları ehtimal edirlər. 1. vergi əlaqələrini aktiv sistemini 2. əmtəə mübadiləsinin tənzimini 3. qiymət qoyulmasını

- ☐ 1
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 3

72 İdarəedici iqtisadi metodlardır: 1. qarşılıqlı ödəniş, 2. iqtisadi məsuliyyət, 3. maliyyə intizam instrumentariləri

- ☐ 1,3
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 3

73 İdarəetmənin hüquqi metodlarıdır: 1. tələblər, 2. zəmanətlər, 3. qadağalar,

- ☐ 1,3
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 3

74 İqtisadi əlaqələrin yeni paradiqmasında dövlətin tənzimləmə mexanizminə aid deyil: 1. hüquqi metodlar 2. iqtisadi metodlar 3. institusional metodlar

- ☐ 1,3
☐ 2,3
☐ 1,2
☐ 1,2,3
☒ 3

75 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi təsərrüfat fəaliyyəti ilə idarəetmə strukturlarının institusional cəhətdən aşağıdakı şərtlərinin birləşməsi vasitəsilə həyata keçirilir: 1. siyasi, 2. ictimai 3. iqtisadi- hüquqi

- ☐ 1,3
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 2

76 Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifəsinə aid deyil:

- ☐ ekoloji təhlükəsizlik üzrə dövlət normativlərini təyin etmək
☐ dövlət nəzarətini həyata keçirmək
☐ ekoloji təhlükəsizlik üzrə dövlət standartları təyin etmək
☐ fəvqəladə ekoloji vəziyyətli zonaları təyin etmək
☒ qonşu dövlətlərin ekoloji təhlükəsizlik üzrə tədbirləri yerinə yetirməsinə nəzarət etmək

77 ətraf mühitin mühafizəsi sahəsində respublikamızda hansı nəzarət növü yoxdur:

- ☐ dövlət və ictimai
☐ istehsalat
☒ beynəlxalq
☐ ictimai və istehsalat
☐ dövlət

78 Xüsusi mühafizə olunan təbiət ərazilərinə nə aid deyil:

- ☐ yaşıllıqlar
☐ təbiət abidələri
☒ heykəl və abidələr
☐ qoruqlar
☐ kurortlar

79 Ekoloji keyfiyyət normativ göstəricilərinə aid deyil:

- ☒ əhalinin təkrar istehsalı
- ☐ elektormaqnit şüalanma səviyyəsi
- ☐ səs-küy göstəriciləri
- ☐ konsentrasiyaların yol verilən qatılıq həddi
- ☐ aqrokimyəvi maddələrin miqdarının yol verilən həddi

80 Milli iqtisadiyyatın davamlı inkişafının yüksək səviyyəsinə nail olmaq üçün bu qaydalar kateqoriyası olmalıdır: 1) İQTİSADİ, 2) SOSIAL 3) EKOLOJİ

- ☐ 1,3
- ☐ 2
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2,3

81 Obyektlər üzrə proqnozlaşdırmada aşağıdakı prinsipləri fərqləndirirlər: 1. iqtisadiyyat proqnozları 2. ekoloji proqnozlar 3. xarici-iqtisadi proqnozlar

- ☐ 1
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 3

82 iqtisadiyyatın inkişafı mərhələlərinə və böhranlara bu amillər təsir göstərir. 1. təbii-ekoloji, 2. dövlət-siyasi, 3. demokratik, 4. sosial-mədəni

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 2
- ☒ 1,2,3,4
- ☐ 4

83 Məqsədli proqram aşağıdakılar üzrə qarşılıqlı əlaqəli tədbirlər sistemidir. 1. məqsədlər 2. ehtiyatlar 3. müddətlər

- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 1
- ☐ 3
- ☐ 2,3

84 Məqsədli proqram inkişafın aşağıdakı prioritetlərini verilmiş müddətdə və ən böyük səmərə ilə realizəsini təmin edir 1. sosial, 2. iqtisadi, 3. elmi-texniki 4. ekoloji

- ☐ 1,2,4
- ☒ 1,2,3,4
- ☐ 1,2,3
- ☐ 2,4
- ☐ 2,3,4

85 Neoklassik sintez hansı modellərin istifadəsini nəzərdə tutur

- ☐ bütün cavablar düzdür
- ☐ ekletik keynsçilər
- ☒ Keyns və Monetar
- ☐ ardıcıl monetaristlər
- ☐ radikal keynsçilər

86 Keynsin modeli nə zaman yaranmışdır

- ☐ 1920-1925-ci illər
- ☐ 1930-1933-cü illər
- ☒ 1929-1933-cü illər böhranından sonra
- ☐ 1933-1935-ci illər
- ☐ 1930-1935-ci illər

87 Keyns tərəfindən aşağıdakı nəzəri prinsipdən istifadə olunur:

- ☒ istehsala, məşğulluq və milli gəlirə dövlət investisiyalarının təsirinin multiplikativ effektindən
- ☐ inflyasiyanın tənzimlənməsi
- ☐ məşğulluğun təmin olunması
- ☐ sosial müdafiə ehtiyacı olan əhəlinin təminatı məqsədilə gəlirlərin yenidən paylanması
- ☐ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi

88 Keyns modeli nə vaxt yayılmışdır

- ☐ XXI əsrdə
- ☐ XVII əsrdə
- ☐ XIX əsrdə
- ☒ XX əsrin 50-60-cı illərində
- ☐ XVIII əsrdə

89 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- ☒ inflyasiyanın tənzimlənməsi
- ☐ mənfə xarici effektlərin aradan qaldırılması
- ☐ ictimai əmtəələrin təklif olunması
- ☐ pul tədavülünün təşkil olunması
- ☐ bütün cavablar düzdür

90 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- ☒ məşğulluğun təmin olunması
- ☐ sosial müdafiəyə
- ☐ inflyasiyanın tənzimlənməsi
- ☐ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
- ☐ regional siyasət

91 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- ☒ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi
- ☐ sosial müdafiəyə
- ☐ inflyasiyanın tənzimlənməsi
- ☐ məşğulluğun təmin olunması
- ☐ regional siyasət

92 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- ☒ dünya iqtisadiyyatında milli maraqlarını təmin etmək
- ☐ sosial müdafiəyə
- ☐ inflyasiyanın tənzimlənməsi
- ☐ məşğulluğun təmin olunması
- ☐ regional siyasət

93 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- ☒ bütün cavablar düzdür
- ☐ sosial müdafiəyə
- ☐ inflyasiyanın tənzimlənməsi
- ☐ məşğulluğun təmin olunması
- ☐ regional siyasət

94 Dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum səviyyəsinə daxil olan tədbirlərə aiddir

- ☒ bütün cavablar düzdür
- ☐ inflyasiyanın tənzimlənməsi
- ☐ məşğulluğun təmin olunması
- ☐ sosial müdafiəyə
- ☐ fundamental elmi tədqiqatların maliyyələşdirilməsi

95 Dövlət direjizmi kim tərəfindən irəli sürülmüşdür

- ☐ Şerman
- ☐ Skarrufi
- ☒ F.Peru
- ☐ Keynsçilər tərəfindən
- ☐ Stafford

96 İqtisadi siyasətin alətləridir: 1. İnizibati 2. İqtisadi 3. institutsional

- ☒ 1,2,3
- ☐ 2,3
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2

97 Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir: 1. Pul-kredit 2. Bütçə-vergi 3. xarici iqtisadi

- ☐ 2,3
- ☒ 1,2,3
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2

98 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- ☐ heç biri
- ☐ 2,3,4
- ☐ 1,2,3
- ☒ hamısı
- ☐ 2,4

99 İqtisadi siyasətdə xarici tarazlıq:

- ☐ siyasət dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini öyrənilməsinə nail olmaqdır.
- ☐ iqtisadi artımın maksimum olmasına nail olmaqdır.
- ☐ məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmaqdır.
- ☒ tədiyyə balansının saldosunun sıfır olmasına nail olmaqdır.
- ☐ fəaliyyət proqramı haqqında qərar qəbuluna nail olmaqdır.

100 İqtisadi siyasətin reallaşması aşağıdakı subyektlərin məcmusunu özündə birləşdirir: A)hökumət orqanları B)qeyri hökumət orqanları C)beynəlxalq təşkilatlar

- ☐ C
- ☒ A,B
- ☐ B,C
- ☐ A,B,C
- ☐ B

101 Tənzimləmə prosesində aşağıdakı aspektlər meydana gəlir: A)dövlət təsirin məqsədi formalaşdırılır B)strategiya işlənilib hazırlanır C) böyük bir qrup alternativ həllərin içərisindən optimal olanı seçilir

- ☐ C
- ☐ A,B
- ☐ B,C
- ☒ A,B,C
- ☐ B

102 İqtisadi siyasətin aşağıdakı təsnifat növü var: 1. Liberal 2. Mobilizəedici 3. Tənzimləyici

- ☐ 2
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2,3
- ☒ 1,2,3

103 İqtisadi siyasətin alətləridir: 1. İnzibati 2. İqtisadi 3. institutsional

- ☒ 1,2,3
- ☐ 2,3
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2

104 Makroiqtisadi tarazlığa nail olmada dövlətin əsas istifadə etdiyi siyasətlərdir: 1. Pul-kredit 2. Bütçə-vergi 3. Xarici iqtisadi

- ☐ 2,3
- ☒ 1,2,3
- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2

105 İqtisadi siyasətin əsas məqsədidir: 1. Qiymətlərdə sabitliyin əldə edilməsi 2. İqtisadi artıma nail olma 3. Tədiyyə balansının sabitliyi 4. Tam məşğulluğun əldə olunması

- ☐ heç biri

- ☐ 2,3,4
☐ 1,2,3
☒ hamısı
☐ 2,4

106 Tarazlığın Keynes modelinə görə iqtisadiyyat taraz olar, əgər:

- ☒ məcmu tələb məcmu təklifə bərabər olsarsa
☐ nəzərdə tutulan istehlak xərcləri ilə investisiyaların cəmi ümumi DM bərabər olarsa
☐ müəyyən dövr üçün pul təklifinin dinamikası dəyişməz qalarsa
☐ istehlak xərclərindən yığılı çıxıqda qalan məbləğ investisiyalara bərabər olarsa
☐ dövlət büdcəsi balanslaşdırılmış olarsa

107 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip : 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi tərəkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

- ☐ 2
☒ 1,2,3
☐ 1,3
☐ 1,2
☐ 2,3

108 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- ☐ 1,4,2
☒ 1,2,3,4
☐ 2,3,4
☐ 1,4
☐ 1,2,3

109 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- ☐ 1,4,2
☐ 1,4
☐ 1,2,3
☒ 1,2,3,4
☐ 2,3,4

110 C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığılı üstələyir, əgər

- ☐ istehsalın həcmi məhduddur
☒ uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə
☐ istehsal aşağı düşür
☐ işsizlik aşağı düşür
☐ işsizliyin səviyyəsi sabitdir

111 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:

- ☐ idxal və ixracın balanslaşdırılması

- ☐ daxili tarazlıq
- ☒ daxili tarazlıq
- ☐ dövlət xərclərinin azaldılması
- ☐ işsizliyin , inflyasiyanın azaldılması

112 Dövlətin iqtisadi siyasətinin işlənməsi zamanı nəzəri əsas rolunu oynayır.

- ☒ pozitiv və normativ yanaşmaların əlaqələndirilməsi
- ☐ ekzogen və endogen amillərin nəzərə alınması
- ☐ hüquqi, diplomatik, sosial tədbirlər
- ☐ iqtisadi, informasiya, təhsil, təşkilati tədbirlər
- ☐ dövlət hakimiyyəti orqanları və Prezidenti tərəfindən həyata keçirilən tədbirlər

113 Pozitiv iqtisadi siyasət öyrənir

- ☒ real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərini necə aparmalarını öyrənir.
- ☐ dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini
- ☐ ətraf mühitin qorunmasına nail olmanı
- ☐ məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı
- ☐ tədiyyə balansının saldosunun (idxal və ixrac arasında balansın) sıfır olmasına nail olmanı

114 İqtisadi siyasətin həyata keçirilməsi aşağıdakılar hesabına baş verir: A)müəyyənləşdirilmiş maliyyə (fiskal) və monetar siyasət mexanizmlərinin istifadə olunması; B)institutsional mexanizmlərinin istifadə olunması; C)texniki normalar və standartların istifadə olunması;

- ☐ B,C
- ☐ A,B,C
- ☒ A
- ☐ B
- ☐ A,B

115 Müəyyən olunmuş xarici mühitdə, əlavə vəziyyətlərin, şəraitin təsiri çərçivəsində iqtisadiyyatın dövlət tənzimlənməsi və dövlətin iqtisadi siyasətinin qarşılıqlı əlaqəsi: A)qloballaşma və dünyada baş verən siyasi proseslərlə reallaşır. B)hakimiyyətin maraqları əsasında reallaşır. C)subyektlərin maraqları əsasında reallaşır.

- ☒ A
- ☐ B,C
- ☐ C
- ☐ A,B,C
- ☐ B

116 Açıq iqtisadiyyatda makroiqtisadi tənzimlənmənin mühüm problemidir:

- ☐ idxal və ixracın balanslaşdırılması
- ☐ daxili tarazlıq
- ☒ daxili və xarici tarazlıq
- ☐ dövlət xərclərinin azaldılması
- ☐ işsizliyin , inflyasiyanın azaldılması

117 İqtisadi siyasətin bütün formaları üçün vacib olan prinsip : 1. İqtisadi siyasət həmişə iki faktorun təsiri ilə formalaşır: daima dəyişkən təsərrüfatçılıq şəraiti və iqtisadi təfəkkür səviyyəsi. 2. İqtisadi siyasətin səmərəsi ölkə realıqlarının nəzərə alınmasından asılıdır. 3. İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin hələdici vasitəsidir.

- ☒ 1,2,3

- ☐ 2
- ☐ 1,3
- ☐ 1,2
- ☐ 2,3

118 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Ölkənin sosial iqtisadi inkişafı proqnozlaşdırılaraq təhlil edilir. 2. Dövlət satınalmaları müəyyənləşdirilir. 3. Pul tənzimlənməsi həyata keçirilir. 4. Özəlləşdirmə tətbiq edilərək reallaşdırılır.

- ☐ 1,4,2
- ☐ 1,2,3
- ☒ 1,2,3,4
- ☐ 2,3,4
- ☐ 1,4

119 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlətin vəzifələrinə aiddir: 1. Sosial iqtisadi inkişaf strategiyası təyin olunur. 2. İqtisadiyyatda struktur yenidənqurmalar həyata keçirilir. 3. İnvestisiya siyasəti reallaşdırılır. 4. Xarici iqtisadi fəaliyyət istiqamətləri müəyyən edilir.

- ☐ 1,4,2
- ☐ 1,2,3
- ☒ 1,2,3,4
- ☐ 2,3,4
- ☐ 1,4

120 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması. 4. dövlət əmlakının əlavə dəyərdə payı

- ☐ 1
- ☐ 1,2
- ☐ 3,4
- ☒ 1,2,3
- ☐ 3,1

121 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - iqtisadiyyatın sosial yönümlülüğü; 2. - təsərrüfatların innovasiya inkişaf yoluna keçirilməsi və strukturlarının dəyişdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 4. - iqtisadiyyatın ekoloji yönümlülüğü

- ☐ 2
- ☐ 1,2
- ☐ 3,4
- ☒ 1,2,3
- ☐ 3,1

122 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı, 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi, 5. minimal normalar

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 4,5

- ☒ 1,2,3,4
☐ 3,5

123 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. İkinci bloka aiddir: 1. bilavasitə dövlət büdcəsinin gəlirlərini dolduran 2. biznes fəaliyyətli, yüksək rentabelli dövlətin qalan müəssisələri daxildir 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- ☐ 1,3
☐ 2,3
☒ 1,2
☐ 1,2,3
☐ 2

124 . praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları 2. unitar dövlət idarələri 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- ☐ 1,3
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 2

125 Müxtəlif tip mülkiyyətin konkret idarəedilməsi metodikasının əsasları bunlardır: A)dövlət unitar müəssisələri; B)dövlət mülkiyyətində olan səhm paketi; C)dövlət daşınmaz əmlakı. D)dövlət torpaqları

- ☐ C,B
☐ A,B,C,D
☒ A,B,C
☐ A,B
☐ A,D

126 İdarəetmənin hər bir səviyyəsi aşağıdakı qaydada xarakterizə edilə bilər: a) dövlət (makrosəviyyə): b) regional və sahə səviyyəsi (mezosəviyyə): c) bələdiyyə və ya ayrı-ayrı müəssisə və birliklər səviyyəsi (mikrosəviyyə): d) qlobal səviyyə (meqasəviyyə)

- ☐ C,B
☐ A,B,C,D
☒ A,B,C
☐ A,B
☐ A,D

127 İdarəetmə metodları idarəetmə subyektlərinin tətbiqetmə səviyyəsinə görə bölünməlidir: A)dövlət səviyyəli B)regional və ya sahə səviyyəli C)bələdiyyə və ya ayrı-ayrı müəssisə və birliklər səviyyəsində D)beynəlxalq səviyyəli

- ☐ C,B
☐ A,B,C,D
☒ A,B,C
☐ A,B
☐ A,D

128 Dövlət mülkiyyətinin idarəedilməsi metodları müxtəlif olduğuna görə onların təsnifləşdirilməsi, fikrimizcə, idarəetmə obyektinin xüsusiyyətini nəzərə almalıdır və aşağıdakı qaydada reallaşdırılmalıdır: A) inzibati metodlar; B) iqtisadi metodlar; C) qanunverici və normativ – hüquqi metodlar; D) təşkilati metodlar; E) texniki-normativ metodlar.

- ☐ A,B
☒ A,B,C,D,E
☐ A,B,C
☐ A,B,C,D
☐ A,D,E

129 Dövlətin rolu, onun mülkiyyətinin idarəedilməsi aşağıdakı vacib səbəblərlə bağlıdır. A) həyat səviyyəsi, sosial müdafiəlilik, sağlamlığın vəziyyəti, intellektual inkişaf, təhlükəsizlik və digər ümumi qəbul edilmiş insani dəyərləri müəyyənləşdirir. B) ölkə ərazisində və onun həddlərindən kənarda yerləşən bir çox obyektləri əhatə edir. C) təşkilati və hüquqi müxtəlifliyi ilə fərqləndirilir ki, onlar xalq təfərrüfatının geniş sahələr spektrini əhatə edir və müxtəlif istiqamətlərdə istifadə üçün nəzərdə tutulur. D) dövlət hüququnun reallaşdırılması qanunverici orqanlar, icra orqanları, məhkəmə qurumları vasitəsilə nail olunur.

- ☐ C,B
☒ A,B,C,D
☐ A,B
☐ A,B,C
☐ A,D

130 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) mülkiyyətin rolunun artırılması dövlət hissəsinin dərəcəsinə görə (səhmlərin dövlət paketinə əsasən); B) sənayeləşmə dərəcəsinə görə; C) istehsal edilən məhsul bazarında iştirak dərəcəsinə görə

- ☐ C,B
☐ A,C
☐ A,B
☒ A,B,C
☐ A

131 praktiki olaraq dövlət bölməsinin müəssisə və təşkilatlarının, onların fəaliyyət effektivliyinin makro və mikro əlamətlərinə görə iki bloka ayrılması zərurəti meydana gəlir. Birinci bloka makro effektlə işləyən müəssisələr aiddir: 1. dövlət təşkilatları, 2. unitar dövlət idarələri, 3. istehsal və sosial infrastruktur sahələrində fəaliyyət göstərən təşkilati-hüquqi formalı müəssisələr

- ☐ 1,3
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 2

132 qloballaşan bazar şəraitində dövlət bölməsinin inkişafı və fəaliyyətinin məqsədi: 1. milli iqtisadiyyatın rəqabət üstünlüyünün təmin olunması 2. ölkənin əhalisinin həyat səviyyəsini və keyfiyyətini yüksəltmək 3. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması;

- ☐ 1,3
☐ 2,3
☒ 1,2
☐ 1,2,3
☐ 2

133 xüsusi mülkiyyət dövlət mülkiyyətinə çevrilir ki, müəyyən müddətə təmin olunmuş olsun. Lakin bu zaman milliləşdirmənin müəyyən prinsiplərə əməl olunmalıdır. Bu prinsiplər aşağıdakılardır: 1. ictimai marağın səviyyəsi necədir; 2. milliləşdirmənin müddətsizlik xarakteri; 3. prosesual zamanətə əməl olunması; 4. mülkiyyət və digər zərərin ödənilməsi öhdəliyi.

- ☐ 1,3
- ☐ 2,3,4
- ☐ 1,2
- ☒ 1,2,3,4
- ☐ 2,4

134 Dövlət bölməsinin zəruriliyi aşağıdakılarla şərtlənir:

- ☐ hamısı ilə
- ☐ amortizasiya normalarının yüksəldilməsi ilə
- ☐ müəssisənin mənfəətinin artırılması ilə
- ☒ sosial-iqtisadi problemlərin həlli ilə
- ☐ dividendlərin artması ilə

135 Dövlət mülkiyyətinin strukturuna daxildir:

- ☐ əhalinin sosial müdafiəsinin və sosial-iqtisadi siyasətin reallaşdırılmasına istiqamətlənən obyektlər
- ☒ hər üçü
- ☐ son ikisi
- ☐ milli təhlükəsizlik problemlərinin həllinə istiqamətlənən obyektlər
- ☐ ölkənin iqtisadi potensialının inkişaf və xidmətinə istiqamətlənən obyektlər

136 İqtisadiyyatın dövlət bölməsinə aiddir:

- ☒ hamısı
- ☐ dövlət büdcəsi
- ☐ dövlət müəssisələri
- ☐ dövlətin torpaqları, nəqliyyatı, müəssisələri
- ☐ heç biri

137 dövlət bölməsinə daxildir:

- ☐ heç biri
- ☐ dövlətin malik olduğu iqtisadi resurslar
- ☐ iqtisadiyyatın dövlət tənzimlənməsini həyata keçirən orqanlar
- ☐ kollektiv və birgə müəssisələr
- ☒ iqtisadi resurs və birgə müəssisələr

138 Dövlət bölməsi:

- ☐ birgə müəssisələrdir
- ☒ qarışıq iqtisadiyyatın bir hissəsi olmaqla dövlət orqanları tərəfindən idarə edilən dövlət mülkiyyətidir.
- ☐ heç biri
- ☐ hamısı
- ☐ kollektiv təsərrüfat və korporativ mülkiyyətdir

139 Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

- ☐ dövlət büdcəsinin xərc hissəsinə
- ☒ dövlət büdcəsinin gəlir hissəsinə

- ☐ qızıl-valyuta ehtiyatlarına
- ☐ prezidentin ehtiyat fonduna
- ☐ bələdiyyələrin xərclərinə

140 İqtisadiyyatın dövlət bölməsinin rolunu və yerini mürəkkəb (qarışıq) iqtisadiyyat cərcivəsində konkret göstəricilər dəsti ilə xarakterizə etmək qəbul olunmuşdur. Həmin göstəricilərə aid deyildir:

- ☐ dövlət əmlakının dəyəri və ya ölçüsü
- ☐ dövlət əmlakının ümumi dəyərdə payı
- ☐ dövlət əmlakının ölkənin konkret əmlak növündə miqdarı
- ☐ dövlət bölməsində çalışan işçilərin sayı
- ☒ dövlət əmlakının əlavə dəyərdə payı

141 Dövlətin maddi istehsal sahələrinin tənzimlənməsi üçün həyata keçirdiyi vəzifələr aşağıdakılardan ibarətdir:

1. Dünya iqtisadiyyatına qarşılıqlı sərfəli inteqrasiya 2. İxracın xammal yönümlü deyil, son məhsul yönümlü olmasına, emal, sənaye məhsullarının ixracını stimullaşdırmaq 3. Həm daxili, həm də xarici bazarda yerli məhsulların keyfiyyət və rəqabət qabiliyyətini artırmaq 4. Maddi istehsal subyektlərinin (müəssisələr) ölkənin regionları üzrə rəşional yerləşdirmənin planlaşdırılması 5. Maddi istehsal sahələrində ekoloji təmiz məhsul istehsalına nail olma

- ☒ hamısı
- ☐ 1,3,4
- ☐ 1,2,3
- ☐ 1,3
- ☐ heç biri

142 İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

- ☒ infrastruktur sahələrində
- ☐ pərakəndə ticarətdə
- ☐ ictimai iaşədə
- ☐ sənayedə
- ☐ kənd təsərrüfatında

143 Dövlət mülkiyyəti funksional təyinatına və əhəmiyyət dərəcəsinə görə aşağıdakı qruplara bölmək olar:
A)ümumdövlət vəzifələrini yerinə yetirmək üçün qanunla müəyyənləşdirilən obyektlər B)ölkənin aparıcı iqtisadi potensialının inkişafını və saxlanmasını təmin edən obyektlər C) dövlət büdcəsindən maliyyələşən obyektlər D)dövlətin mərkəzi sosial-iqtisadi siyasəti və əhəlinin sosial müdafiəsini həyata keçirmək üzrə funksiyaları tətbiq etməyə imkan verən obyektlər

- ☐ B,C,D
- ☐ A,B
- ☐ A,B,C
- ☒ A,B,D
- ☐ A,B,C,D

144 İqtisadiyyatın dövlət bölməsinin rolunu və yerini mürəkkəb (qarışıq) iqtisadiyyat cərcivəsində konkret göstəricilər dəsti ilə xarakterizə etmək qəbul olunmuşdur. Həmin göstəricilərə aid deyildir:

- ☐ dövlət əmlakının ümumi dəyərdə payı
- ☐ dövlət əmlakının dəyəri və ya ölçüsü
- ☐ dövlət əmlakının ölkənin konkret əmlak növündə miqdarı
- ☒ dövlət əmlakının əlavə dəyərdə payı
- ☐ dövlət bölməsində çalışan işçilərin sayı

145 [qloballaşan bazar şəraitində dövlət bölməsinin inkişafı və fəaliyyətinin məqsədi: 1. milli iqtisadiyyatın rəqabət üstünlüyünün təmin olunması 2. ölkənin əhalisinin həyat səviyyəsini və keyfiyyətini yüksəltmək 3. uzun, orta və ya yaxın perspektivə mühüm proseslərin proqnozlaşdırılması;

- ☐ 1,2,3
- ☐ 1,3
- ☐ 2
- ☒ 1,2
- ☐ 2,3

146 İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

- ☐ pərakəndə ticarətdə
- ☐ sənayedə
- ☐ kənd təsərrüfatında
- ☐ ictimai iaşədə
- ☒ infrastruktur sahələrində

147 Dövlət mülkiyyəti aşağıdakı qaydada təsnifatlaşdırıla bilər: A) dövlət mülkiyyətinin növünə görə: B) sahə xüsusiyyətinə görə: C) likvidlik dərəcəsinə görə: D) dövlət hissəsinin ölçüsünə görə (səhmlərin sayına əsasən):

- ☐ A,B,C
- ☐ C,B
- ☐ A,D
- ☒ A,B,C,D
- ☐ A,B

148 . İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - prioritet sahələrin əsasən artırılması və inkişafı; 2. - istehsalın və istehlakın, tələb və təkliflərin, gəlir və xərclərin, maddi, əmək, maliyyə və digər ehtiyatların balanslaşdırılması 3. - təsərrüfatçılığın müxtəlif səviyyə və məqamlarının maraqlarının qorunması.

- ☒ 1,2,3
- ☐ 1
- ☐ 3,1
- ☐ 1,2
- ☐ heç biri

149 İqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi sayəsində aşağıdakı istiqamətlər üzrə real ölçülərin götürülməsinin gücləndirilməsi təmin edilir: 1. - iqtisadiyyatın sosial yönümlülüyü; 2. - təsərrüfatların innovasiya inkişaf yoluna keçirilməsi və strukturlarının dəyişdirilməsi; 3. - prioritet sahələrin əsasən artırılması və inkişafı;

- ☒ 1,2,3
- ☐ 2
- ☐ 3,1
- ☐ 1,2
- ☐ heç biri

150 dövlət bölməsinin rolunu və yerini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən də istifadə olunur; 1. məsrəflərin mütləq miqdarı və onun ümummilli məhsulda faizlərlə payı 2. məhsul və işlərin keyfiyyət və səmərəliliyi, 3. rəqabətlik qabiliyyəti, 4. rentabellik səviyyəsi,

- ☒ 1,2,3,4
- ☐ 1,2,3

- ☐ hec biri
- ☐ 1,3,4
- ☐ 4

151 Dövlətin maddi istehsal sahələrinin tənzimlənməsi üçün həyata keçirdiyi vəzifələr aşağıdakılardan ibarətdir:

1) Maddi istehsal sahələrinin inkişaf göstəricilərinin sabitləşdirilməsi üzrə tədbirlərin təşkil edilməsi 2) Hasilat sənaye sahələrinə nisbətən emaledici sahələrin progressiv inkişafa nail olma, elmtutumlu sahələri inkişaf etdirmək 3) Maddi istehsal sahələrinin texniki cəhətdən yenidən silahlanmasını təmin etmə, sürətli amortizasiya ayırmalarını təmin etməklə innovasiyaların tətbiqinə nail olma

- ☐ 1,3
- ☐ 1,2,
- ☐ 1
- ☐ 2
- ☒ 1,2,3

152 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlət bölməsinin vəzifələrinə aiddir: 1. Elmi texniki tərəqqinin nailiyyətlərinin tətbiqi həyata keçirilir. 2. ətraf mühitin mühafizəsi təmin edilir. 3. Bütün proseslərin hüquqi bazası yaradılaraq təkmilləşdirilir. a) 2

- ☐ 1,3
- ☐ 2
- ☐ 1,2
- ☐ 3
- ☒ 1,2,3

153 Dövlətin maddi istehsal sahələrinin tənzimlənməsi üçün həyata keçirdiyi vəzifələr aşağıdakılardan ibarətdir:

1) Maddi istehsal sahələrinin inkişaf göstəricilərinin sabitləşdirilməsi üzrə tədbirlərin təşkil edilməsi 2) Hasilat sənaye sahələrinə nisbətən emaledici sahələrin progressiv inkişafa nail olma, elmtutumlu sahələri inkişaf etdirmək 3) Maddi istehsal sahələrinin texniki cəhətdən yenidən silahlanmasını təmin etmə, sürətli amortizasiya ayırmalarını təmin etməklə innovasiyaların tətbiqinə nail olma

- ☐ 1
- ☐ 1,2,
- ☐ 1,3
- ☒ 1,2,3
- ☐ 2

154 Milli iqtisadiyyatın balanslaşdırılmasında dövlət bölməsinin vəzifələrinə aiddir: 1. Elmi texniki tərəqqinin nailiyyətlərinin tətbiqi həyata keçirilir. 2. ətraf mühitin mühafizəsi təmin edilir. 3. Bütün proseslərin hüquqi bazası yaradılaraq təkmilləşdirilir.

- ☐ 1,2
- ☐ 2
- ☐ 1,3
- ☒ 1,2,3
- ☐ 3

155 Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır:

- ☐ hamısı
- ☒ əmtəə və coğrafi məkan meyarı
- ☐ qiymət və keyfiyyət meyarı
- ☐ region və çeşid meyarı
- ☐ heç biri

156 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. sahibkarlığın cəmiyyətin inkişafında rolu və mahiyyətinin elmi əsaslandırılması və dərk edilməsi; 2. müasir sahibkarlıqda səmərəli, rəşional himayədarlıq 3. İqtisadi və sosial məqsədlərin üzvi uyğunlaşmasının təmin olunması.

- ☐ 1,3
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 2

157 Konyuktura aşağıdakılarla izah olunur:

- ☒ istehsalın dinamikaşı
☐ istehlakın həcmi
☐ bədcə kəşiri
☐ pul emissiyası
☐ investisiyaların həcmi

158 Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir: 1. iqtisadi, 2. sosial, 3. təşkilatı,

- ☐ 1,2
☒ 1,2,3
☐ 1,3
☐ 2
☐ 2,3

159 bazarda üstün mövqedən haqsız istifadədir:

- ☐ şaquli rəziləşmələrin bağlanmaşı
☐ üfəqi rəziləşmələrin yaradılmaşı
☒ hamısı
☐ heç biri
☐ bazara daxil olmada maneələrin yaradılmaşı

160 bazarda üstün mövqedən haqsız istifadədir:

- ☐ qiymət diskriminasiyası
☐ saziş bağlama
☐ heç biri
☐ qıtlığın yaradılmaşı
☒ hamısı

161 haqsız rəqabət formasına aiddir:

- ☐ heç biri
☐ ticarət marka və firma işarələrinin qeyri qanuni istifadəsi
☐ elmi-texniki, istehsal informasiyalarının və intellektual fəaliyyətinin nəticələrinin icazəsiz istifadəsi
☐ əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün olmayan informasiyanın yayılması
☒ hamısı

162 haqsız rəqabət formasına aiddir:

- ☐ heç biri
☒ hamısı

- ☐ təsərrüfat subyektinə mənfi təsir edəcək yalan məlumatların yayılması
- ☐ əmtəənin istehlak xüsusiyyətləri və istehsal edilmə yeri haqqında düzgün olmayan informasiyanın yayılması
- ☐ başqa istehsalçıların analozi əmtəələri ilə öz əmtəələrinin yanlış müqayisəsi

163 Bazarın inhisarlaşmasını təyin etmə meyarıdır:

- ☐ heç biri
- ☐ keyfiyyət
- ☐ qiymət
- ☒ coğrafi məkan
- ☐ hamısı

164 Konyuktura aşağıdakılarla izah olunur:

- ☐ Daxili və xarici bazarın fəaliyyəti
- ☒ Qlobal ekoloji böhranın yaranma səbəbləri
- ☐ İstehsalın dinamikası
- ☐ Əmtəə ehtiyatları
- ☐ Əmək haqqı və istehlak

165 İqtisadi konyunktura:

- ☐ tənzimlənmiş
- ☐ dəyişməz qalır və tənzimlənmiş
- ☒ dövrü xarakter daşıyır
- ☐ dəyişməz qalır
- ☐ ziddiyyətsiz olur

166 Müsəbiqələrin saxtalaşdırılmasının qarşısını almaq və ya belə halları məhdudlaşdırmaq üçün müəyyən tədbirlər mövcuddur: 1. müsəbiqə hər bir arzu edənin iştirak etmək hüququ təmin olunsun 2. iştirakçılar bir-birilə tanış olmasınlar 3. ərizələrdə iştirakçının imzası olmalıdır

- ☐ 2,3
- ☐ 1,2
- ☐ 1,3
- ☒ 1,2,3
- ☐ 2

167 dövlət sahibkarlığın formalaşması prosesində aşağıdakı funksiyaları yerinə yetirir: 1. rəqabət mühitini formalaşdırma 2. innovasiyalı məhsula bir başa tələbatın formalaşması və stimullaşdırma 3. sahibkarlığın təşkili və bazar infrastrukturunu formalaşdırma

- ☐ 1,3
- ☒ 1,2,3
- ☐ 1,2
- ☐ 2,3
- ☐ 2

168 dövlət sahibkarlığın formalaşması prosesində aşağıdakı funksiyaları yerinə yetirir: 1. innovasiya riski ilə bağlı olan imkanları reallaşdırma bacarıqlı müasir sahibkarlıq subyekti formalaşdırma 2. rəqabət mühitini formalaşdırma 3. innovasiya əsasında yüksək keyfiyyətli məhsul istehsal edilməsinə, təklifin davamlı artımı üçün şəraitin yaranmasına nail olunma

- ☐ 1,3
- ☐ 2

- ☒ 1,2,3
☐ 1,2
☐ 2,3

169 sahibkarlıq fəaliyyətinin nəticələrinə təsir edə biləcək çoxlu sayda əlverişsiz risklərin azaldılması və ya yox edilməsi fəaliyyətinə aiddir: 1. rəqabətin intensivliyi, 2. sənaye kooperasiyası imkanları, 3. sənaye kooperasiyasının integrasiyası,

- ☐ 1,3
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 2

170 sahibkarlıq fəaliyyətinin nəticələrinə təsir edə biləcək çoxlu sayda əlverişsiz risklərin azaldılması və ya yox edilməsi fəaliyyətinə aiddir: 1. məhsul tədarükçüləri, 2. məhsul alanlar, 3. möhtəməl rəqiblər,

- ☐ 2
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 1,3

171 Sahibkarlıq nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf etmişdir. İstiqamətin əsasında durur: 1. sahibkarlıq riski 2. sahibkarların funksiyası istehsal amillərinin (əmək, kapital,torpaq) səmərəli kombinasiyasını yaratmaq 3. sahibkarlığa menecmentin əlahiddə növü

- ☐ 1,2
☐ 1,3
☐ 2
☐ 2,3
☒ 1,2,3,

172 Sahibkarlıq nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf etmişdir. İstiqamətin əsasında durur: 1. sahibkarlıq riski 2. sahibkarların funksiyası istehsal amillərinin (əmək, kapital,torpaq) səmərəli kombinasiyasını yaratmaq 3. istehsal amillərinin səmərəli kombinasiyası ilə yanaşı amillərin yeni uzlaşması yaransın, məhsul satışı üçün yeni bazar segmentləri tapılsın, xammal mənbələri aşkar edilsin, əməyin elmi təşkili yaradılsın

- ☐ 1,3
☐ 2
☒ 1,2,3
☐ 1,2
☐ 2,3

173 sahibkar bazar prosesinin: 1. Sahibkar bazar prosesinin və təkrar istehsalın effektivliyinin aparıcı qüvvəsidir. 2. Sahibkar rəqabətin hərəkətverici qüvvəsidir. 3. Sahibkar innovasiya və risklərin hərəkətverici qüvvəsidir.

- ☐ 1,3
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 2

174 Hansı düzdür?

- ☐ Üstünlük - müstəsna hüquq- imtiyaz - rəqabət -inhisar
- ☒ Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar
- ☐ Üstünlük -imtiyaz - müstəsna hüquq - rəqabət -inhisar
- ☐ Üstünlük -imtiyaz - müstəsna hüquq - inhisar -rəqabət
- ☐ Üstünlük -imtiyaz - rəqabət - müstəsna hüquq - inhisar

175 Hansı düzdür?

- ☐ Əmək - təsərrüfat - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar - yığım - mərkəzləşmə- inhisarlaşma
- ☒ Əmək - təsərrüfat - iqtisadiyyat - bazar - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma
- ☐ Əmək - iqtisadiyyat - bazar - təsərrüfat - yığım-kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma
- ☐ Əmək - yığım - kapital-təmərküzləşmə - iqtisadiyyat - bazar-təsərrüfat - mərkəzləşmə- inhisarlaşma
- ☐ Əmək - təsərrüfat - bazar -iqtisadiyyat - yığım - kapital-təmərküzləşmə - mərkəzləşmə- inhisarlaşma

176 Sahibkarlığın dövlət tənzimlənməsi özündə təminatlar sistemini ehtiva edir: 1. iqtisadi, 2. hüquqi 3. siyasi

- ☐ 1,3
- ☒ 1,2,3
- ☐ 1,2
- ☐ 2,3
- ☐ 2

177 İnhisarçılığın aşağıdakı növü yoxdur:

- ☒ regional inhisarçılıq;
- ☐ sahə inhisarçılığı;
- ☐ yerli inhisarçılıq;
- ☐ təsərrüfat subyektlərinin inhisarçılığı;
- ☐ dövlət inhisarçılığı;

178 İnhisarçılığın aşağıdakı növü yoxdur:

- ☐ patent-lisenziya inhisarçılığı;
- ☐ təbii inhisarçılıq;
- ☐ maliyyə-kredit inhisarçılığı;
- ☐ bazar subyektlərinin üfiqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq;
- ☒ bazar subyektlərinin diaqonal sazişləri nəticəsində yaranan inhisarçılıq;

179 İnhisarçılığın aşağıdakı növü nəzərdə tutulur:

- ☐ sahə inhisarçılığı;
- ☐ dövlət inhisarçılığı;
- ☒ hamısı
- ☐ təsərrüfat subyektlərinin inhisarçılığı;
- ☐ yerli inhisarçılıq;

180 Dövlət orqanlarının razılığı yalnız aşağıdakı hallarda tələb olunur:

- ☒ yuxarıda qeyd olunan halların hamısında
- ☐ təsərrüfat subyektlərinin aktivlərinin ümumi balans dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən çox olduqda;
- ☐ təsərrüfat subyektlərindən birinin müvafiq əmtəə bazarında payı 35 faizdən çox olduqda;
- ☐ səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat subyektinin fəaliyyətinə nəzarət etdikdə.
- ☐ heç bir vaxt

181 İqtisadi tsiklin gedişatına ən çox hansının dinamikası təsir edir?

- ☐ heç birinin
- ☐ maddi – əmtəə ehtiyatlarının artırılmasına yönəldilən xalis investisiyaların
- ☒ uzun müddətli istifadə edilən əmtəələrin istehsalına yönəldilən xalis investisiyaların həcmi
- ☐ istehlak xərclərinin
- ☐ dövlət xərclərinin

182 Kurno modelinin əsasını təşkil edir:

- ☐ hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını sabit hesab edir.
- ☐ bazarda ancaq iki firma iştirak edir
- ☒ bazarda ancaq üç firma iştirak edir
- ☐ hər bir firma qərar qəbul edərkən rəqibinin istehsalını və qiymətini sabit hesab edir
- ☐ hər bir firma qərar qəbul edərkən rəqibinin qiymətini sabit hesab edir

183 Kurno modelində bazarda neçə firma iştirak edir?

- ☐ 3
- ☒ 2
- ☐ 6
- ☐ 4
- ☐ 5

184 Hansı düzdür?

- ☐ Polipoliya - Oliqapoliya - Monopoliya -Duopoliya
- ☐ Polipoliya - Monopoliya- Oliqapoliya -Duopoliya
- ☐ Polipoliya - Duopoliya -Monopoliya -Oliqapoliya
- ☒ Polipoliya - Oliqapoliya -Duopoliya -Monopoliya
- ☐ Polipoliya - Duopoliya -Oliqapoliya - Monopoliya

185 Dünya iqtisad elmi inhisarın neçə növünü səciyyələndirmişdir

- ☐ 7
- ☐ 3
- ☐ 5
- ☒ 6
- ☐ 4

186 Müsabiqələrin saxtalaşdırılmasına səbəb olan hallar mövcuddur:

- ☐ iştirakçılar barədə məlumatın məxfiliyi qorunmalıdır
- ☒ ərizələrdən hansına üstünlük verilməsi
- ☐ ərizələrdə iştirakçının imzası olmalıdır
- ☐ qalibin seçimini kəmiyyət və keyfiyyətə dəqiq müəyyənləşdirmək
- ☐ iştirakçıların sayı mümkün qədər çox olsun

187 Müsabiqələrin saxtalaşdırılmasının qarşısını almaq və ya belə halları məhdudlaşdırmaq üçün müəyyən tədbirlər mövcuddur: 1. ərizələrdə iştirakçının imzası olmalıdır 2. qalibin seçimini kəmiyyət və keyfiyyətə dəqiq müəyyənləşdirmək 3. iştirakçıların sayı mümkün qədər çox olsun

- ☐ 1,3
- ☒ 1,2,3
- ☐ 1,2

- ☐ 2,3
☐ 2

188 dövlətin vergi, kreditləşmə sığorta, maliyyə, amortizasiya və siyasətinin siyasətinin keyfiyyətə təkmilləşməsinin əsas istiqamətini qeyd etmək olar: 1. innovasiya prosesinin sığortalanmasının dövlət və bazar formalarının səmərəli uyğunlaşdırılması 2. infrastruktur sahələri ilə təminatının təşkili sisteminin formalaşdırılması 3. uzun müddətə inkişafı konsepsiyası hazırlanmalı

- ☐ 1,3
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 2

189 dövlətin vergi, kreditləşmə sığorta, maliyyə, amortizasiya və siyasətinin siyasətinin keyfiyyətə təkmilləşməsinin əsas istiqamətini qeyd etmək olar: 1. vergiyə cəlb olunma sistemində əsaslı dəyişikliklər edilməsi. 2. kreditləşmə təcrübəsində keyfiyyət dəyişikliyinin aparılması 3. Sahibkarlıq strukturunun regional səviyyələrdə dəstəklənməsi fondları sisteminin yaradılması

- ☐ 1,3
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 2

190 tənzimlənməsi sisteminin yaradılması da az əhəmiyyətli deyildir. Bu dövlətin aşağıdakı siyasətinin keyfiyyətə təkmilləşdirilməsini tələb edir. 1. sığorta, 2. maliyyə, 3. amortizasiya

- ☐ 1,3
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 2

191 Müasir sahibkarlığın dəstəklənməsi və maliyyə təminatının dövlət tənzimlənməsi sisteminin yaradılması da az əhəmiyyətli deyildir. Bu dövlətin aşağıdakı siyasətinin keyfiyyətə təkmilləşdirilməsini tələb edir. 1. vergi, 2. kreditləşmə 3. sığorta,

- ☐ 1,3
☒ 1,2,3
☐ 1,2
☐ 2,3
☐ 2

192 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Sahibkarlığın çoxlu formalarının mövcudluğu. 2. Dövlət, regional, bələdiyyə xidmətləri arasında əməyin bölgüsü və kooperasiyası. 3. Proqram-məqsədli tənzimləmə.

- ☐ 1,2
☒ 1,2,3
☐ 1,3
☐ 2
☐ 2,3

193 Dövlət tərəfindən bu və ya digər funksiyaların səmərəli yerinə yetirilməsi üçün müəyyən prinsiplərə əməl edilməlidir: 1. Proqram-məqsədli tənzimləmə. 2. Elastiki differensial yanaşma. 3. Dövlət dəstəyinin motivləşdirilmiş istiqaməti.

- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 1,3
- ☐ 2
- ☐ 2,3

194 Verginin funksiyaları hansılardır

- ☐ düzgün cavab yoxdur
- ☐ fiscal
- ☒ iktisadi.
- ☐ birbaşa.
- ☐ dolayı.

195 Vergilər neçə əsas funksiyanı yerinə yetirir?

- ☐ 5.
- ☐ 4.
- ☐ 6.
- ☐ 2.
- ☒ 3.

196 Vergi subyekti deyildir.

- ☐ vergi prinsipi
- ☒ vergiqoyanlar
- ☐ vergi sistemi.
- ☐ vergi bazası
- ☐ vergi siyasəti.

197 Vergi subyektləri hansılardır

- ☐ maliyyə müəssisələri
- ☐ vergi ödənilməsinə nəzarət edənlər
- ☒ vergi ödəyənlər.
- ☐ vergiqoyanlar
- ☐ vergi müfəttişləri

198 Vergi nədir?

- ☐ dövlətin maliyyə təminatı üçün toplanan vəsait.
- ☐ bələdiyyə təşkilatlarının fəaliyyətinin maliyyə təminatı üçün yığılan vəsait
- ☐ müəssisə və fiziki şəxslərin əmlakının bir hissəsinin özgələşdirilməsi
- ☒ müəssisə və fiziki şəxslərdən əvəzsiz tutulan haqq

199 Vergi hədləri formasına aid deyil.

- ☐ sabit.
- ☐ mütənasiblik.
- ☒ birdəfəlik.
- ☐ proqressiv

☐ reqressiv.

200 Subyeklərə görə maliyyə sisteminin formaları

- ☐ qeyri –dövlət maliyyəsi
- ☐ social fondları.
- ☐ müxtəlif səviyyəli büdcələr
- ☐ valyuta resusları fondu
- ☒ əhalinin maliyyəsi

201 Subyeklərə görə maliyyə sisteminin formaları

- ☐ qeyri –dövlət maliyyəsi
- ☐ social fondları
- ☐ müxtəlif səviyyəli büdcələr
- ☐ valyuta resusları fondu
- ☒ təsərrüfat subyektlərinin maliyyəsi

202 Subyeklərə görə maliyyə sisteminin formaları

- ☐ qeyri –dövlət maliyyəsi
- ☐ social fondları
- ☐ müxtəlif səviyyəli büdcələr.
- ☐ valyuta resusları fondu
- ☒ dövlət maliyyəsi.

203 Səhv cavabi tapın. Vergiyə cəlb olunmanın aşağıdakı prinsiplərinə nə aid deyil?

- ☒ vergi stavkası proporsional olmalıdır.
- ☐ məhsula vergi qoyularkən o, əlavə dəyər vergisi formasında öz ifadəsini tapmalıdır.
- ☐ vergiyə cəlb olunma birdəfəlik xarakter daşımalıdır.
- ☐ gəlir artarsa, ondan tutulan vergi də artmalıdır.
- ☐ vergilərin vaxtında ödənilməsi məcburidir.

204 Səhv cavabi tapın. Vergiyə cəlb olunmanın aşağıdakı prinsiplərinə nə aid deyil?

- ☒ vergiyə cəlb olunma sistemi ədalətli olmalıdır.
- ☐ vergi sistemi ölkədə yaradılan ümumi daxili məhsulun bölüşdürülməsinin effektiv aləti olmalıdır
- ☐ vergi sistemi ölkədə dəyişən ictimai-siyasi tələbatlara uyğunlaşmalıdır
- ☐ vergi sistemi elastik olmalıdır.
- ☐ vergi sistemi dövlətin iqtisadi siyasətini əks etdirməlidir.

205 Səhv cavabi tapın. Vergiyə cəlb olunmanın aşağıdakı prinsiplərinə nə aid deyil?

- ☒ vergi sistemi kompleks olmalıdır.
- ☐ vergiyə cəlb olunma sistemi sadə olmalıdır.
- ☐ müəyyən inzibati təbəqələr verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- ☐ cərimələr verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- ☐ vergi yığan təşkilat da bilməlidir ki, nəyə görə vergi alır.

206 Səhv cavabi tapın. Vergiyə cəlb olunmanın aşağıdakı prinsiplərinə nə aid deyil?

- ☒ iqtisadi embarqolar verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmasın.
- ☐ vergi ödəyən bilməlidir ki, nəyə görə vergi verir,
- ☐ vergi sistemi sadə olmalıdır.

- ☐ ictimai töhmət verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmamalıdır.
- ☐ hüquqi tənbəhlər verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş cərimədən çox olmasın.

207 Səhv cavabi tapın. Vergiyə cəlb olunmanın aşağıdakı prinsiplərinə nə aid deyil?

- ☒ vergi sistemi yığcam olmalıdır.
- ☐ fiziki və hüquqi şəxslərin gəlirlərinin səviyyəsi müxtəlif olduğu üçün vergi stavkası da differensial olmalıdır.
- ☐ fiziki və hüquqi şəxslərin gəlir mənbələri müxtəlif olduğu üçün vergi stavkası da differensial olmalıdır.
- ☐ vergi stavkasının səviyyəsi sahibkarların və digərinin gəlirinə uyğun olmalıdır.
- ☐ vergi stavkası mütərəqqi olmalıdır

208 Səhv cavabi tapın. əsas vergi mənbəyləri isə bunlar hesab edilir.

- ☒ əlavə dəyər vergisi
- ☐ korporasiyaların gəlirlərinə görə vergilər
- ☐ əmtəələrə görə vergilər
- ☐ xidmətə görə vergilər
- ☐ sosial vergilər

209 Səhv cavabi tapın. əsas vergi mənbəyləri isə bunlar hesab edilir.

- ☒ torpaq vergisi
- ☐ sosial vergilər
- ☐ korporasiyaların gəlirlərinə görə vergilər
- ☐ fərdi gəlir vergisi
- ☐ mülkiyyət vergiləri

210 Özünüidarəetmə və dövlət orqanlarına lazım olan pul vəsaitlərinin yığılması və istifadə olunması mənbəyi

- ☐ dövlət xərcləri
- ☐ dövlət müəssisələrinin fondları
- ☐ büdcə fondları
- ☐ dövlət gəlirləri
- ☒ dövlət büdcəsi

211 Mülkiyyət formasına görə maliyyə sisteminə daxildir.

- ☐ heç biri
- ☐ dövlətin mərkəzləşdirilmiş maliyyəsi
- ☐ əhali və bank müəssisələrinin maliyyəsi
- ☐ təsərrüfat subyektlərinin maliyyəsi
- ☒ dövlət və qeyri dövlət müəssisələrinin maliyyəsi

212 Maliyyə sisteminin subyektlərə görə formasına daxil deyildir.

- ☐ hamısı
- ☐ əhalinin maliyyəsi
- ☐ təsərrüfat subyektlərinin maliyyəsi
- ☐ dövlət maliyyəsi
- ☒ qeyri-dövlət müəssisələrinin maliyyəsi

213 Maliyyə sisteminin subyektlərə görə formasına daxil deyildir.

- ☐ hamısı
- ☐ əhalinin maliyyəsi

- ☐ təsərrüfat subyektlərinin maliyyəsi
- ☐ dövlət maliyyəsi
- ☒ müxtəlif səviyyəli büdcə maliyyəsi

214 Maliyyə sisteminin subyektlərə görə formasına daxil deyildir

- ☐ hamısı.
- ☐ əhalinin maliyyəsi
- ☐ təsərrüfat subyektlərinin maliyyəsi
- ☐ dövlət maliyyəsi
- ☒ müxtəlif səviyyəli büdcə maliyyəsi

215 Maliyyə sisteminin başlıca həlqəsi hesab olunur:

- ☐ büdcədən kənar dövlət fondları.
- ☐ dövlət müəssisələri
- ☐ maliyyə nazirliyi
- ☐ mərkəzi bank
- ☒ dövlət büdcəsi

216 Qanuna görə verginin hansı formaları fərqləndirilir?

- ☒ (hamısı). (a). (ab).(abc)). (abcd)
- ☐ c) yerli
- ☐ b) regional
- ☐ a) bələdiyyə
- ☐ d) ərazi

217 İqtisadi subyektlər arasında münasibətlər adlanır:

- ☐ maliyyə münasibətləri mexanizmləri
- ☐ funksional maliyyə münasibətləri
- ☐ xüsusi maliyyə fondları
- ☐ məqsədli maliyyə resursları
- ☒ maliyyə münasibətləri system

218 Hansı düzdür?

- ☐ Xarici borclar, onun ödənilməsi prosesi 5-15%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar. Bu yollar aşağıdakılar hesab edilə bilər.
- ☐ Xarici borclar, onun ödənilməsi prosesi 10-30%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar. Bu yollar aşağıdakılar hesab edilə bilər.
- ☐ Xarici borclar, onun ödənilməsi prosesi 20-50%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar. Bu yollar aşağıdakılar hesab edilə bilər.
- ☒ Xarici borclar, onun ödənilməsi prosesi 20-30%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar. Bu yollar aşağıdakılar hesab edilə bilər.
- ☐ Xarici borclar, onun ödənilməsi prosesi 30-50%-dən yüksək olarsa bu zaman borc verən dövlət onun əvəzində qızıl tələb edir. Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar. Bu yollar aşağıdakılar hesab edilə bilər.

219 Hansı düzdür?

- ☐ Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı güzəştli əsasda kredit verir. Lakin bunu sərt tələblərlə möhkəmləndirir.
- ☐ Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı qarşılıqlı təminat əsasda kredit verir. Lakin bunu sərt tədbirlərlə möhkəmləndirir.
- ☐ Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı qarşılıqlı təminat əsasda kredit verir. Lakin bunu sərt tədbirlərlə möhkəmləndirir.
- ☒ Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı güzəştli əsasda kredit verir. Lakin bunu sərt tədbirlərlə möhkəmləndirir.
- ☐ Borclu vəziyyətə düşmüş ölkələrin Beynəlxalq Valyuta Bankına müraciət etməsi. Beynəlxalq Valyuta Bankı qarşılıqlı təminat əsasda kredit verir. Lakin bunu qeyd-sərtsiz tədbirlərlə möhkəmləndirir.

220 Hansı düzdür?

- ☐ Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun qısa müddətli investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin alınmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- ☐ Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun müddətsiz investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin satılmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- ☐ Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun müddətsiz investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin alınmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- ☒ Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun uzun müddətli investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin alınmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.
- ☐ Xarici borcların konversiya edilməsi. Yəni həmin borcun qısa müddətli investisiyaya çevrilməsi. Borclu olan ölkə kredit əvəzinə mülkiyyətin bir hissəsinin satılmasını təklif edir, özəlləşdirmədə iştirakını təmin edir. Bu isə milli iqtisadiyyatda xarici kapitalı artırır.

221 Dövlətin vətəndaşlara və hüquqi şəxslərə borcu adlanır:

- ☐ hamısı
- ☐ qısamüddətli
- ☐ ortamüddətli.
- ☐ uzunmüddətli
- ☒ daxili

222 Dövlətin digər ölkələrə borcu adlanır:

- ☐ hamısı.
- ☐ qısamüddətli
- ☐ ortamüddətli.
- ☐ uzunmüddətli
- ☒ xarici

223 Dövlətə məxsus ,lakin maliyyə sisteminə daxil olmayan fond

- ☐ büdcə profsiti
- ☐ büdcə kəsiri
- ☐ büdcə xərcləri
- ☐ bqdca gəlirləri
- ☒ büdcədən kənar fondler

224 Dövlət borcunun formaları:

- ☐ hamısı.
- ☐ qısamüddətli və xarici borc
- ☐ ortamüddətli və xarici borc

- ☐ uzunmüddətli və xarici borclar
☒ daxili və xarici borc

225 Adətən borcu olan ölkələr həmin səviyyəyə qədər enmirlər və dövlətin xarici borcunu müəyyən tədbirlər vasitəsilə ödəməyə çalışırlar. Bu yollar neçə cürədir?

- ☐ 6.
☒ 2.
☐ 3.
☐ 5.
☐ 4.

226 vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət növlərini göstərmək olar: a) inzibati ; b) iqtisadi; c) maddi ;d) cinayət

- ☐ a,c
☐ a,b,c
☒ a,c,d
☐ b,c,d
☐ a,b

227 vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə hansı orqan cəlb edə bilər: a) vergi orqanı; b) gömrük orqanı ; c) məhkəmə ; d) firma

- ☐ a,c
☐ a,b,d
☐ a,b
☒ a,b,c
☐ b,c,d

228 Bütçə sisteminin funksiyalarına aiddir:

- ☐ maliyyə resurslarının yenidən bölgüsü
☒ hər biri
☐ maliyyə resurslarının akkumulyasiyası
☐ sosial-iqtisadi proseslərin tənzimlənməsi
☐ investisiyalaşdırma

229 Bütçə strategiyasında nəzərə almaq zəruridir:

- ☐ iqtisadiyyatın prioritet sahələrinin inkişafını
☒ hər birini
☐ idxal-ixrac gömrük tənzimlənməsini
☐ vergi sisteminin təkmil olmasını
☐ daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini,

230 Bütçə kəsirində (profisitdə) artıq vəsait hara yönəldilə bilər:

- ☐ investisiya kimi iqtisadiyyata
☐ dövlət borcunun ödənilməsinə
☐ ehtiyat fonduna
☒ məmurların əmək haqlarına
☐ gələn ilin bütçə gəlirinə

231 vergiləri bölmək olar: 1. proqressivə 2. proporsionala 3. reqressivə

- ☒ 1,2,3
☐ 2
☐ 1,2
☐ hec biri
☐ 3

232 . Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Sosial müdafiə funksiyası 2. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması (kapital yığılı) 3. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət.

- ☐ hec biri
☒ 1,2,3
☐ 1,3
☐ 1,2
☐ 3

233 Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Dövlət və cəmiyyətin ehtiyacları üçün maliyyə vəsaitlərinin akkumulyasiyası və mərkəzləşdirilməsi. 2. Sosial-iqtisadi proseslərin tənzimlənməsi 3. İnvestisiya funksiyası 4. Maliyyə vəsaitlərinin yenidən bölgüsü (ərazi-regional, sahələrarası, sosial)

- ☒ 1,2,3,4
☐ hec biri
☐ 1,2,3
☐ 1,3,4
☐ 2

234 büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. Büdcə gəlirlərinin toplanması əsasında dövlətin sosial sferada, elm və təhsil sahəsində əsas öhdəliklərinin normativlərə uyğun yerinə yetirilməsi. 2. Büdcə vəsaitlərinin iqtisadi artım üçün şəraitin yaradılmasına və məcmu ictimai tələbin stimullaşdırılmasına yönəldilməsi. 3. Maliyyələşdirmənin proqram – məqsəd metoduna keçilməsi.

- ☐ 1,2
☒ 1,2,3
☐ 1
☐ 1,3
☐ 2

235 . Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. İqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi 2. Beynəlxalq valyuta təşkilatları ilə əlaqələr və razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması. 3. Pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməsi. 4. Qanunvericilik vasitəsilə büdcə və büdcədən kənar fondların formalaşdırılması və istifadəsi.

- ☐ 1,2,3
☐ 2
☒ 1,2,3,4
☐ 1,3,4
☐ 4

236 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakılardan məcmusudur. 1. pul rərsuslarının formalaşdırılmasının 2. kapitalın və gəlirin axınının 3. təsərrüfat subyektlərinin davranışına təsirin metodlarının 4. maliyyə texnologiyaları və qaydalarının

- ☐ 1,2,3
☐ 2

- ☐ 4
☐ 1,3,4
☒ 1,2,3,4

237 büdcə kəsiri olur:

- ☒ müsbət və mənfi
☐ sıfır səviyyəsində
☐ heç biri
☐ müsbət
☐ mənfi

238 Büdcə ili başlayır:

- ☐ 25 dekabrda
☐ 15 oktyabrda
☒ 01 yanvardan
☐ 15 fevralda
☐ 20 martdan

239 Dövlət borcu zamanı real problemlərdən biri:

- ☐ dövlətin heç bir öhdəliyi olmur
☒ milli məhsulun bir hissəsi xaricə gedir
☐ istehsalın səmərəliliyinin yüksəldilməsi stimulları artır
☐ gəlirlərdə qeyri-bərabərlik azalır
☐ istifadədə olan gəlirin bütün səviyyələrində yığılmanın xüsusi çəkisi artır

240 Dövlət büdcəsinin defisiti hansı hallarda yaranır?

- ☐ dövlətin öhdəlikləri onun aktivlərini üstələyir
☐ dövlətin xərcləri azalır
☒ dövlət xərclərinin məbləği vergi daxilolmalarının məbləğini üstələyir
☐ dövlətin aktivlərinin məbləği onun öhdəliklərinin ölçülərini üstələyir
☐ vergi daxilolmalarının məbləği azalır

241 Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət subyekti kimi hansı çıxış etmir:

- ☒ müəssisənin gəliri
☐ vergi köçürmələri ilə məşğul olan banklar
☐ vergi müfəttişləri
☐ vergi ödəyiciləri
☐ vergi orqanları

242 Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə aşağıdakı hallarda baş vermir:

- ☐ qeyri-leqal fəaliyyətlə məşğul olduqda
☐ hüquqi normativ aktlar pozulduğu şəraitdə
☐ dövlətin təsir tədbirlərini yerinə yetirmədikdə
☐ vergi sahəsində pozuntulara yol verdikdə
☒ sadələşdirilmiş vergidən istifadə etdikdə

243 Dövlət büdcəsinin layihəsini hazırlayarkən Vergi Nazirliyi hansı məlumatı təqdim etmir:

- ☒ tədiyyə balansının qalığı

- ☐ keçən ildə faktiki büdcə gəlirinin qalığı
- ☐ cari ildə gözlənilən büdcə gəlirinin məbləği
- ☐ keçən il əldə edilmiş büdcə gəlirinin məbləği
- ☐ cari ildə gözlənilən büdcə gəlirinin qalığı

244 Dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadi İnkişaf Nazirliyi hansı proqnozu tərtib etmir:

- ☒ vergi məbləğinin proqnozu
- ☐ real artımın proqnozu
- ☐ investiyaların proqnozu
- ☐ ÜDM proqnozunu
- ☐ dövlət və qeyri-dövlət sektorunun proqnozu

245 Dövlət büdcəsinin gəlir hissəsinə daxil edilmir:

- ☐ gömrük rüsumu
- ☐ özəlləşdirmədən daxil olmalar
- ☐ dövlət əmlakının icarə haqqı
- ☐ mənfəət vergisi
- ☒ amortizasiya ayırması

246 Dövlət büdcəsinin tərtibi mərhələsində hansı orqan iştirak etmir:

- ☒ Ədliyyə Nazirliyi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Nazirlər Kabineti
- ☐ Milli Məclis
- ☐ Vergi Nazirliyi

247 Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil:

- ☐ transfertlər
- ☐ ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü
- ☒ müəssisələrin mənfəəti
- ☐ vergi dərəcələri
- ☐ qrantlar

248 Dövlət büdcəsinin təsdiqi hansı tarixdən gec olmamalıdır:

- ☐ 25 avqust
- ☒ 20 dekabr
- ☐ 15 aprel
- ☐ 1 yanvar
- ☐ 1 fevral

249 Dövlət büdcəsinin tərtibi mərhələsi hansı orqanın qərarı ilə başlanır:

- ☐ Maliyyə Nazirliyinin qərarı
- ☐ İqtisadi İnkişaf Nazirliyinin qərarı
- ☒ Nazirlər Kabinetinin qərarı
- ☐ Milli Məclisin qərarı
- ☐ Vergi Nazirliyinin qərarı

250 Büdcə gəlirlərinin əsas mənbələrinə aiddir:

- ☐ hamısı
- ☐ bank kreditləri
- ☒ vergilər
- ☐ əsas fəaliyyətdən mənfəət
- ☐ səhmlər

251 Fiskal siyasətin əsas alətlərinə aiddir:

- ☐ hamısı
- ☐ açıq bazarda əməliyyatlar
- ☐ uçot dərəcəsi
- ☒ vergi və dövlət xərcləri
- ☐ məcburi ehtiyat normasının dəyişdirilməsi

252 Bütçə sisteminin funksiyalarına aid deyildir:

- ☒ məcburi ehtiyat normasının təyini
- ☐ maliyyə resurslarının akkumulyasiyası
- ☐ sahibkarlığı stimullaşdırma
- ☐ sosial müdafiə
- ☐ sosial-iqtisadi proseslərin tənzimlənməsi

253 fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir:

- ☐ maliyyə siyasətinin köməyi ilə maliyyə axınlarının tənzimlənməsi
- ☒ hamısı
- ☐ daxili və xarici borcun ödənilməsi porsedurlarının formalaşması
- ☐ bütçə kəsirinin maliyyələşməsi
- ☐ maliyyə bazarlarının infrastrukturunun inkişafı

254 fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir:

- ☐ qeyri-bütçə fondlarının istifadəsi və formalaşması
- ☒ hamısı
- ☐ pul-kredit və maliyyə siyasətlərinin parametrlərinin tənzimlənməsi
- ☐ beynəlxalq valyuta təşkilatları ilə müştərək proqramların reallaşdırılması
- ☐ iqtisadi və maliyyə siyasətinin ümumi kursunun təyin edilməsi

255 Fiskal siyasətin məqsədidir:

- ☐ hamısı
- ☐ iqtisadi artımın təmin edilməsi
- ☐ böhranların qabaqcadan məlumatlandırılması
- ☒ ictimai tələbatın ödənilməsi
- ☐ məcmu tələb və təklifin balanslaşdırılması

256 Verginin funksiyası :

- ☐ firmaların və ev təsərrüfatının himayəsində olan vəsaitlərin həcmnin azalmasına səbəb olur
- ☒ Bütün yuxarıda qeyd olunanlara səbəb olur
- ☐ dövlətin himayəsində olan vəsaitlərin həcmnin artmasına səbəb olur
- ☐ dövlət xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmnin artmasına səbəb olur
- ☐ Gəlirlərin yenidən bölgüsünə səbəb olur

257 Tənzimləyici gəlirlərə daxil edilmir?

- ☐ Dotasiyalar
- ☐ Subvensiyalar
- ☒ Kooperativ təşkilatlardan vergilər
- ☐ Əlavə dəyər vergisi
- ☐ Gəlir vergilərindən ayırmalar

258 Pula tələb və təklifə təsir göstərən pul-kredit siyasətinin subyekti: (Sürət 06.05.2013 12:36:06)

- ☐ hamısı.
- ☐ Vergilər Nazirliyi.
- ☒ Mərkəzi Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ Nazirlər Kabineti.

259 Pul-kredit siyasətinin neçə ümumi metodu var? (Sürət 06.05.2013 12:36:02)

- ☐ 6.
- ☐ 5.
- ☒ 3.
- ☐ 2.
- ☐ 4.

260 Pulun tədaviyindən çıxarılması adlanır (Sürət 06.05.2013 12:35:58)

- ☐ revalvasiya
- ☒ defilyasiya
- ☐ remissiya.
- ☐ devalvasiya
- ☐ nulifikasiya.

261 Səhv cavabi tapın. Başlıca problem respublikada həyata keçirilən pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsidir. Bunun üçün edilməlidir: (Sürət 06.05.2013 12:35:55)

- ☐ manatın stabilliyini qorumaqla, milli pul vahidinin alıcılıq qabiliyyətinin möhkəmləndirilməsi
- ☐ mövcud sosial-iqtisadi vəziyyəti nəzərə alaraq pul-kredit siyasətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə nəzərdə tutulan tədbirlər sisteminin ardıcıl olaraq həyata keçirilməsi
- ☒ dövlətin pul-kredit siyasətinin iqtisadi artımın təmin olunma-sına istiqamətləndirilməsi
- ☐ manatın stabilliyini qoruması
- ☐ dövlətin pul-kredit siyasətinin məşğulluğun təmin olunma-sına istiqamətləndirilməsi

262 Səhv cavabi tapın. Təcrübədə dövlət borclarının idarə edilməsinin bu formasından istifadə olunur: (Sürət 06.05.2013 12:35:51)

- ☒ zəmanətlənmiş dövlət krediti
- ☐ mərkəzi bankın krediti
- ☐ məcburi bazar krediti
- ☐ könüllü bazar krediti
- ☐ maliyyə nazirliyinə krediti

263 Səhv cavabi tapın. Vergilər hansı əsas funksiyanı yerinə yetirir? (Sürət 06.05.2013 12:35:47)

- ☒ vergi deklarasiyasına nəzarət
- ☐ müxtəlif sosial qruplar arasındakı qeyri-bərabərsizliyi təmin etmək üçün sosial tarazlığı tənzimləmək
- ☐ fiskal siyasət
- ☐ dövlət xərclərinin maliyyələşdirilməsi

- ☐ iqtisadiyyatın dövlət tənzimlənməsini həyata keçirmək

264 Təcrübədə dövlət borclarının idarə edilməsinin neçə formasından istifadə olunur: (Sürət 06.05.2013 12:35:43)

- ☐ 6.
☐ 5.
☒ 3.
☐ 2.
☐ 4.

265 Tədavüldəki pulun ümumi pul kütləsinə olan nisbəti (Sürət 06.05.2013 12:35:39)

- ☐ pul təklifi multiplikatoru
☐ pul likvidi
☒ pul multiplikatoru
☐ pul akselatoru
☐ pul kütləsinin azaldılması

266 Vergi dərəcəsi və vergi daxilolmaları hansı əyri ilə göstərilə bilər? (Sürət 06.05.2013 12:35:35)

- ☐ Filips.
☒ Laffer
☐ Lorens.
☐ Engel
☐ Valras

267 Vergi qoyma obyektinin qanunla müəyyən edilməsi. (Sürət 06.05.2013 12:35:32)

- ☐ hamısı.
☐ vergi dərəcəsi
☒ vergi siyasəti.
☐ vergi bazası
☐ vergi sazişi.

268 Vergilərin arması səbəb olur (Sürət 06.05.2013 12:35:29)

- ☐ təklif artır.
☒ məcmu tələb azalır.
☐ məcmu tələb və təklif artır.
☐ məcmu tələb və təklif azalır
☐ təklif azalır

269 Vergilərin azalması səbəb olur. (Sürət 06.05.2013 12:35:24)

- ☒ təklif artır
☐ məcmu tələb azalır
☐ məcmu tələb və təklif artır.
☐ məcmu tələb və təklif azalır
☐ təklif azalır

270 Kredit infrastrukturunun əsaslarıdır (Sürət 06.05.2013 12:34:37)

- ☐ hamısı
☐ vergi sistemi.

- ☐ maliyyə sistemi
- ☒ banknsistemi
- ☐ pul sistemi.

271 Kredit forması deyildir (Sürət 06.05.2013 12:34:32)

- ☐ hamısı aiddir.
- ☒ sənaye krediti
- ☐ kənd təsərrüfatı krediti.
- ☐ dövlət krediti.
- ☐ beynəlxəq kredit

272 İlk kağız pul neçənci əsrdə meydana gəlmişdir. (Sürət 06.05.2013 12:34:29)

- ☐ IIIV
- ☐ XII
- ☐ X
- ☒ XI
- ☐ IIV

273 Fərdi gəlir vergisi kimlərdən tutulur? (Sürət 06.05.2013 12:34:24)

- ☐ hamısından.
- ☐ məqəssisə rəhbərinin gəlirindən
- ☒ fiziki şəxslərdən
- ☐ hüquqi şəxslərdən
- ☐ korporasiyaların gəlirindən.

274 Dövlətin pul-kredit siyasəti, sisteminin həyata keçirilməsi metodları nüçə əsasında aparılır. (Sürət 06.05.2013 12:34:16)

- ☐ 3.
- ☐ 6.
- ☐ 4.
- ☐ 5.
- ☒ 2.

275 Dövlətin fiskal siyasətinin mahiyyəti nədir? (Sürət 06.05.2013 12:34:13)

- ☐ hamısı.
- ☐ vergi dərəcələrinin tənzimlənməsi
- ☒ məcmu tələb və təklifin tənzimlənməsi
- ☐ büdcə gəlirlərinin və xərclərinin tənzimlənməsi
- ☐ vergi məhdudiyyətinin tənzimlənməsi

276 Dövlətin fiskal siyasətinin hansı tipləri fərqləndirilir? (Sürət 06.05.2013 12:34:10)

- ☐ hamısı.
- ☐ dövlət gəlirlərinin maliyələşdirilməs və diskresion
- ☐ avtomatik və dövlət xərclərinin müəyyənləşdirilməsi
- ☒ avtomatik,diskresion
- ☐ dövlət gəlirləri və xərclərin maliyələşdirilməsi

277 Büdcə defisitinin azaldılması yolları (Sürət 06.05.2013 12:34:08)

- ☐ hamısı.
- ☐ pul emisiası
- ☐ dövlət müəssisələrinin mənfəəti
- ☒ ələbə vergilərin toplanması
- ☐ qızıl ehtiyatı

278 . Ölkədə pul tədavülünün təşkili formaları (Sürət 06.05.2013 12:34:05)

- ☐ pul vahidi.
- ☐ pul kütləsi
- ☐ pul bazası
- ☐ pul bazarı
- ☒ pul sistemi

279 büdcə potensialıreallaşır. 1. büdcə sistemi vasitəsilə 2. dövlət büdcədənəknar fondları vasitəsilə 3. maliyyə qanunvericiliyi vasitəsilə

- ☒ 1,2
- ☐ 1,3
- ☐ heç biri
- ☐ 1,2,3
- ☐ 3

280 Büdcəilkin baza kateqoriya kimi nəzərdən keçirilməlidir 1. .vergi siyasətinin, 2. maliyyə qanunvericiliyinin, 3. büdcələrarası münasibətlər mexanizminin, 4. sosial və investisiya siyasətinin

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 2
- ☒ 1,2,3,4
- ☐ heç biri

281 Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Sosial müdafiə funksiyası 2. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması (kapital yığıımı) 3. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət.

- ☐ 1,2
- ☐ 1,3
- ☐ heç biri
- ☒ 1,2,3
- ☐ 3

282 Büdcənin iqtisadiyyatda reallaşdırılan sıra funksiyaları : 1. Dövlət və cəmiyyətin ehtiyacları üçün maliyyə vəsaitlərinin akkumulyasiyası və mərkəzləşdirilməsi. 2. Sosial-iqtisadi proseslərin tənzimlənməsi 3. Investisiya funksiyası 4. Maliyyə vəsaitlərinin yenidən bölgüsü (ərazi-regional, sahələrarası, sosial)

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 2
- ☒ 1,2,3,4
- ☐ heç biri

283 büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. Büdcə gəlirlərinin toplanması əsasında dövlətin sosial sferada, elm və təhsil sahəsində əsas öhdəliklərinin normativlərə uyğun yerinə yetirilməsi. 2. Büdcə

vəsaitlərinin iqtisadi artım üçün şəraitin yaradılmasına və məcmu ictimai tələbin stimullaşdırılmasına yönəldilməsi. 3. Maliyyələşdirmənin proqram – məqsəd metoduna keçilməsi.

- ☐ 1,2
- ☐ 1,3
- ☐ 2
- ☒ 1,2,3
- ☐ 3

284 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. İqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi 2. Beynəlxalq valyuta təşkilatları ilə əlaqələr və razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması. 3. Pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməsi. 4. Qanunvericilik vasitəsilə büdcə və büdcədən kənar fondların formalaşdırılması və istifadəsi.

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 2
- ☒ 1,2,3,4
- ☐ 4

285 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakıların məcmusudur. 1. pul rərsuslarının formalaşdırılmasının 2. kapitalın və gəlirin axınının 3. təsərrüfat subyektlərinin davranışına təsirinin metodlarının 4. maliyyə texnologiyaları və qaydalarının

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 2
- ☒ 1,2,3,4
- ☐ 4

286 Dövlət borcuna xidmət edən nisbi xərclər ölçülür:

- ☐ cavabların heç biri düz deyil
- ☐ borcun ölçüsünün ÜDM həcminə nisbəti ilə
- ☐ borc üzrə ödəmə faizlərinin məbləği ilə
- ☐ dövlət borcunun məbləği ilə
- ☒ borc üzrə ödəmə faizlərinin məbləğinin ÜDM həcminə nisbəti ilə

287 vergi qanunvericiliyinin pozulmasına tətbiq edilən sanksiyalar nə xarakterli ola bilər:

- ☒ əmlak və iqtisadi cinayət
- ☐ sosial və mədəni
- ☐ iqtisadi cinayət və sosial
- ☐ əmlak və sosial
- ☐ mədəni və əmlak

288 Balanslaşdırılmış büdcə multiplikatoru konsepsiyasına əsasən dövlət satınalmalarının və vergilərin bərabər həcmdə azalması:

- ☐ milli gəlirin və istehsalın taraz səviyyəsini azaldar
- ☐ milli gəlirin və istehsalın səviyyəsini dəyişməz
- ☐ xüsusi investisiyaların azalmasına səbəb olar
- ☐ milli gəlirin və istehsalın taraz səviyyəsini artırır
- ☒ büdcə defisitinə səbəb olar

289 İqtisadi təklif nəzəriyyəsinə əsasən büdcə ekspensiyası nəzərdə tutur:

- ☐ cavabların hamısı düzdür
- ☒ vergilərin əhəmiyyətli dərəcədə azalmasını
- ☐ büdcə artıqlığını və vergilərin qismən az artmasını
- ☐ vergilərin əhəmiyyətli dərəcədə artımını
- ☐ cavablar düz deyil

290 Antiinflasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur:

- ☐ hər ikisinin dəyişməz qalmasını
- ☐ hər ikisinin artmasını
- ☐ həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını
- ☒ vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını
- ☐ vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına

291 Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir:

- ☐ büdcə devisiti və profisiti olmadıqda
- ☒ büdcə defisiti 30% çox olduqda
- ☐ büdcədə profisit 10% olduqda
- ☐ büdcə defisiti 10% olduqda
- ☐ büdcə profisiti 30% çox olduqda

292 Büdcədə sekvestr tətbiq olunmayan xərc maddələr:

- ☐ satınalmalara ayrılan vəsaitlər
- ☐ idarəetmə aparatının saxlanması
- ☐ investisiya qoyuluşları
- ☒ daxili və xarici borclara xidmət
- ☐ regional büdcələrə dotasiyalar

293 fiskal mexanizm aşağıdakı bloklardan ibarətdir:

- ☒ hamısı
- ☐ pul-kredit və maliyyə siyasətlərinin parametrlərinin tənzimlənməsi
- ☐ beynəlxalq valyuta təşkilatları ilə müştərək proqramların reallaşdırılması
- ☐ iqtisadi və maliyyə siyasətinin ümumi kursunun təyin edilməsi
- ☐ qeyri-büdcə fondlarının istifadəsi və formalaşması

294 Tənzimləyici gəlirlərə daxil edilmir?

- ☐ Subvensiyalar
- ☐ Dotasiyalar
- ☐ Gəlir vergilərindən ayırmalar
- ☐ Əlavə dəyər vergisi
- ☒ Kooperativ təşkilatlardan vergilər

295 büdcə strategiyasının təkmilləşməsi tədbirlərinə aiddir: 1. büdcə gəlirlərinin formalaşmasına iqtisadiyyatın kölgə və güzəştli sektorlarının cəlb edilməsi. 2. Vergi sisteminin əsaslı müasirləşdirilməsi. 3. Tənzimləyici vergi sisteminin, büdcə sisteminin bütün səviyyələrində vergi gəlirlərinin bölgülü formalaşdırılması sistemi ilə əvəz olunması. 4. İxrac və idxalın gömrük tənzimlənməsinin təkmilləşdirilməsi

- ☐ 1,2,3
- ☐ 1,3,4

- ☐ 2
☒ 1,2,3,4
☐ 4

296 Maliyyə tənzimlənməsi mexanizmində əhəmiyyətli 1. büdcə potensialı və vergi tutma bazası, 2. büdcə xərcləri və büdcə kəsiri, 3. dövlət əmlakının maliyyə effektivliyi, 4. pul kütləsi və faiz dərəcəsi.

- ☐ 1,2,3
☐ 1,3,4
☐ 2
☒ 1,2,3,4
☐ 4

297 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. maliyyə texnologiyaları nın formalaşdırılması. 2. maliyyə qanunvericiliyi 3. integrasiya və maliyyə yardımı sisteminin təşkili, nəzarət və maliyyə-hesabat formalarının yaradılması. 4. maliyyə münasibətlərinin tənzimlənməsində büdcələrarası əlaqələr mexanizmindən istifadə.

- ☐ 1,2,3
☐ 1,3,4
☐ 2
☒ 1,2,3,4
☐ 4

298 Maliyyə tənzimlənməsinin mexanizmi aşağıdakı blokları əhatə edir: 1. Vergi sistemi və vergi qanunvericiliyi vasitəsilə maliyyə axınlarının tənzimlənməsi, 2. Daxil və xarici borc götürmələrinin və onların qaytarılması maliyyə prosedurlarının formalaşdırılması. 3. Büdcə kəsrinin maliyyələşdirilməsi mexanizminin işlənilib hazırlanması 4. Maliyyə bazarı infrastrukturunun və mexanizminin inkişaf etdirilməsi

- ☐ 1,2,3
☐ 1,3,4
☐ 2
☒ 1,2,3,4
☐ 4

299 İqtisadiyyat taraz vəziyyətdədir. İstehlaka meyllilik həddi 0,75, idxala meyllilik həddi 0 – dır. əgər dövlət satınalmaları 2 mlrd. manat artırsa və vergiləri dəyişməzsə, onda taraz ÜDM necə dəyişər?

- ☐ 8 mlrd. manat azalar
☐ 6 mlrd. manat artar
☐ 2 mlrd. manat artar
☒ 4 mlrd. manat artar
☐ 2 mlrd. manat azalar

300 vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə hansı orqan cəlb edə bilər: a) vergi orqanı; b) gömrük orqanı ; c) məhkəmə ; d) firma

- ☐ a,b
☐ b,c,d
☒ a,b,c
☐ a,b,d
☐ a,c

301 Büdcə sisteminin funksiyalarına aiddir:

- ☒ hər biri
- ☐ investisiyaləşdırma
- ☐ sosial-iqtisadi proseslərin tənzimlənməsi
- ☐ maliyyə resurslarının akkumulyasiyası
- ☐ maliyyə resurslarının yenidən bölüşü

302 Bütçə strategiyasında nəzərə almaq zəruridir:

- ☒ hər birini
- ☐ vergi sisteminin təkmil olmasını
- ☐ iqtisadiyyatın prioritet sahələrinin inkişafını
- ☐ daxili sosial problemləri, iqtisadi artımı və ölkənin təhlükəsizliyini,
- ☐ idxal-ixrac gömrük tənzimləməsini

303 Vergi yükünün artması nəyin nəticəsində yaranır:

- ☐ bir çox satıcılar vergini ödəyə bilmədikdə
- ☐ vergi qoyma əməyə stimulu azaltdıqda
- ☒ əlavə dəyər vergisi əmtəənin istehsal həcmində azalmasına gətirdikdə
- ☐ alıcılar gəlir vergisindən əlavə əlavə dəyər vergisini də ödədikdə
- ☐ dövlət iqtisadi resurslardan firmalara nisbətən daha az səmərəli istifadə etdikdə

304 Vergi yükü: A) əgər tələb tam elastikdirsə yalnız satıcının üzərinə düşür B) əgər tələb tam qeyri-elastikdirsə yalnız alıcının üzərinə düşür C) əgər qiymət elastikliyi sıfırla sonsuzluğun arasındadırsa satıcı və alıcının üzərinə düşür

- ☐ B
- ☐ B,C
- ☐ A,B
- ☒ A,B,C
- ☐ A

305 Bütçə kəsirinin aradan qaldırılması yolundan hansı inflyasiya törədən deyil:

- ☐ xarici borc
- ☐ daxili kreditlərin götürülməsi
- ☐ qiymətli kağız buraxılışı
- ☐ pul emissiyası
- ☒ sekvestr

306 Emissi bankının buraxdığı kağız pullar (Sürət 06.05.2013 12:34:21)

- ☐ səhm
- ☒ banknot
- ☐ veksəl.
- ☐ çek.
- ☐ order

307 Dövlət borcu hansı iqtisadi nəticələrə gətirib çıxara bilər?

- ☐ heç birinə
- ☒ cəmiyyətin üzvləri arasında milli sərvətin yenidən bölüşünə
- ☐ həyat səviyyəsinin azalmasına
- ☐ milli iqtisadiyyatın istehsal imkanlarının azalmasına
- ☐ məcmu milli xərclərin artmasına

308 Dövlət borcu dövlətin müflisləşməsinə səbəb ola bilməz, belə ki:

- ☐ cavabların hamısı düzdür
- ☐ dövriyyədə pul kütləsini artırır
- ☐ borc yenidən maliyyələşdirilə bilər
- ☐ borc mütləq ödənməli deyil
- ☒ cavabların heç biri düz deyil

309 dövlət borcu, əvvəlki illərə görə aşağıdakının cəmidir:

- ☐ müdafiə xərclərinin
- ☒ büdcə kəsirindən büdcə artıqlığını çıxmaqla qalan məbləğlərin
- ☐ büdcə kəsirlərinin
- ☐ dövlət xərclərinin
- ☐ büdcə artıqlığından büdcə kəsirini çıxmaqla qalan məbləğlərin

310 Dövlət real xalis milli məhsulu artırmaq istəyirsə, onda nə edir?

- ☐ büdcə xərcini azaldır
- ☐ transfert ödəmələri azaldır
- ☐ satınalmaları azaldır
- ☒ vergiləri azaldır
- ☐ büdcə kəsirini azaldır

311 əməliyyatlar və yığım üçün pula tələbat hesablanır

- ☐ $MV:PQ$
- ☐ $m = 1/hPY$
- ☒ $m = 1/hPY + f(r)$
- ☐ düzgün cavab yoxdur
- ☐ $M = P:Q$

312 əməliyyatlar üçün pula tələbat hesablanır

- ☐ $M = P:Q$
- ☐ düzgün cavab yoxdur
- ☐ $m = 1/hPY + f(r)$
- ☐ $MV:PQ$
- ☒ $m = 1/hPY$

313 Qanuçuluqla müəyyən edilən vergi güzəştləri. a) obyektin vergiyə minimum cəlb olunması. b) cəlb olunan məbləğdən bəzi elementləri çıxarılması c) aşağı vergi stavkasının qoyulması. d) verginin stabilləşməsi. e) verginin kreditləşməsi.

- ☐ (a.b.c.).
- ☒ (abce)
- ☐ (bcde)
- ☐ hamısı
- ☐ (abcd).

314 Pul-kredit siyasətinin həyata keçirilməsinin ümumimethoduna daxildir: a) diskont siyasət. b) açıq bazarda əməliyyatlar. c) bank ehtiyatlarına məcburi normaların qoyulması. d) nəzarət paketinin saxlanılması. e) hamısı.

- ☐ ac
- ☒ abc

- ☐ abcd
- ☐ abd
- ☐ bcd

315 Valyuta dönərliyinin hansı formaları vardır

- ☒ tam dönərlik
- ☐ düzgün cavab yoxdur
- ☐ hamısı.
- ☐ dönərli olmayan
- ☐ hissəvi dönərlik

316 Vergiyə cəlb olunma proseslərində vergi güzəştlərindən istifadə olunur. Bu güzəştlər dövlət qanunçuluğu əsasında müəyyən olunur və onlar aşağıdakılardır:

- ☒ Verginin kreditləşməsi (vergi tutulması vaxtı uzadılır).
- ☐ vergi obyektinin vergiyə minimum cəlb olunması
- ☐ vergidən bəzi kateqoriya şəxslərin azad edilməsi
- ☐ vergiyə cəlb olunan məbləğdən bəzi elementlərin çıxılması (məsələn, elmə gedən xərclərin çıxılması)
- ☐ aşağı vergi stavkasının qoyulması

317 Vergiyə cəlb olunma prinsipi deyildir

- ☐ hamısı deyildir
- ☐ vergi stavkası gilirə uyğun olmalıdır
- ☐ vergi vaxtıda ödənilməlidir
- ☒ vergi mərkəziyyət prinsipinə əsaslanmalıdır
- ☐ elastik olmalıdır

318 Ümumi pul kütləsinə olan tələbat (alqı-satqı tələbatı) nəğdsiz hesablaşmalar faiz stavkasından funksional asılı olacaq hesablandığı düstura nə aid deyil

- ☐ f
- ☐ r
- ☒ L
- ☐ P
- ☐ h

319 Ümumi pul kütləsinə olan tələbat (alqı-satqı tələbatı) nəğdsiz hesablaşmalar faiz stavkasından funksional asılı olacaq hesablandığı düstura nə aid deyil

- ☒ s
- ☐ md
- ☐ h
- ☐ P
- ☐ Y

320 Sosial gəlir vergisinə aiddir

- ☐ hamısı aiddir
- ☐ fiziki şəxslərin gəlirlərindən vergilər
- ☒ hüquqi şəxslərin gəlirlərindən vergilər
- ☐ əhalinin əmək haqqından vergilər
- ☐ müəssisə rəhbərinin gəlirindən vergilər

321 Rusiyada ilk kağız pulnə vaxt buraxılıb?

- ☐ 1726
- ☒ 1769
- ☐ 1756
- ☐ 1440
- ☐ 1690

322 Pul-kredit siyasətinin ümumi metodlarına nəzər yetirək:

- ☐ diskont siyasəti və açıq bazarda əməliyyatlar
- ☐ diskont siyasəti
- ☒ bank ehtiyatlarının uçota alınması
- ☐ bank ehtiyatlarına məcburi normaların qoyulması
- ☐ açıq bazarda əməliyyatlar

323 Monqol istilasız zamanı Azərbaycanda kağız pulun buraxılması hansı dövrdə olmuşdur.

- ☐ 1328-ci ildə
- ☐ 1234-ci ildə
- ☐ 1243-cü ildə
- ☐ 1268-ci ildə
- ☒ 1294-cü ildə

324 Qızılın dollara dəyişdirilməsi imkanı məhdudlaşdırılmışdır.

- ☐ məhdudlaşdırılmamışdır
- ☐ 1992.
- ☒ 1971.
- ☐ 1950
- ☐ 2012 .

325 Qızıl standartı neçəci ildə harada qəbul edilmişdir.

- ☐ 1934-cü il Sinqapur
- ☐ 1914-cü il Bretton-Vuds qanunu
- ☒ 1914-cü il Kleyton qanunu
- ☐ 1890-cı il Şerman qanunu
- ☐ 1924-cü ildə sabiq SSRİ-də

326 Kredit qaytarmaq şərti ilə müəyyən gəlirlə (faizlə) verilən vəsait—dir. Onun neçə əsas mənbəyi vardır:

- ☐ 7.
- ☐ 6.
- ☒ 5.
- ☐ 3.
- ☐ 4.

327 Korporasiyaların gəlir vergisinə aiddir

- ☐ hamısı aiddir.
- ☐ əhalinin əmək haqqından vergilər.
- ☒ hüquqi şəxslərin gəlirlərindən vergilər
- ☐ fiziki şəxslərin gəlirlərindən vergilər
- ☐ xidmətə görə vergilər

328 İlk kağız pulları həmin dövrdə necə adlandırılmışlar.

- ☐ «saçan pullar»
- ☐ «yatan pullar»
- ☐ «qaçan pullar»
- ☒ «uçan pullar»
- ☐ «çapan pullar»

329 İlk kağız pul harada meydana gəlmişdir

- ☐ Hindistanda
- ☐ Misirdə
- ☐ Viziantiyada
- ☐ Babilistanda
- ☒ Çində

330 Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir.

- ☐ hamısı aiddir
- ☒ əhəlinin əmək haqqından vergilər.
- ☐ aksizlə
- ☐ kömrük tarifləri
- ☐ əlavə dəyər vergisi

331 Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir.

- ☐ hamısı aiddir.
- ☒ fiziki şəxsin gəlirindən vergilər
- ☐ aksizlər
- ☐ kömrük tarifləri
- ☐ əlavə dəyər vergisi

332 Fransada ilk kağız pulu nə vaxt buraxılıb?

- ☐ 1756
- ☐ 1730
- ☐ 1620
- ☒ 1726
- ☐ 1440

333 Bank xidmətlərinə daxil deyildir

- ☐ etibarlılıq əməliyyatları
- ☒ depozitlər
- ☐ akreditivlər
- ☐ inkassa
- ☐ köçürmə əməliyyatları.

334 Bank əməliyyatına daxil deyildir

- ☐ xüsusi əməliyyatlar.
- ☐ bank xidmətləri
- ☐ aktiv əməliyyatlar
- ☐ passiv əməliyyatlar
- ☒ köçürmə əməliyyatları

335 Azərbaycanca ilk kağız pul necə adlanmışdır?

- ☐ «su»
- ☐ «göl»
- ☐ «daş»
- ☒ «çav»
- ☐ «qaş»

336 Azərbaycanda ilk kağız pul buraxılmasına nə vaxt cəhd edilmişdir?

- ☐ 1299
- ☐ 1295
- ☐ 1394
- ☒ 1294
- ☐ 1494

337 Amerikada ilk kağız pul nə vaxt buraxılıb?

- ☐ 1795
- ☐ 1590
- ☐ 1790
- ☒ 1690
- ☐ 1699

338 .Xidmət və əmtəələrə görə gəlir vergisinə aid deyildir.

- ☐ hamısı aiddir
- ☒ hüquqi şəxsin gəlirindən vergilər
- ☐ aksizlər
- ☐ kömrük tarifləri
- ☐ əlavə dəyər vergisi.

339 . Bank əməliyyatına daxil deyildir:

- ☐ xüsusi əməliyyatlar
- ☐ passiv əməliyyatlar
- ☐ aktiv əməliyyatlar
- ☐ bank xidmətləri
- ☒ etibarlılıq əməliyyatları.

340 Tsiklik əsasda balanslaşdırılmış dövlət büdcəsi hansının nəticəsidir?

- ☐ iqtisadi enmə dövründə həm vergilərin, həm də dövlət xərclərinin azalmasına
- ☐ inflyasiyanın yüksəlməsi dövründə vergilərin azalması və dövlət xərclərinin artmasına
- ☐ iqtisadi enmə dövründə vergilərin artması və dövlət xərclərinin azalmasının
- ☒ iqtisadi enmə dövründə vergilərin azalması və dövlət xərclərinin artmasının
- ☐ inflyasiyanın yüksəlməsi dövründə vergilərin dəyişməməsi və dövlət xərclərinin artmasına

341 Risklərin nəzərə alınmasının əsas metodlarına aşağıdakıları daxil etmək olar. 1. Ekspert qiymətləndirmə metodu. 2. Riskə görə mükafatın artırılması metodu. 3. Həssaslığın təhlili metodu.

- ☐ 1
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3

☐ 3

342 büdcə strategiyasının təkmilləşməsi aşağıdakı tədbirlər əsasında aparılır.

- ☐ daxili sosial problemlərə, iqtisadi artım və ölkənin təhlükəsizliyinin təmin edilməsi
- ☐ büdcə xərclərinin miqdarını hər bir büdcə xidməti növünün normativləri əsasında müəyyən edilməsi.
- ☐ büdcə sisteminin hər bir səviyyəsinin funksional səlahiyyətlərinin dəqiqləşdirilməsi
- ☐ büdcə prosesinin prioritetlərə istiqamətləndirilməsinin təmin edilməsi.
- ☒ ümumi büdcənin ərazi vahidləri üzrə nisbətlərinin tənzimlənməməsi.

343 iqtisadiyyatında budce-verqi mexanizmlər aşağıdakı blokları əhatə etmir:

- ☐ qüvvədə olan vergi qanunvericiliyinə hər il dəyişikliklərin edilməsi
- ☒ pul və kredit siyasətlərinin parametrlərinin maliyyə parametrləri ilə qarşılıqlı əlaqədə tənzimlənməməsi.
- ☐ razılaşdırılmış maliyyə proqramlarının reallaşdırılması.
- ☐ iqtisadi və maliyyə siyasətinin ümumi kursunun müəyyən edilməsi
- ☐ büdcə və büdcədən kənar fondların formalaşdırılması və istifadəsi.

344 Tam məşğulluq şəraitində iri büdcə defisiti səbəb olur:

- ☐ real faiz dərəcəsinin azalmasına
- ☐ məsrəflərin artması ilə şərtlənən inflyasiyaya
- ☐ milli valyutanın beynəlxalq əhəmiyyətinin (qiymətliliyinin) azalmasına
- ☐ ixracın idxalı üstələməsinə
- ☒ real faiz dərəcəsinin artmasına

345 əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə:

- ☐ məcmu tələbi stimullaşdırar
- ☐ istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
- ☒ iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
- ☐ iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
- ☐ inflyasiyanın azalmasına şərait yaradar

346 Tam məşğulluq şəraitində iqtisadiyyat taraz vəziyyətdədir. Dövlət satınalmaları 10 mlrd. manat artırmaq niyyətindədir. Eyni zamanda vergiləri yüksəltmək, lakin inflyasiyaya yol verməmək, yəni taraz ÜDM əvvəlki səviyyədə saxlamaq istəyir. Vergilərin artması nə qədər olar?

- ☐ əksinə aşağı düşərək azalar
- ☐ 10 mlrd. manatdan az
- ☐ 10 mlrd. manat
- ☒ 10 mlrd. manatdan çox
- ☐ artmaz

347 vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət növlərini göstərmək olar: a) inzibati ; b) iqtisadi; c) maddi ;d) cinayət

- ☐ a,c
- ☒ a,c,d
- ☐ b,c,d
- ☐ a,b,c
- ☐ a,b

348 vergi qanunvericiliyinin pozulmasına tətbiq edilən sanksiyalar nə xarakterli ola bilər:

- ☐ mədəni və əmlak
- ☐ iqtisadi cinayət və sosial
- ☐ əmlak və sosial
- ☒ əmlak və iqtisadi cinayət
- ☐ sosial və mədəni

349 əgər dövlət hər il balanslaşdırılmış büdcəyə nail olarsa, onda bu büdcə:

- ☐ məcmu tələbi stimullaşdırar
- ☐ istehsalın həcmi və məşğulluğun səviyyəsinə heç bir təsir göstərməz
- ☒ iqtisadi tsikllər çərçivəsində dəyişmələri artırır
- ☐ iqtisadi tsikllər çərçivəsində dəyişmələri azaldar
- ☐ inflyasiyanın azalmasına şərait yaradar

350 Balanslaşdırılmış büdcə multiplikatoru konsepsiyasına əsasən dövlət satınalmalarının və vergilərin bərabər həcmdə azalması:

- ☐ milli gəlirin və istehsalın taraz səviyyəsini azaldar
- ☐ milli gəlirin və istehsalın taraz səviyyəsini artırır
- ☐ xüsusi investisiyaların azalmasına səbəb olar
- ☐ milli gəlirin və istehsalın səviyyəsini dəyişməz
- ☒ büdcə defisitinə səbəb olar

351 İqtisadi təklif nəzəriyyəsinə əsasən büdcə ekspensiyası nəzərdə tutur:

- ☐ cavabların hamısı düzdür
- ☒ vergilərin əhəmiyyətli dərəcədə azalmasını
- ☐ büdcə artıqlığını və vergilərin qismən az artmasını
- ☐ vergilərin əhəmiyyətli dərəcədə artımını
- ☐ cavablar düz deyil

352 Antiinflyasiyaya yönəldilən fiskal siyasət nəzərdə tutur:

- ☐ hər ikisinin dəyişməz qalmasını
- ☐ hər ikisinin artmasını
- ☐ həm vergi ödəmələrinin, həm də dövlət xərclərinin azalmasını
- ☒ vergi ödəmələrinin artması və dövlət xərclərinin azalmasını
- ☐ vergi ödəmələrinin azalması, dövlət xərclərinin artmasına

353 Dövlət büdcəsində sekvestr nə zaman tətbiq edilir:

- ☐ büdcə devisiti və profisiti olmadıqda
- ☒ büdcə defisiti 30% çox olduqda
- ☐ büdcədə profisit 10% olduqda
- ☐ büdcə defisiti 10% olduqda
- ☐ büdcə profisiti 30% çox olduqda

354 Büdcədə sekvest tətbiq olunmayan xərc maddələri:

- ☐ satınalmalara ayrılan vəsaitlər
- ☐ idarəetmə aparatının saxlanması
- ☐ investisiya qoyuluşları
- ☒ daxili və xarici borclara xidmət
- ☐ regional büdcələrə dotasiyalar

355 Bankın ali idarəetmə orqanı hansıdır:

- ☐ Bankın Müşahidə Şurası
- ☒ Səhmdarların ümumi yığıncağı
- ☐ Bankın İdarə heyəti
- ☐ Milli Bankın ekspert komitəsi
- ☐ Bankın Audit Komissiyası

356 Banklara nəzarətin hansı növü var:

- ☒ daxili və xarici
- ☐ birölcülü və çoxölcülü
- ☐ müddətli və müddətsiz
- ☐ interval və nöqtəvi
- ☐ iqtisadi və inzibati

357 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:

- ☐ Milli Məclisə
- ☒ Azərbaycan Respublikası Prezidentinə
- ☐ Nazirlər Kabinetinə
- ☐ Ümumdünya Ticarət Təşkilatına
- ☐ Beynəlxalq Valyuta Fonduna

358 Pul-kredit siyasətinin başlıca istiqamətlərinə aid deyil:

- ☐ qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin və bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi;
- ☒ fiskal tənzimləmə tədbirləri
- ☐ həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkmilləşdirilməsi tədbirləri
- ☐ daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatlarının minimum səviyyəsinin təmin olunması tədbirləri; ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin maliyyələşdirilməsi;
- ☐ inflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcmnin və strukturunun tənzimlənməsi;

359 kredit tənzimləmə metodlarına aid deyil:

- ☐ uçot dərəcəsi
- ☒ sekvestr
- ☐ valyuta məzənnəsinin dəyişməsi
- ☐ məcburi ehtiyat norması
- ☐ pul emissiyası

360 Valyuta tənzimlənməsi dedikdə başa düşülür.

- ☒ dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına müdaxilə dərəcəsi
- ☐ dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə hesablarına nəzarəti
- ☐ dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına əlavə şərtlərin qoyulması
- ☐ dövlət hakimiyyət orqanlarının maliyyə bazarlarında hərəkəti
- ☐ dövlət hakimiyyət orqanlarının valyuta və maliyyə bazarlarına təsir etməməsi

361 Valyuta məhdudiyyətinin qaydaları deyildir:

- ☒ valyuta dövriyyəsinin məhdudlaşdırılmaması
- ☐ valyuta hesablarının tam və ya qismən blokirovkası,
- ☐ valyuta nəzarəti orqanlarının ilkin razılığının olmasının tələb edilməsi,
- ☐ valyuta əməliyyatlarının mərkəzi və müvəkil banklarda aparılması,

- ☐ valyuta əməliyyatlarının lisenziyalasdırılması,

362 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdmür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanması; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə. 4. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət

- ☐ 1,2,3
☐ hec biri
☐ 1,2,3,4
☒ 4
☐ 1,3,4

363 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanması; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə.

- ☐ hec biri
☒ 1,2,3
☐ 1,3
☐ 3
☐ 1,2

364 Valyuta siyasətinin metodudur:

- ☐ diskont
☐ deviz
☒ hamısı
☐ diversifikasiya
☐ intervensiya

365 Məcburi ehtiyat norması:

- ☐ tətbiqi yalnız məhdud hallarda mümkündür
☒ pul kütləsinin məhdudlaşdırılması vasitəsi kimi tətbiq edilir
☐ pul qoyuluşlarının geri götürülməsindən müdafiə vasitəsi kimi tətbiq edilir
☐ əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir
☐ tətbiqi vacib hesab edilməyən vasitədir

366 Milli Bank tərəfindən bankın açılmasına imkan verilmir:

- ☐ riskli əməliyyatlar üzrəehtiyat fondunun miqdarı təmin edilmədikdə
☐ məcburi ehtiyat normasının miqdarı təmin edilmədikdə
☒ nizamnamə kapitalının minimum miqdarı təmin edilmədikdə
☐ qiymətli kağızların alınması miqdarı təmin edilmədikdə
☐ mərkəzləşdirilmiş kreditlərin verilməsi miqdarı təmin edilmədikdə

367 Banklara nəzarətin hansı növü var:

- ☐ birölçülü və çoxölçülü
☒ daxili və xarici
☐ interval və nöqtəvi
☐ iqtisadi və inzibati
☐ müddətli və müddətsiz

368 Pul-kredit siyasətinin əsas metodu deyil:

- ☐ uçot dərəcəsinin təyini
- ☐ bank əməliyyatlarının məhdudlaşdırılması
- ☐ mərkəzləşdirilmiş kreditlərin verilməsi
- ☒ sürətli amortizasiya ayırmalarının təyini
- ☐ məcburi ehtiyat normalarının idarə olunması

369 Mərkəzi Bank həyata keçirmir:

- ☐ pul emissiyasını
- ☐ uçot dərəcəsinin təyini
- ☐ valyuta məzənnəsinin təyini
- ☒ royalti dərəcələrinin təyini
- ☐ məcburi ehtiyat normasını

370 Mərkəzi bankın funksiyasına daxil deyil:

- ☐ hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
- ☐ valyuta siyasətini həyata keçirmək
- ☐ pul-kredit siyasətini həyata keçirmək
- ☒ institutsional siyasəti həyata keçirmək
- ☐ qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq

371 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinə ildə neçə dəfə təqdim edir:

- ☐ 4
- ☐ 3
- ☐ 2
- ☒ 1
- ☐ 12

372 Mərkəzi Bank həyata keçirmir:

- ☐ pul emissiyasını
- ☐ uçot dərəcəsinin təyini
- ☐ valyuta məzənnəsinin təyini
- ☒ vergi dərəcələrinin təyini
- ☐ məcburi ehtiyat normasını

373 Mərkəzi bankın funksiyasına daxil deyil:

- ☐ hesablaşma sisteminin sabit işləməsi üçün şərait yaratmaq
- ☐ valyuta siyasətini həyata keçirmək
- ☐ pul-kredit siyasətini həyata keçirmək
- ☒ fiskal siyasəti həyata keçirmək
- ☐ qiymətli kağızlar bazarında əməliyyatlar aparmaq

374 Hansını Mərkəzi Bank təsdiq etmir:

- ☐ məcburi ehtiyat norması
- ☒ əhalidən əmanətlərin qəbulu həddi
- ☐ qiymətli kağızların alınması həddi
- ☐ nizamnamə kapitalı

☐ uçot dərəcəsi

375 İqtisadiyyatın monetar tənzimlənməsini təklif edən:

- ☒ M.Fridmen
☐ Y.Tinbergen
☐ F.Petti
☐ C.Qelbreyt
☐ Q.Müzdal

376 Pul-kredit siyasətinin vasitəsi deyildir:

- ☒ royalti
☐ revalvasiya
☐ devalvasiya
☐ diskont
☐ subsidiya

377 Pul-kredit siyasətinin alətinə aid deyil:

- ☒ dövlət xərcləri
☐ milli valyuta məzənnəsinin tənzimlənməsi
☐ uçot dərəcəsi
☐ açıq bazarda əməliyyatlar
☐ devalvasiya

378 Pul –kredit tənzimləmə metodlarına aid deyil

- ☒ müavinətlər
☐ məcburi ehtiyat norması
☐ pul emissiyası
☐ uçot dərəcəsi
☐ valyuta məzənnəsinin dəyişməsi

379 Hökumət milli hesabların formalaşdırılması metodikası ilə əldə olunmuş statistik rəqəmlərə əsasən iqtisadiyyatın səviyyələrində dövlətin öhdəliklərinə, yəni pula tələblərinin təmin edilməsinə istiqamətlənmiş siyasəti işləyib hazırlayır. 1. makro-, 2. mikro-, 3. mini- 4. maxi-

- ☐ 3,4
☒ 1,2,3
☐ 1,2
☐ 1
☐ 1,2,3,4

380 pul – kredit siyasəti:

- ☐ dövlət xərclərini ödəyən siyasətdir
☐ dövrüyyədə və gizli iqtisadiyyatda olan pulun miqdarına təsir göstərən vasitədir.
☐ dövrüyyədə olan pulun miqdarını və büdcə xərclərini təyin edən siyasətdir
☒ dövrüyyədə olan pulun miqdarına təsir göstərən hökumət siyasətidir.
☐ qeyri-rəsmi iqtisadi fəaliyyəti n formalaşmasına kömək edən siyasətdir

381 Uçot dərəcəsinin artması, adətən səbəb olur:

- ☐ səhm və istiqrazın qiymətinin dəyişməməsinə

- ☐ səhmin qiymətinin artmasına, istiqrazın qiymətinin azalmasına
- ☐ səhmin qiymətinin azalmasına, istiqrazın qiymətinin artmasına
- ☒ səhm və istiqrazın qiymətinin azalmasına
- ☐ səhm və istiqrazların qiymətinin artmasına

382 əgər Mərkəzi Bank uçot dərəcəsini artırırsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlir:

- ☐ inflyasiyanın azalmasına
- ☐ kommersiya banklarının ehtiyatlarının ümumi həcmnin artmasına
- ☒ kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- ☐ əhalinin əmanətlərinin (yığıminin) ölçüsünün artmasının stimullaşdırılmasına
- ☐ mərkəzi bank tərəfindən komersiya banklarına verilən ssudalarının həcmnin artmasına

383 əgər məcburi ehtiyat norması 100%-dirsə, onda pul multiplikatoru:

- ☒ 1
- ☐ 0
- ☐ -1
- ☐ 100
- ☐ 10

384 Məcburi ehtiyat norması:

- ☐ tətbiqi yalnız məhdud hallarda mümkündür
- ☒ pul kütləsinin məhdudlaşdırılması vasitəsi kimi tətbiq edilir
- ☐ pul qoyuluşlarının geri götürülməsindən müdafiə vasitəsi kimi tətbiq edilir
- ☐ əhalinin tələbatının ödənilməsi üçün zəruri olan pul kütləsinin orta ölçüsünü təşkil edir
- ☐ tətbiqi vacib hesab edilməyən vasitədir

385 xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:

- ☐ likvidlik göstəricilərinin olması
- ☐ nizamnamə kapitalının minimum miqdarı
- ☒ valyuta mübadiləsi məntəqələrinin olması
- ☐ lisenziyanın alınması
- ☐ iqtisadi göstəricilərin uyğunluğu

386 Milli Bank tərəfindən bankın açılmasına imkan verilmir:

- ☒ nizamnamə kapitalının minimum miqdarı təmin edilmədikdə
- ☐ məcburi ehtiyat normasının miqdarı təmin edilmədikdə
- ☐ riskli əməliyyatlar üzrəehtiyat fondunun miqdarı təmin edilmədikdə
- ☐ mərkəzləşdirilmiş kreditlərin verilməsi miqdarı təmin edilmədikdə
- ☐ qiymətli kağızların alınması miqdarı təmin edilmədikdə

387 Bank səhmdarların ümumi yığıncağının 75 % iştirakçının olması tələb edilən hal:

- ☐ müşahidə şurası üzvlərinin təyini
- ☐ nizamnaməyə dəyişikliklərin edilməsi
- ☐ bankın filialının açılması
- ☒ bankın faiz dərəcəsinin təyini
- ☐ idarə heyətinin təyini

388 Bankaların lisenziyasının alınma səbəblərinə aid deyil:

- ☐ bankın təsisçilərinin qərarı əsasında
- ☐ bank müflis elan olunduqda
- ☐ aylıq hesabatların məlumatları təhrif edildikdə
- ☒ aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
- ☐ lisenziya qaydalarından əlavə işlər gördükdə

389 Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil:

- ☐ subyektlərin bank krediti alma şərtlərinin sərtləşdirilməsi
- ☐ maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması
- ☐ bankları vahid faiz dərəcələri tətbiq etməyə məcburiyyət
- ☐ subyektlərin bank krediti almasına maneəçilik
- ☒ subyektlərin bank krediti almasında bərabərlik

390 Valyuta məhdudiyyətinin qaydaları deyildir:

- ☒ valyuta dövriyyəsinin məhdudlaşdırılmaması
- ☐ valyuta hesablarının tam və ya qismən blokrovkası,
- ☐ valyuta əməliyyatlarının mərkəzi və müvəkil banklarda aparılması,
- ☐ valyuta əməliyyatlarının lisenziyalasdırılması,
- ☐ valyuta nəzarəti orqanlarının ilkin razılığının olmasının tələb edilməsi,

391 Valyuta məhdudiyyətləri valyuta siyasətinin bir növü kimi aşağıdakı məqsədləri güdmür: 1. tədiyyə balansının tarazlaşdırılması; 2. valyuta məzənnəsinin saxlanmasına; 3. cari strateji məsələlərin həlli üçün valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsinə. 4. Dövlətin və onunla qarşılıqlı əlaqədə olan strukturların maliyyə gəlirləri və xərcləri üzərində nəzarət

- ☐ 1,2,3
- ☐ 1,2,3,4
- ☒ 4
- ☐ 1,3,4
- ☐ heç biri

392 Hansını Mərkəzi Bank təsdiq etmir:

- ☒ əhalidən əmanətlərin qəbulu həddi
- ☐ uçot dərəcəsi
- ☐ məcburi ehtiyat norması
- ☐ nizamnamə kapitalı
- ☐ qiymətli kağızların alınması həddi

393 Fridmenin pul qaydası:

- ☒ $dM = dR + dU$
- ☐ $M = (P \cdot Q) / V$
- ☐ $\dot{U}DM = C + I + G + NX$
- ☐ $\dot{U}DM = C + I + G$
- ☐ $M = P \cdot Q$

394 pul – kredit siyasəti:

- ☐ dövlət xərclərini ödəyən siyasətdir
- ☐ dövriyyədə olan pulun miqdarını və büdcə xərclərini təyin edən siyasətdir
- ☐ dövriyyədə və gizli iqtisadiyyatda olan pulun miqdarına təsir göstərən vasitədir.
- ☐ qeyri-rəsmi iqtisadi fəaliyyəti n formalaşmasına kömək edən siyasətdir

- ☒ dövrüyyədə olan pulun miqdarına təsir göstərən hökumət siyasətidir.

395 Xarici bankın yerli filialı açıldıqda hansı normativlər tələb olunmur:

- ☐ likvidlik göstəricilərinin olması
☐ iqtisadi göstəricilərin uyğunluğu
☐ nizamnamə kapitalının minimum miqdarı
☒ valyuta mübadiləsi məntəqələrinin olması
☐ lisenziyanın alınması

396 Bankların fəaliyyətinə nə aid deyil:

- ☐ kreditlərin verilməsi
☐ tələbli və müddətli depozitlərin verilməsi
☐ kredit faizlərinin hesablanması
☒ dividendlərdən vergilərin tutulması
☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyət

397 Xarici bankların idarə heyətinin neçə üzvü ölkənin vətəndaşı olmalıdır:

- ☐ 4
☐ 3
☐ 5
☒ 1
☐ 2

398 Bankın ali idarəetmə orqanı hansıdır:

- ☐ Milli Bankın ekspert komitəsi
☒ Səhmdarların ümumi yığıncağı
☐ Bankın Müşahidə Şurası
☐ Bankın İdarə heyəti
☐ Bankın Audit Komissiyası

399 Faiz dərəcəsinin səviyyəsindəki dəyişmə ən çox aşağıdakı ÜDM – in hansı elementlərinin ölçülərinə təsir edir:

- ☒ investisiyalar
☐ istehlak xərcləri
☐ idxal
☐ ixrac
☐ dövlət xərcləri

400 Ümumi pul kütləsi hər dəfə artır:

- ☒ kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda
☐ kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıdıda
☐ kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda
☐ kommersiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə
☐ kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıdıda

401 əgər qanunverici qaydada faiz dərəcəsinin yuxarı həddi bazarın taraz faiz dərəcəsiindən aşağı olarsa, onda:

- ☐ pula olan təklifin həcmi artar, pula olan tələbin həcmi azalar

- ☐ pula olan tələbin həcmi pula olan təklifin həcmindən az olar
- ☐ pula olan tələbin və təklifin həcmələri artar
- ☒ pula olan tələbin həcmi pula olan təklifin həcmindən çox olar
- ☐ pula olan təklifin həcmi azalar, pula olan tələbin həcmi artar

402 Mərkəzi Bank pul-kredit siyasətinin əsas istiqamətlərini hazırlayıb kimə təqdim edir:

- ☐ Ümumdünya Ticarət Təşkilatına
- ☒ Azərbaycan Respublikası Prezidentinə
- ☐ Nazirlər Kabinetinə
- ☐ Milli Məclisə
- ☐ Beynəlxalq Valyuta Fonduna

403 Pul-kredit siyasətinin başlıca istiqamətlərinə aid deyil:

- ☒ sekvestr tənzimləmə tədbiri
- ☐ həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkmilləşdirilməsi tədbirləri
- ☐ qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin və bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi;
- ☐ inflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcmnin və strukturunun tənzimlənməsi;
- ☐ daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatlarının minimum səviyyəsinin təmin olunması tədbirləri;
- ☐ ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin maliyyələşdirilməsi;

404 Kredit tənzimləmə metodlarına aid deyil:

- ☒ sekvestr
- ☐ uçot dərəcəsi
- ☐ pul emissiyası
- ☐ məcburi ehtiyat norması
- ☐ valyuta məzənnəsinin dəyişməsi

405 əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda:

- ☐ mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar
- ☒ kommersiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar
- ☐ kommersiya banklarının cari hesabları azalar
- ☐ əhalinin əlində olan ümumi pul kütləsi azalar
- ☐ mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar

406 Faiz stavkasının səviyyəsi inflyasiyanın səviyyəsi ilə qarşılıqlı əlaqədə olur. əgər pul-kredit siyasətinin məqsədi inflyasiyanın ram edilməsidirsə, onda: 1. onda faiz dərəcələri də inflyasiyanın səviyyəsi dan aşağı ola bilməz. 2. onda faiz dərəcələri də inflyasiyanın səviyyəsi dan yuxarı ola bilməz. 3. faiz dərəcələri də inflyasiyanın səviyyəsin. bərabər olmalıdır.

- ☐ 2
- ☒ 1,2,3
- ☐ heç biri
- ☐ 1
- ☐ 3

407 Kommersiya bankının depoziti 10 000 manatdır. Məcburi ehtiyat norması 25%-dir. Bu depozit verilən sudaların məbləğini ən azı hansı məbləğdə artırır:

- ☐ 50 000 manat
- ☐ təyin edilməyən məbləğdə
- ☒ 7500 manat

- ☐ 10 000 manat
- ☐ 30 000 manat

408 əgər qanunverici qaydada faiz dərəcəsinin yuxarı həddi bazarın taraz faiz dərəcəsiindən aşağı olarsa, onda:

- ☐ pula olan tələbin və təklifin həcmələri artar
- ☒ pula olan tələbin həcmi pula olan təklifin həcmindən çox olar
- ☐ pula olan tələbin həcmi pula olan təklifin həcmindən az olar
- ☐ pula olan təklifin həcmi artar, pula olan tələbin həcmi azalar
- ☐ pula olan təklifin həcmi azalar, pula olan tələbin həcmi artar

409 Mərkəzi Bank həyata keçirmir:

- ☐ pul emissiyasını
- ☒ vergi dərəcələrinin təyini
- ☐ valyuta məzənnəsinin təyini
- ☐ uçot dərəcəsinin təyini
- ☐ məcburi ehtiyat normasını

410 Uçot dərəcəsinin artması, adətən səbəb olur:

- ☐ səhmin qiymətinin artmasına, istiqrazın qiymətinin azalmasına
- ☐ səhm və istiqrazların qiymətinin artmasına
- ☐ səhm və istiqrazın qiymətinin dəyişməməsinə
- ☒ səhm və istiqrazın qiymətinin azalmasına
- ☐ səhmin qiymətinin azalmasına, istiqrazın qiymətinin artmasına

411 Krediti əldə etməyi asanlaşdırmaq üçün mərkəzi bankın açıq bazarda genişmiqyaslı əməliyyatları səbəb olur:

- ☐ kommersiya bankları üçün təyin edilən məcburi ehtiyat normasını artırır.
- ☐ kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünü azaldır
- ☐ qiymətlərin ümumi səviyyəsini azaladır
- ☐ dövlət qiymətli kağızlarının kursunu azaldır
- ☒ dövlət qiymətli kağızlarının kursunu qaldırır

412 əgər Mərkəzi Bank əhalidən çox sayda qiymətli kağız alarsa, onda:

- ☐ mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi azalar
- ☐ mərkəzi bankın uçot dərəcəsi və ssudalarının həcmi artar
- ☒ kommersiya banklarının ehtiyatı formasında olan mərkəzi bankın öhdəlikləri artar
- ☐ kommersiya banklarının cari hesabları azalar
- ☐ əhalinin əlində olan ümumi pul kütləsi azalar

413 əgər Mərkəzi Bank ÜDM həcmi artırmağa çalışırsa, onda o nəyi həyata keçirməməlidir?

- ☒ nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini artırmanı
- ☐ ümumi xərclərin səviyyəsini artırılması üçün investisiya xərclərini artırmanı
- ☐ kreditlərin əldə edilməsi mümkünliyünü yüksəltməni
- ☐ cari hesablardakı vəsaitləri artırmanı
- ☐ bankların öz qeyri-pul aktivlərinin artırılmasını syimullaşdırmaq üçün bank ehtiyatlarını artırmanı

414 əgər məcburi ehtiyat norması 100%-dirsə, onda pul multiplikatoru:

- ☐ 0

- ☒ 1
☐ 10
☐ 100
☐ -1

415 əgər məcburi ehtiyat norması müddətsiz qoyuluşların ölçüsünün 30%-ni təşkil edirsə və bank sistemi 15 mln. manat əlavə ehtiyata malikdirsə, onda bankdan kənar pul dövriyyəsinin artmasına fikir vermədən bank sistemi müddətsiz qoyuluşların məbləğini maksimum hansı dərəcədə artırabilir?

- ☒ 50 mln manat
☐ 10,5 mln manat
☐ 15 mln manat
☐ 35 mln manat
☐ 0 manat

416 Kommersiya bankının depoziti 10 000 manatdır. Məcburi ehtiyat norması 25%-dir. Bu depozit verilən sudaların məbləğini ən azı hansı məbləğdə artırabilir?

- ☐ 50 000 manat
☐ 30 000 manat
☐ təyin edilməyən məbləğdə
☒ 7500 manat
☐ 10 000 manat

417 Ümumi pul kütləsi hər dəfə artır:

- ☒ kommersiya bankları əhaliyə verilən ssudaların həcmi artırıldıqda
☐ kommersiya bankları öz qoyuluşlarını mərkəzi bankda artırıdıda
☐ kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini azaltdıqda
☐ kommersiya bankları öz qoyuluşlarının bir hissəsini mərkəzi bankdan götürdükdə
☐ kommersiya bankları əhalidən əmanətlər üzrə nağd və nağdsız pulun alınması yolu ilə cari hesablar üzrə öz öhdəliklərini artırıdıda

418 əgər ÜDM nominal həcmi azalarsa, onda:

- ☐ hər biri dəyişməz qalar
☐ sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb artar
☒ sazişlər üzrə pula olan tələb və ümumi pula olan tələb azalar
☐ sazişlər üzrə pula olan tələb artar, ümumi pula olan tələb azalar
☐ sazişlər üzrə pula olan tələb azalar, ümumi pula olan tələb artar

419 Tutaq ki, sövdələşmələr üçün tələb olunan pul ÜDM nominal həcmi 10%, pul təklifi isə 450 mlrd. manatdır. Aktivlər tərəfindən pula olan tələb aşağıdakı cədvəldə verilib. Faiz dərəcəsi (%-lə) Aktivlər tərəfindən tələb (mlrd. man) Faiz dərəcəsi Aktivlər tərəfindən tələb (mlrd. man) 14 100 12 200 13 150 11 250 əgər ÜDM nominal həcmi 3 000 mlrd. manat olarsa, onda taraz faiz dərəcəsi nə qədər olar?

- ☐ 15%
☐ 14%
☒ 13%
☐ 12%
☐ 11%

420 Bank səhmdarların ümumi yığıncağının 75 % iştirakçının olması tələb edilən hal:

- ☐ müşahidə şurası üzvlərinin təyini

- ☐ nizamnaməyə dəyişikliklərin edilməsi
- ☐ bankın filialının açılması
- ☒ bankın faiz dərəcəsinin təyini
- ☐ idarə heyətinin təyini

421 Bankların lisenziyasının alınma səbəblərinə aid deyil:

- ☐ bank müflis elan olunduqda
- ☒ aylıq hesabatlar son iki ayda təqdim edilmədikdə
- ☐ aylıq hesabatların məlumatları təhrif edildikdə
- ☐ lisenziya qaydalarından əlavə işlər gördükdə
- ☐ bankın təsisçilərinin qərarı əsasında

422 Maliyyə-kredit təşkilatları arasında rəqabəti məhdudlaşdıran hala aid deyil:

- ☐ subyektlərin bank krediti almasına maneəçilik
- ☐ bankları vahid faiz dərəcələri tətbiq etməyə məcburiyyət
- ☐ subyektlərin bank krediti alma şərtlərinin sərtləşdirilməsi
- ☐ maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması
- ☒ subyektlərin bank krediti almasında bərabərlik

423 əgər Mərkəzi Bank uçot dərəcəsinə artırırsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlidir:

- ☐ inflyasiyanın azalmasına
- ☒ kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- ☐ əhalinin əmanətlərinin (yığıminin) ölçüsünün artmasının stimullaşdırılmasına
- ☐ mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmnin artmasına
- ☐ kommersiya banklarının ehtiyatlarının ümumi həcmnin artmasına

424 əgər Mərkəzi Bank ÜDM həcmi artırmağa çalışırsa, onda o nəyi həyata keçirməməlidir?

- ☐ kreditlərin əldə edilməsi mümkünliyünü yüksəltməni
- ☐ cari hesablardakı vəsaitləri artırmanı
- ☐ ümumi xərclərin səviyyəsinin artırılması üçün investisiya xərclərini artırmanı
- ☒ nağd pul sahibləri üçün kreditləri daha əlverişli etmək üçün faiz dərəcələrini artırmanı
- ☐ bankların öz qeyri-pul aktivlərinin artırılmasını syimullaşdırmaq üçün bank ehtiyatlarını artırmanı

425 pul-kredit siyasətində keynsçiliyin əsas nəzəri bərabəliyi:

- ☐ $M = P \cdot Q$
- ☐ $M \cdot V = P \cdot Q$
- ☐ $M = (P \cdot Q) / V$
- ☒ $VVP = C + I + G + NX$
- ☐ $VVP = C + I + G$

426 əgər Mərkəzi Bank uçot dərəcəsinə artırırsa, onda bu tədbir pul siyasətinin digər tədbirləri kimi ilk növbədə yönəlidir:

- ☐ inflyasiyanın azalmasına
- ☒ kommersiya banklarının ehtiyatlarının ümumi ölçüsünün azalmasına
- ☐ əhalinin əmanətlərinin (yığıminin) ölçüsünün artmasının stimullaşdırılmasına
- ☐ mərkəzi bank tərəfindən kommersiya banklarına verilən ssudalarının həcmnin artmasına
- ☐ kommersiya banklarının ehtiyatlarının ümumi həcmnin artmasına

427 C.Keynsin nəzəriyyəsinə görə investisiyalar yığımı üstələyər, əgər:

- ☐ əhalinin gəlirləri azalarsa
- ☐ Seyin qanunu işləməzsə
- ☒ uzun müddət iqtisadiyyatda istehsal artıqlığı və işsizlik hökm sürərsə
- ☐ faiz dərəcəsinin səviyyəsi artarsa
- ☐ iqtisadiyyatda işsizlik və istehsal artıqlığı qeyri – mümkün olarsa

428 Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur?

- ☐ cavabların hamısı səhvdir
- ☐ satış artımının tempi yüksəldikdə
- ☐ satış artımının səviyyəsi dəyişməz qaldıqda
- ☒ satış artımı tempi azaldıqda
- ☐ cavabların hamısı düzdür

429 İqtisadiyyatın strukturunun tənzimlənməsinin mühüm alətlərini aşağıdakı siyasət təşkil edir:

- ☐ amortizasiya
- ☒ vergi və amortizasiya
- ☐ subsidiya
- ☐ vergi
- ☐ kredit

430 Dövlət real xalis milli məhsulu artırmaq istəyirsə, onda nə edir?

- ☐ büdcə xərcini azaldır
- ☒ vergiləri azaldır
- ☐ satınalmaları azaldır
- ☐ transfert ödəmələri azaldır
- ☐ büdcə kəsirini azaldır

431 Məcmu investisiya həcmnin azalması tendensiyası nə zaman müşahidə olunur?

- ☐ cavabların hamısı səhvdir
- ☐ cavabların hamısı düzdür
- ☐ satış artımının tempi yüksəldikdə
- ☐ satış artımının səviyyəsi dəyişməz qaldıqda
- ☒ satış artımı tempi azaldıqda

432 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- ☐ iqtisadi böhrandan
- ☒ standart və normaların dəyişdirilməsindən
- ☐ investisiya mühitinin dəyişilməsindən
- ☐ iqtisadi islahatlardan
- ☐ siyasi dəyişikliklərdən

433 Xarici investisiyalar aşağıdakıdan müdafiə edilmir:

- ☐ müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- ☐ milli təhlükəsizlik qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən
- ☐ ətraf mühitin müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən
- ☒ vergi qanunvericiliyindəki dəyişikliklərdən
- ☐ əhalinin əlaqə və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən

434 Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- ☐ siyasi dəyişikliklərdən zamanı
- ☒ xalqa və dövlət mənafeələrinə zərər vuran zaman
- ☐ investisiya mühitinin dəyişməsi haqda yeni qanun qəbul edilən zaman
- ☐ iqtisadi islahatlar zamanı
- ☐ iqtisadi böhran zamanı

435 İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

- ☐ revalvasiya zamanı
- ☐ devalvasiya zamanı
- ☐ inflyasiya zamanı
- ☒ milliləşdirmə zamanı
- ☐ özəlləşdirmə zamanı

436 İnvestora gəlir məbləğlərini istifadədə təminat verilmir:

- ☐ reinvestisiya etmələrinə
- ☐ xaricə köçürmələrinə
- ☐ daxildə özəlləşdirmədə istifadə etmələrinə
- ☒ daxildə torpaq almağa istifadə etmələrinə
- ☐ digər valyutalara dəyişmələrinə

437 İnvestisiya qoyulması hansı obyektlərə qadağan deyil:

- ☐ hüquqi şəxslərin qanunla müdafiə edilən hüquq və mənafeələrini pozan obyektlərə
- ☒ dövlət səviyyəsində müflis elan edilmiş obyektlərə
- ☐ sanitariya-gigiyenik normaların tələblərinə uyğun gəlməyən obyektlərə,
- ☐ radiasiya və ekologiya normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,
- ☐ arxitektura normalarının tələblərinə uyğun gəlməyən obyektlərə,

438 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilər: a) əmlak, b) əsas fondlar, c) dövrü və vəsaiti, d) qiymətli kağızlar

- ☐ b, c
- ☐ a, b, c
- ☒ a, b, c, d
- ☐ a, d, s
- ☐ a, d

439 İnvestor əldə etdiyi vəsaitini necə istifadə edə bilər: a) ölkədən çıxara bilər, b) özəlləşdirmədə pul hərracında istifadə edə bilər, c) özəlləşdirmədə iştirak üçün əhalidən çek almağa yönəldə bilər, d) fəaliyyətinin genişləndirilməsinə yönəldə bilər

- ☐ a, c
- ☐ a, b, c
- ☒ a, b, d
- ☐ a, d
- ☐ b, c

440 Azərbaycandan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

- ☒ müvafiq xarici dövlətin qanunvericiliyi ilə
- ☐ BMT-nin qətnaməsi ilə

- ☐ Azərbaycan Respublikasının müvafiq qanunu ilə
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası ilə
- ☐ Beynəlxalq öhdəliklə

441 Attestasiya tələb edən xüsusi növ investisiya qoyuluşlarının yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?

- ☐ İqtisadi inkişaf nazirliyi
- ☐ Milli Məclis
- ☐ Maliyyə nazirliyi
- ☒ Nazirlər kabineti
- ☐ Ali məhkəmə

442 Dövlət investisiya layihə və proqramları hansı orqan tərəfindən ekspertiza edilir?

- ☐ bələdiyyə hakimiyyəti orqanı
- ☐ qanunverici hakimiyyəti orqanı
- ☐ yerli icra hakimiyyəti orqanı
- ☒ icra hakimiyyəti orqanı
- ☐ məhkəmə hakimiyyəti orqanı

443 Qeyri-dövlət maliyyəsi hesabına reallaşdırılan investisiyalar hansı parametrlər üzrə dövlət tərəfindən ekspertiza edilə bilər?

- ☐ ekoloji,
- ☐ heç biri
- ☒ hamısı
- ☐ seysmoloji
- ☐ sanitariya

444 Makroiqtisadi blokun metodlarına aid deyil:

- ☐ proteksionizm tədbirləri,
- ☒ sertifikatların verilməsi
- ☐ normativ-hüquq,
- ☐ proqramlaşdırma,
- ☐ proqnozlaşdırma,

445 İnstitusional blokun metodları sırasına aid deyil:

- ☐ normativ-hüquqi metodları,
- ☐ əməyin ayrı-ayrı növlərinin fərqli qaydada stimullaşdırılması
- ☐ antiinhisar tədbirləri,
- ☒ investisiya resurslarının formalaşdırılmaması,
- ☐ investisiya axınlarının tənzimlənməsi,

446 İnstitusional blokun metodları sırasına aid deyil:

- ☐ idarəetmə kadrlarının hazırlanması,
- ☐ proqnozlaşdırma,
- ☒ innovasiya və investisiya fəaliyyətinin stimullaşdırılmaması,
- ☐ innovasiya sahibkarlığının inkişaf etdirilməsi,
- ☐ informasiya təminatı,

447 İnstitusional blokun metodları sırasına aid deyil:

- ☐ konversiya
- ☐ sosial standartların müəyyən edilməsi,
- ☒ qrup mənafeyinin nəzərə alınmaması,
- ☐ dövlət təminatları,
- ☐ inkişafın uzunmüddətli proqramlaşdırılması,

448 Risklərin nəzərə alınmasının əsas metodlarına daxil deyil: 1. Ekspert qiymətləndirmə metodu. 2. Riskə görə mükafatın artırılması metodu. 3. Həssaslığın təhlili metodu. 4. Faktografik metod

- ☐ hec biri
- ☒ 4
- ☐ 1,3,4
- ☐ 1,2,3
- ☐ 1,2,3,4

449 Investisiya layihəsinin səmərəliliyi əsaslandırılarkən aşağıdakılar müəyyən edilir: 1. kommersiya səmərəliliyi 2. ictimai səmərəlilik 3. büdcə səmərəliliyi

- ☐ 2
- ☒ 1,2,3
- ☐ hec biri
- ☐ 1
- ☐ 3

450 Kontrollinqin məqsədlər sistemi aşağıdakı elementləri birləşdirir. 1) Hadisələrin qabaqcadan bilmə (antisipasiya) və uyğunlaşma qabiliyyətini təmin etmək 2) Vaxtında reaksiyalara zəmanət. 3) Menecmenti saxlamaq

- ☐ 3
- ☐ 1
- ☐ hec biri
- ☒ 1,2,3
- ☐ 2

451 Kontrollinqin məqsədlər sistemi aşağıdakı elementləri birləşdirir. 1) Hadisələrin qabaqcadan bilmə (antisipasiya) və uyğunlaşma qabiliyyətini təmin etmək 2) əlaqələndirməni və uyğunlaşdırmanı təmin etmək. 3) Məqsədlərin qoyulduğu xərclərin smetası kimi adətlərdən istifadə

- ☐ 2
- ☐ 1
- ☐ hec biri
- ☒ 1,2,3
- ☐ 3

452 Təkrar istehsal iqtisadiyyatının əsas struktur əlaqələri qarşılıqlı asılılıqlar fərqləndirilir: 1. yığım və istehlak; 2. əvvəlki istehsal və istehsal; 3. istehsal və bazar;

- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2

453 iqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması üçün istifadə edilmir:

- ☐ ETT sahələrin vergidən azad etmə
- ☒ mənfət vergisinin artırılması
- ☐ ərazi strukturunun inkişafı üçün aşağı kreditlərin verilməsi
- ☐ istehsal avadanlığına amortizasiya ayırmalarını yüksək hesablamaq
- ☐ dövlət tərəfindən maliyyə yardımının göstərilməsi

454 azərbaycanda xarici investisiya fəaliyyətinin obyektı nə ola bilməz

- ☐ qiymətli kağızlar
- ☐ daşınan əmlak
- ☐ intellektual sərvətlər
- ☐ elmi-texniki məhsullar
- ☒ torpaq sahələri

455 Azərbaycan Respublikasında investorlar nəyi müstəqil surətdə müəyyən edə bilməzlər?

- ☐ məqsədini
- ☐ müddətini
- ☐ miqdarını
- ☐ növünü
- ☒ istiqamətini

456 əgər real faiz dərəcəsi artarsa, onda:

- ☐ heç biri baş verməz
- ☐ investisiyaya olan tələb əyrisi yuxarıya doğru dəyişər
- ☐ investisiyaya olan tələb əyrisi sola doğru dəyişər
- ☐ investisiya olan tələb əyrisi sağa doğru dəyişər
- ☒ investisiya xərcləri azalar

457 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- ☐ İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
- ☐ Əhəlinin məşğulluğu, işsizliyin azaldılması probleminin həll edilməsi
- ☒ Rəqabət mühitinin formalaşdırılmaması
- ☐ Regionların sosial-iqtisadi inkişaf səviyyələrinin bərabərləşdirilməsi
- ☐ Dünya bazarlarında öz elm tutumlu mallarımızın və xidmətlərimizin formalaşdırılması və inkişaf etdirilməsi

458 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- ☐ İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
- ☐ Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətin təmin edilməsi
- ☐ Texnologiyaların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- ☒ İxracatın və idxalı əvəzetmənin inkişaf etdirilməməsi
- ☐ Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılması

459 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- ☐ Yığılmanın və istehlakın dinamik optimumuna nail olmaq
- ☐ İqtisadi münasibətlərin federalaşdırılmasının inkişaf etdirilməsi
- ☒ İlk istehsal pilləsinin yenidən strukturlaşdırılmaması.
- ☐ İqtisadiyyatın sahə strukturunun və onun iyerarxiy konstruksiyasının optimallaşdırılması
- ☐ Elmin, istehsalın və bazarın inteqrasiyası

460 Fond birjası hüquqi şəxslər tərəfindən qapalı səhmdar cəmiyyəti şəklində təsis edilməklə ən azı neçə üzvdən ibarət tərkibdə olmalı və Maliyyə Nazirliyinin lisenziyasını almalıdır:

- ☒ 20 və daha çox
- ☐ 10
- ☐ 5
- ☐ 3
- ☐ 15

461 İnvestisiya qoyuluşu prosesinin dövlət tənzimlənməsi aşağıdakı vasitələrlə həyata keçirilmir:

- ☒ tarif siyasəti tədbirləri.
- ☐ kredit, qiymət və amortizasiya siyasətlərinin aparılması;
- ☐ ayrı-ayrı region, sahə və istehsalatların inkişafı üçün büdcə borclarının, subsidiyaların və subvensiyaların verilməsi;
- ☐ vergi dərəcələrinin və güzəştlərinin fərqləndirildiyi vergi sisteminin tətbiqi;
- ☐ antiinhisar tədbirlərinin həyata keçirilməsi;

462 İnvestisiya riski nədir?

- ☐ arzuolunmaz halların yaranması imkanı ilə bağlı müəyyənlik
- ☐ investisiya fəaliyyətinin bir mərhələsi
- ☐ dövlət tərəfindən edilən güzəşt
- ☐ İnvestisiya fəaliyyətinin məqsəduyğun istiqaməti
- ☒ arzuolunmaz halların yaranması imkanı ilə bağlı qeyri-müəyyənlik

463 İnvestisiya fəaliyyətində beynəlxalq müqavilələrin müddəaları nə zaman tətbiq olunur?

- ☐ investisiya fəaliyyəti dayandırıldıqda
- ☒ müvafiq qanunda əks olunan qaydalardan fərqli qaydalar müəyyən olunduqda
- ☐ dövlətin istədiyi zaman
- ☐ investorun istədiyi zaman
- ☐ müqavilə qüvvəyə mindikdə

464 İnvestisiya fəaliyyətinin dayandırılmasına kimlər xitam verə bilər?

- ☐ səfirliklər
- ☒ investorlar və səlahiyyətli dövlət orqanları
- ☐ yalnız səlahiyyətli dövlət orqanları
- ☐ yalnız investorlar
- ☐ beynəlxalq təşkilatların yerli nümayəndələri

465 Qeyri-dövlət maliyyəsi hesabına reallaşdırılan investisiyalar hansı parametrlər üzrə dövlət tərəfindən ekspertiza edilə bilər?

- ☒ ekoloji, seysmoloji, sanitariya, gigiyena
- ☐ seysmoloji
- ☐ sanitariya
- ☐ ekoloji,
- ☐ gigiyena

466 Dövlət büdcəsi və büdcədən kənar fondlar hesabına maliyyələşən investisiya layihə və proqramları hansı orqan tərəfindən maliyyələşdirilmiş qaydada ekspertiza edilir?

- ☒ icra hakimiyyəti orqanı
- ☐ yerli icra hakimiyyəti orqanı

- ☐ bələdiyyə hakimiyyəti orqanı
- ☐ məhkəmə hakimiyyəti orqanı
- ☐ qanunverici hakimiyyəti orqanı

467 Respublikamızda əsaslı tikinti işlərinin aparılması üçün dövlət investisiyasının reallaşdırılma forması hansıdır?

- ☐ daxili investisiyalar
- ☐ subsidiyalaşdırma
- ☐ regional layihələrdə iştirak
- ☒ dövlət sifarişi
- ☐ xarici investisiyalar

468 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi nədən ibarətdir?

- ☐ kölgə iqtisadiyyatına qarşı mübarizədən
- ☐ xarici investorların ölkəyə cəlb edilməsindən
- ☐ dövlətin maliyyə ehtiyatının artırılmasından
- ☐ investorların maraqlarına xidmət etməkdən
- ☒ vahid iqtisadi elmi-texniki və sosial siyasət yeridilməsindən

469 Attestasiya tələb edən xüsusi növ işlərin siyahısını kim müəyyən edir?

- ☐ İqtisadi inkişaf nazirliyi
- ☒ Milli Məclis
- ☐ Xarici işlər nazirliyi
- ☐ Nazirlər Kabineti
- ☐ Maliyyə nazirliyi

470 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- ☐ İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- ☐ Prioritet sahənin, fəaliyyət sahəsinin məhsuluna tələbatın stimullaşdırılması
- ☒ Məhsuldar kapitalın prioritet sahələrə real axınının təmin edilməməsi
- ☐ İşçi qüvvəsinin yaranmasının və hərəkətliliyinin inkişaf etdirilməsi
- ☐ Qeyri-səmərəli istehsalatların təsərrüfat dövrüyyəsindən çıxarılması

471 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- ☐ İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- ☐ Təhsil, elm və texnika sahələrinin üstün inkişafı
- ☐ Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılmasına kömək göstərilməsi
- ☒ İstehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması
- ☐ Qeyri-səmərəli istehsalatların təsərrüfat dövrüyyəsindən çıxarılması

472 Azərbaycan dövləti ölkə ərazisində hansı investisiyaların qorunmasına təminat verir?

- ☐ heç birinin
- ☐ daxili investisiyaların
- ☐ xarici investisiyaların
- ☐ dövlət investisiyalarının
- ☒ bütün investisiyaların

473 Nə zaman və hansı müddətə qədər investisiya fəaliyyəti ilə bağlı müqavilədə onun bağlandığı zaman qüvvədə olmuş qanunvericilik tətbiq olunur?

- ☐ beynəlxalq konvensiyalara qoşulduqda
- ☐ sonrakı qanunvericilik investisiya qoyuluşunu
- ☒ sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini pisləşdirdikdə
- ☐ sonrakı qanunvericilik investisiya qoyuluşu şəraitini dəyişdirdikdə
- ☐ investor müflis elan olunduqda

474 Azərbaycan Respublikası

- ☒ hər biri vasitəsilə
- ☐ dövlət norma və standartlarının tətbiqi
- ☐ dərəcə və güzəştlər ilə sisteminin
- ☐ kredit və amortizasiya siyasəti vasitəsilə
- ☐ investisiya layihələrinin ekspertizasının keçirilməsi

475 Investisiya qoyuluşu prosesinin dövlət tənzimlənməsi vasitələrinə aid deyil:

- ☐ antiinhisar tədbirlərinin həyata keçirilməsi;
- ☐ subsiyaların və subvensiyaların verilməsi;
- ☐ region, sahə və istehsalatların inkişafı üçün budcə borclarının verilməsi,
- ☒ vergi dərəcələrinin dəyişdirilməsi;
- ☐ kredit, qiymət və amortizasiya siyasətlərinin aparılması;

476 Dövlət struktur siyasətinin əsas məqsədləri, vəzifələrinə aid deyildir:

- ☒ İqtisadiyyatın ilkin və korporativ pilləsinin rəqabət qabiliyyətinin və iqtisadi sabitliyinin təmin edilməməsi
- ☐ Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətin təmin edilməsi
- ☐ Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- ☐ İqtisadiyyatın özünüinkişafının kompleks resurs bazasının hazırlanması
- ☐ Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyarı üzrə proporsional surətdə inkişaf etdirilməsi

477 Təkrar istehsal iqtisadiyyatının əsas struktur əlaqələri qarşılıqlı asılılıqlar fərqləndirilir: 1. istehsal, ictimai və şəxsi istehlak; 2. elmi və mühəndis hazırlığı; 3. struktur-sahibkarlıq və marketinq hazırlığı; 4. istehsalın investisiya və intellektual hazırlığı

- ☐ 1,3
- ☐ 2,3,4
- ☐ 1,2
- ☒ 1,2,3,4
- ☐ 2,4

478 Investisiya mühitinə təsir edən amil deyil:

- ☐ mövcud siyasi risklər
- ☐ ölkədə vergi dərəcələrinin səviyyəsi
- ☒ beynəlxalq təşkilatların maliyyə imkanları
- ☐ ölkənin ehtiyatpotensialı
- ☐ ölkədə bankların kredit faizlərinin səviyyəsi

479 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- ☐ İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
- ☐ Regionların sosial-iqtisadi inkişaf səviyyələrinin bərabərləşdirilməsi
- ☒ Rəqabət mühitinin formalaşdırılmaması
- ☐ Əhəlinin məşğulluğu, işsizliyin azaldılması probleminin həll edilməsi

- ☐ Dünya bazarlarında öz elm tutumlu mallarımızın və xidmətlərimizin formalaşdırılması və inkişaf etdirilməsi

480 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- ☐ Yığımın və istehlakın dinamik optimumuna nail olmaq
☐ İqtisadiyyatın sahə strukturunun və onun iyerarxik konstruksiyasının optimallaşdırılması
☒ İlk istehsal pilləsinin yenidən strukturlaşdırılmaması.
☐ İqtisadi münasibətlərin federalaşdırılmasının inkişaf etdirilməsi
☐ Elmin, istehsalın və bazarın integrasiyası

481 İnvestisiya qoyulması nə zaman və hansı obyektlərə qadağandır:

- ☒ yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə və vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafeələrini pozan obyektlərə;
☐ aşağı rentabelli obyektlərə;
☐ vətəndaşların, hüquqi şəxslərin və dövlətin qanunla müdafiə edilən hüquq və mənafeələrini pozan obyektlərə;
☐ yaradılması və istifadə edilməsi qanunvericiliklə müəyyənləşdirilmiş sanitariya-gigiyena, radiasiya, ekologiya, arxitektura və digər normaların tələblərinə uyğun gəlməyən obyektlərə;
☐ müflis elan edilmiş obyektlərə;

482 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilməz:

- ☒ qanunla qadağa olunmuş əmlak
☐ mülkiyyət obyektləri;
☐ intellektual sərvətlər;
☐ elmi-texniki məhsullar;
☐ əmlak hüquqları;

483 İnvestisiya fəaliyyətinin obyektləri nə ola bilməz:

- ☒ qanunla qadağa olunmuş əmlak
☐ dövrü vəsaiti;
☐ əsas fondlar;
☐ istənilən qadağa qoyulmayan əmlak;
☐ qiymətli kağızlar və məqsədli pul əmanətləri;

484 İnvestorların tərkibindən asılı olaraq investisiya fəaliyyətinin hansı növü ola bilməz:

- ☐ respublika əhalisinin özəl investisiya fəaliyyəti
☐ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər və beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən həyata keçirilən xarici investisiya fəaliyyəti;
☐ dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən büdcə vəsaiti, özlərinin vəsaiti və borc vəsaitinin hesabına həyata keçirilən dövlət investisiya fəaliyyəti;
☐ qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları tərəfindən həyata keçirilən özəl investisiya fəaliyyəti;
☒ xarici vətəndaşlar, hüquqi şəxslər, dövlətlər və beynəlxalq maliyyə təşkilatları, habelə vətəndaşlığı olmayan şəxslər tərəfindən investisiya fəaliyyəti məqsədilə torpaqların alınması

485 Xarici investorlara Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaqdan istifadə zamanı hansı hüquqlar verilir:

- ☐ torpağın satılması hüququ verilə bilər;
☐ torpağın varislik hüququ ilə ömürlük sahibliyə verilməsi hüququ verilə bilər;
☐ torpağın mülkiyyətinə verilməsi və ömürlük sahiblik hüququ verilə bilər;
☒ torpağın icarəsi hüququ verilə bilər;
☐ torpağın alınması hüququ verilə bilər;

486 İnvestora nə zaman təxirə salınmadan, müqabil və səmərəli kompensasiya ödənilir:

- ☐ denominasiya zamanı
- ☐ vergi dəyişməsində
- ☐ milliləşdirmə və rekvizisiya zamanı
- ☒ yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda
- ☐ qanunvericilikdə dəyişikliklər zamanı

487 Xarici investisiyaların rekvizisiyası haqqında qərarı kim qəbul edir:

- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Vergi Nazirliyi qəbul edir;
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Bank qəbul edir;
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Milli Məclis qəbul edir;
- ☒ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir;
- ☐ Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbul edir;

488 Xarici investisiyalar hansı hallarda rekvizisiya edilə bilər:

- ☐ denominasiya zamanı
- ☐ revalvasiya zamanı
- ☐ devalvasiya zamanı
- ☒ yalnız təbii fəlakətlər və digər fəvqəladə hallarda
- ☐ qanunvericilikdə dəyişikliklər zamanı

489 Xarici investisiya kim tərəfindən milliləşdirilə bilər:

- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qəbul edilir
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Bankı tərəfindən qəbul edilir
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının nazirlər Kabineti tərəfindən qəbul edilir
- ☒ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir
- ☐ Milliləşdirmə haqqında qərar yalnız Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən qəbul edilir

490 Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

- ☐ iqtisadi böhran zamanı
- ☐ iqtisadi islahatlar zamanı
- ☐ investisiya mühitinin dəyişilməsi haqda yeni qanun qəbul edildikdə
- ☒ Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran hallarda
- ☐ siyasi dəyişikliklərdən zamanı

491 Xarici investisiyalar aşağıdakıdan müdafi edilir:

- ☒ iqtisadi islahatlardan
- ☐ vergi qanunvericiliyindəki dəyişikliklərdən;
- ☐ milli təhlükəsizliyə, ətraf mühitin və əhəlinin əxlaq və sağlamlığının müdafiəsinə dair qanunvericilikdə olan dəyişikliklərdən;
- ☐ müdafiə qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdən;
- ☐ faiz dərəcələrindəki dəyişikliklərdən

492 Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilməz:

- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə payçılıq;
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması
- ☐ müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak paylarının, payların, səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;

- ☐ tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
- ☒ torpaq sahələrinin alınması

493 Xarici investorlar hesab edilmir:

- ☒ nizamnamə kapitalında xarici investorların payı olmayan müəssisələr.
- ☐ nizamnamə kapitalında xarici investorların payı 25% çox olan birgə müəssisələr
- ☐ tamamilə xarici investorlara məxsus olan müəssisələr
- ☐ xarici hüquqi şəxslər;
- ☐ nizamnamə kapitalında xarici investorların payı 50%-dən çox olan birgə müəssisələr;

494 Xarici ticarət əqdi üzrə tərəflərin hüquqları və vəzifələri aşağıdakılarla müəyyən edilir:

- ☐ müqaviləyə
- ☐ xüsusi müəyyənləşdirilmiş qanunla
- ☐ xarici ticarət əqdləri üçün təyin edilmiş forma ilə
- ☒ onun bağlandığı yerin qanunu ilə
- ☐ tərəflərin maraqlarına əsasən

495 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında investisiya fəaliyyətinin tənzimlənməsində dövlətin məqsədi deyil?

- ☐ iqtisadi təhlükəsizlik
- ☐ sosial siyasət yeridilməsi
- ☐ elmi-texniki siyasət yeridilməsi
- ☐ iqtisadi siyasət yeridilməsi
- ☒ xarici investorların ölkəyə cəlb edilməsi

496 Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilməz?

- ☐ yalnız kredit və borc
- ☐ qiymətli kağız buraxılışı
- ☐ borc
- ☐ kredit
- ☒ milli valyutanın emissiyası

497 Azərbaycan Respublikasından investorlar nəyi müstəqil surətdə müəyyən edə bilməz?

- ☒ investisiyanın fəaliyyət növünü
- ☐ investisiyanın istiqamətini
- ☐ investisiyanın növünü
- ☐ investisiyanın məqsədini
- ☐ investisiyanın həcmi

498 Rezidentlərinin xarici ölkədəki investisiya fəaliyyəti tənzimlənir:

- ☒ həmin ölkənin müvafiq qanunu ilə
- ☐ «Xarici investisiyanın qortunması haqqında» Azərbaycan Respublikasının qanunu ilə
- ☐ «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu ilə
- ☐ Azərbaycan Respublikasının konstitusiyası ilə
- ☐ Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə

499 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericilik aktlarından əlavə mənbə hesab edilmir?

- ☒ tərəfdaşlıq protokolları, investisiya proqramları, investisiya layihələri
- ☐ tərəfdaşlıq protokolları
- ☐ investisiya proqramları
- ☐ investisiya layihələri
- ☐ beynəlxalq müqavilələr

500 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin aşağıdakı növü vardır?

- ☐ şəxsi
- ☒ xüsusi, dövlət, beynəlxalq
- ☐ beynəlxalq
- ☐ dövlət
- ☐ xüsusi

501 Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları hansı halda ölkədə xarici investor kimi çıxış edə bilər?

- ☐ xarici dövlətdə vətəndaşlıq əldə etdikdə
- ☐ xarici dövlətdə daimi yaşayış yeri olduqda
- ☒ daimi yaşadığı xarici dövlətdə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatda alındıqda
- ☐ xarici dövlətdə fasiləsiz 10 il yaşadığıda
- ☐ xarici dövlətlə fasiləsiz 5 il yaşadığıda

502 Aşağıdakılardan kimlər Azərbaycan Respublikasında xarici investor kimi çıxış edə bilər?

- ☐ xarici hüquqi şəxslər
- ☒ xaricdə yalnız daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları
- ☐ xarici vətəndaşlar
- ☐ beynəlxalq təşkilatlar
- ☐ xarici dövlətlər

503 Aşağıdakılardan hansı Azərbaycan Respublikasında xarici investisiya ilə bağlı münasibətləri tənzimləyir?

- ☐ «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu
- ☐ podurat müqavilələri
- ☐ «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikasının qanunu
- ☒ Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikasının qanunu, «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunu, beynəlxalq müqavilələr
- ☐ beynəlxalq müqavilələr

504 Fond birjası tərəfindən nə edilmir: a) kommersiya fəaliyyətinin həyata keçirilməsinə yol verilmir, ;b) fəaliyyəti mənfəət əldə etmək məqsələrini güdmür ;c) birjanın səhmdarlarına dividendlər ödənilmir; d) qiymətli kağızlar alınıb-satılmır

- ☐ a,b,d
- ☐ c,d
- ☒ a,b,c
- ☐ a,b
- ☐ b,c,d

505 Fond birjasının fəaliyyətinə aşağıdakı hallarda xitam verilir: a) səhmdarların ümumi yığınının qərarı ilə; b) təsisçilərin sayı 10-dan az olduqda;c) Maliyyə Nazirliyi lisenzyasını geri aldıqda;d) Milli Bankın qərarı ilə

- ☐ a,b

- ☐ a,b,d
- ☐ b,c,d
- ☒ a,b,c
- ☐ b,c

506 Dövlət investisiya layihə və proqramları hansı orqan tərəfindən ekspertiza edilir?

- ☐ bələdiyyə hakimiyyəti orqanı
- ☐ qanunverici hakimiyyəti orqanı
- ☐ yerli icra hakimiyyəti orqanı
- ☒ icra hakimiyyəti orqanı
- ☐ məhkəmə hakimiyyəti orqanı

507 Azərbaycandan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası ilə
- ☐ BMT-nin qətnaməsi ilə
- ☒ müvafiq xarici dövlətin qanunvericiliyi ilə
- ☐ Beynəlxalq öhdəliklə
- ☐ Azərbaycan Respublikasının müvafiq qanunu ilə

508 Sürətləndirilmiş amotizasiya ödəmələri nəyə səbəb olur:

- ☐ əlavə dəyər vergisinin çox olmasına
- ☐ fiziki şəxslərin gəlir vergisinin artmasına
- ☐ gömrük rüsumlarının artmasına
- ☐ mənfəətin çoxalmasına
- ☒ mənfəətin azalmasına

509 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ☐ güzəştli kreditləşdirmə,
- ☐ müxtəlif normativlər,
- ☐ sürətli amortizasiya,
- ☒ qiymətlərin tənzimlənməməsi,
- ☐ müvəqqəti proteksionizm,

510 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ☐ investisiyaların qorunması,
- ☐ xarici müəssisələrin satın alınması
- ☐ regressiv idxal rüsumları,
- ☐ milliləşdirmə,
- ☒ beynəlxalq təsərrüfat kooperasiyasının inkişaf etdirilməməsi,

511 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ☐ dövlət təminatları,
- ☒ antiinhisar fəaliyyəti tədbirləri,
- ☐ azad iqtisadi zonalardan istifadə etməmək,
- ☐ dövlət subvensiyaları,
- ☐ dövlət investisiyaları,

512 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ☐ proqramlaşdırma,
- ☐ birbaşa subsidiyalar,
- ☐ vergitutma,
- ☐ indikativ planlaşdırma,
- ☒ müflisləşməyə səbəb olan tədbirlər

513 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarının istiqamətlərinə aid deyil:

- ☐ qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsindən çıxarılması
- ☐ elmin, istehsalın və bazarın inteqrasiyası
- ☐ sabit korporativ silsilənin formalaşdırılması
- ☐ yenidən strukturlaşdırılma
- ☒ istehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması

514 regional blokun metodlarına aid deyil:

- ☒ lisenziyaların verilməsi
- ☐ vergilər
- ☐ proqramlaşdırma,
- ☐ proqnozlaşdırma,
- ☐ dövlət investisiyaları,

515 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- ☐ İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- ☐ Prioritet sahənin, fəaliyyət sahəsinin məhsuluna tələbatın stimullaşdırılması
- ☒ Məhsuldar kapitalın prioritet sahələrə real axınının təmin edilməməsi
- ☐ İşçi qüvvəsinin yaranmasının və hərəkətliliyinin inkişaf etdirilməsi
- ☐ Qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsindən çıxarılması

516 Dövlət struktur siyasətinin istiqamətləri deyil:

- ☐ İnvestisiya fəaliyyətinin gücləndirilməsi və investisiya axınlarının strukturlaşdırılması
- ☐ Təhsil, elm və texnika sahələrinin üstün inkişafı
- ☐ Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılmasına kömək göstərilməsi
- ☒ İstehsalda və bazar bölgüsündə iri və kiçik formaların nisbətinin optimallaşdırılmaması
- ☐ Qeyri-səmərəli istehsalatların təsərrüfat dövriyyəsindən çıxarılması

517 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- ☐ İqtisadi təhlükəsizliyə kömək göstərilməsi
- ☐ Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətin təmin edilməsi
- ☐ Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- ☒ İxracatın və idxalı əvəzetmənin inkişaf etdirilməməsi
- ☐ Subyektlərin sosial-iqtisadi komplekslərinin formalaşdırılması

518 Dövlət struktur siyasətinin əsas məqsədləri , vəzifələrinə aid deyildir:

- ☒ İqtisadiyyatın ilkin və korporativ pilləsinin rəqabət qabiliyyətinin və iqtisadi sabitliyinin təmin edilməməsi
- ☐ Elmi-texniki və innovasiya sahələrinin üstün inkişafı hesabına daha çox enerji və resurs qənaətin təmin edilməsi
- ☐ Texnoloji quruluşların bir-birini əvəz etməsi, tədricən inkişafın innovasiya tipinə keçilməsi üçün bütün resurs zəminin yaradılması
- ☐ İqtisadiyyatın özünüinkişafının kompleks resurs bazasının hazırlanması
- ☐ Bütün mülkiyyət formalarının iqtisadiyyatın inkişafının daha yüksək nəticəliyi meyarı üzrə proporsional surətdə inkişaf etdirilməsi

519 Struktur siyasətin birbaşa metoduna aid deyil:

- ☐ Layihəişlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- ☐ Elmi tədqiqat işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi
- ☒ Dövlət tərəfindən aşağı faizli kreditlərin verilməsi
- ☐ Dövlət tərəfindən əmtəəvə xidmətlərin alınması
- ☐ Təcrübə-konstruktor işlərinin dövlət büdcəsindən maliyyələşdirilməsi

520 əgər real faiz dərəcəsi artarsa, onda:

- ☐ heç biri baş verməz
- ☐ investisiyaya olan tələb əyrisi yuxarıya doğru dəyişər
- ☐ investisiyaya olan tələb əyrisi sola doğru dəyişər
- ☐ investisiya olan tələb əyrisi sağa doğru dəyişər
- ☒ investisiya xərcləri azalar

521 ETT sahəsində dövlətin siyasəti nəyi nəzərdə tutmur:

- ☒ Tədqiqatların nəticələrinin inzibati tətbiqi
- ☐ ETT işlərinə vergi və kredit güzəştlərinin edilməsini
- ☐ İnnovasiyaların stimullaşdırılmasını.
- ☐ ETT işlərinin elmi mərkəzlərdə ararılması
- ☐ Kadrların hazırlanması strategiyasını.

522 Sürətləndirilmiş amotizasiya ödəmələri nəyə səbəb olur:

- ☐ gömrük rüsumlarının artmasına
- ☐ əlavə dəyər vergisinin çox olmasına
- ☐ mənfəətin çoxalmasına
- ☒ mənfəətin azalmasına
- ☐ fiziki şəxslərin gəlir vergisinin artmasına

523 İqtisadiyyatda struktur irəliləyişlərinin stimullaşdırılması üçün istifadə edilmir:

- ☒ mənfəət vergisinin artırılması
- ☐ istehsal avadanlığına amortizasiya ayırmalarını yüksək hesablamaq
- ☐ ETT sahələrin vergidən azad etmə
- ☐ dövlət tərəfindən maliyyə yardımının göstərilməsi
- ☐ ərazi strukturunun inkişafı üçün aşağı kreditlərin verilməsi

524 iqtisadi sabitliyin yüksəldilməsi blokun metodlarına aid deyil:

- ☐ kiçik sahibkarlığa yardım üzrə hər cür tədbirlər,
- ☐ qiymətli kağızlarla və hər şeydən əvvəl səhmlərlə iş,
- ☒ nəzarət funksiyalarının həyata keçirilməməsi,
- ☐ beynəlxalq lizinq,
- ☐ dövlət sifariş,

525 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) səmərəli fəaliyyət imkanlarına malik aqrar bazar infrastrukturunun formalaşdırılması. B) kənd təsərrüfatının məhsullarının qiymətləri ilə istehsal vasitələrinin qiymətləri arasında qiymət paritetliyinin saxlanması. C) kənd təsərrüfatı məhsullarının tədarükü və satışı üzrə ixtisaslaşmış və dövlətin qərantiyasına malik regional fondların yaradılması. D) aqrar sahədə azad rəqabət mühitinin formalaşdırılmasına yönəldilmiş səmərəli antiinhisar tənzimlənməsi.

- ☐ A,B,D
- ☐ B,C,D
- ☒ A,B,C,D
- ☐ A,B,C
- ☐ A,C,D

526 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) aqrar sahəyə yerli və xarici investorların cəlb edilməsinin stimullaşdırılması; B) aqrar sahənin aqrar sənaye kompleksinin daxili və beynəlxalq konyuktura uyğun səmərəli ixtisaslaşdırılmasının təmin edilməsinə yönəldilmiş fəaliyyətinin gücləndirilməsi; C) aqrar sahədə istehsal edilmiş kənd təsərrüfatı, ərzaq və yeyinti məhsullarının daxili və xarici bazarda rəqabət qabiliyyətliliyinin yüksəldilməsi; D) aqrar sahəyə dövlət və digər kanallar hesabına zəruri maliyyə yardımının göstərilməsi;

- ☐ A,B,D
- ☐ B,C,D
- ☒ A,B,C,D
- ☐ A,B,C
- ☐ A,C,D

527 ASK kadr təminatı metodlarıdır 1. AKS-nın struktur bölmələrinin, əməkdaşlarının, menecerlərin, sahibkarların dövlət hazırlanması 2. Dünya standartlarına müvafiq xüsusi tədris ocaqlarının fəaliyyəti üçün normativ hüquqi bazasının yaradılması. 3. ASK mühüm problemi üzrə aparıcı elmi istiqamətlərin maliyyələşdirilməsi.

- ☐ 1
- ☒ 1,2
- ☐ heç biri
- ☐ 1,2,3
- ☐ 3,1

528 Elmi təminat metodlarıdır 1. ASK mühüm problemi üzrə aparıcı elmi istiqamətlərin maliyyələşdirilməsi. 2. Elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi. 3. Dünya standartlarına cavab verən investisiya əsasında aparıcı texnologiya və texnikanın işlənilib hazırlanmasına xərclərin maliyyələşdirilməsi.

- ☐ 1
- ☐ 1,2
- ☐ 2
- ☒ 1,2,3
- ☐ 3,1

529 əmtəə istehsalçıların gəlirlərinin davamlı maliyyə dəstəyi metodlarıdır 1. Sığorta 2. əhalinin dəyanətli tədiyə qabiliyyətli tələbinin dəstəklənməsi 3. xarici rəqiblərin total müdaxiləsindən müdafiə. 4. Kreditlərin dövlət zəmanəti.

- ☐ 1,2,3
- ☐ 1,3,4
- ☐ 4
- ☒ 1,2,3,4
- ☐ heç biri

530 əmtəə istehsalçı-larının gəlirlərinin davamlı maliyyə dəstəyi metodlarıdır 1. Məhsulun istehsalçıların və satışın kvotalaşdırılması. 2. Dotasiya və kompensasiyalar. 3. Zəmanətli minimal qiymət, girov qiymətlərin tətbiqi. 4. Güzəştli, elmi-əsaslandırılmış kreditləşmə və vergiyə jəlb etmə.

- ☐ 1,2,3

- ☐ 1,3,4
☐ 4
☒ 1,2,3,4
☐ heç biri

531 kənd təsərrüfatını maddi-texniki resurslarla təmin edən müəssisələrin və emal müəssisələrinin məhsullarının qiymətlərinin tənzimlənməsində xüsusi əhəmiyyət kəsb edir:

- ☐ onların yuxarı hədd qiymətinin reqlamentləşdirilməsi
☐ onların maya dəyərinin reqlamentləşdirilməsi.
☐ onların mənfəətinin reqlamentləşdirilməsi.
☐ onların aşağı hədd qiymətinin reqlamentləşdirilməsi
☒ onların rentabellik səviyyəsinin reqlamentləşdirilməsi.

532 xarici iqtisadi fəaliyyət üzrə dəstək metodlarına aid deyil

- ☒ Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının idxalında dempinq siyasəti.
☐ İstehsal, müştərək müəssisələr yaradılması sferasında xarici investorlar üçün əlverişli mühitün yaradılması.
☐ İdxal edilən ərzaq məhsullarına gömrük tariflərinin, kompensasiyon yımların, vergilərin və s. köməylə ərzaq təhlükəsizliyinin təmin edilməsi.
☐ İxracatçıya xarici bazara çıxış kimi marketinq xidmətinin göstərilməsi,
☐ Qabalcıl texnika və texnologiyaların idxalında xarici kreditörə üçün dövlət zəmanəti.

533 Maddi texniki dəstək metodlarına aid deyil

- ☒ Çatışmayan qanunveriji aktların qəbul edilməsi.
☐ Yeni texnikanın istehsalı və istifadəsində güzəştli kreditləşdirmə, vergi qoyma, sürətləndirilmiş amortizasiya tətbiqi.
☐ Keyfiyyətə yeni texnikanın istehsalında və aparıcı texnologiyaların tətbiqində müəyyən hissənin maliyyələşdirilməsi
☐ Lizinq mexanizminin işlənib hazırlanması.
☐ Yeni texnikanın əldə edilməsi və maşın traktor parkının dəstəklənməsi.

534 İnfrastruktur təminat metodları deyildir

- ☐ İnvestisiya, torpaq, kooperativ banklar sisteminin yadadılması.
☐ Topdan satış və pərakəndə satış bazarlar sisteminin yaradılması.
☒ Xidmətin marketinq sisteminin yaradılmaması.
☐ ASK-nın fəaliyyətinin dayanıqlılığının yüksəldilməsi maraqlarında işləyən infrastrukturunun yaradılması üzrə əsaslandırılmış normativ aktların qəbul edilməsi.
☐ Əmtəə birjalarının, yarmarkaların, auksionların sisteminin yaradılması və.s.

535 Hüquqi təminat metodlarıdır 1. Çatışmayan qanunveriji aktların qəbul edilməsi. 2. Mövcud qanunveriji aktların keyfiyyətinin yaxşılaşdırılması. 3. Tam şəkilli, qarşılıqlı əlaqəli bir-birini inkar etməyən normativ-hüquqi aktların tam sisteminin yaradılması.

- ☐ 1
☐ 1,2
☐ heç biri
☒ 1,2,3
☐ 3,1

536 Dövlət tənzimlənməsinin formasıdır 1. Maddi dəstək 2. xaric iqtisadi fəaliyyət üzrə dəstək 3. Elmi təminat 4. ASK kadr təminatı

- ☐ 1,2,3
☐ 1,3,4
☐ 4

- ☒ 1,2,3,4
☐ heç biri

537 Dövlət tənzimlənməsinin formalarıdır 1. Hüquqi təminat 2. əmtəə istehsalçı-larının gəlirlərinin davamlına maliyyə dəstəyi 3. İnfrastruktur təminat 4. Maddi texniki təminat

- ☐ 1,2,3
☐ 1,3,4
☐ 4
☒ 1,2,3,4
☐ heç biri

538 Ümumi taxıl yımı (daxili resurs) aşağıdakı istiqamətlərə istifadə olunur: a) Toxum fondu b) Sənaye emalına c) Yem fondu.

- ☐ C
☐ B,C
☒ A,B,C
☐ A,B
☐ A,C

539 Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini əsasən aşağıdakı istiqamətlərdə həyata keçirir: a. Qiymət, gəlir, istehsalın həcmi və strukturu. b. Torpaq və su resurslarının qorunması və onlardan düzgün istifadə olunması. c. Kənd təsərrüfatı elminin inkişafı. d. Kənd təsərrüfatına kreditlər verilməsi. e. Məhsuldarlığın sığortalanması.

- ☐ B,C,D
☐ B,C,D,E
☐ A,B,C
☒ A,B,C,D,E
☐ A,B,C,D

540 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır: A)Kənd təsərrüfatı istehsalının motivləşdirilməsi. B)Ekzogen və texnogen amillərə əsasən struktur dəyişikliklərinin aparılması. C)Resurslardan maksimum istifadə olunması.

- ☐ C
☐ B,C
☐ A,C
☒ A,B,C
☐ A,B

541 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanmır:

- ☒ Sənayeyə nisbətən kənd təsərrüfatına üstünlük vermə
☐ Dövlət zəmanətinin olması.
☐ Proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi.
☐ Aqrar proteksionizm qanunundan səmərəli istifadə.
☐ Kənd təsərrüfatında mülkiyyət münasibətlərinə diferensial yanaşma.

542 ASK-nə daxildir. A)kənd təsərrüfatı üçün istehsal vasitələri göndərənsahələr B)kənd təsərrüfatına istehsal-texniki xidmətlər həyata keçirən sahələr C) kənd təsərrüfatı məhsuluna satınalma qiymətlərini təyin edən sahələr D)kənd təsərrüfatı məhsulunu emal və tədarük, saxlama, daşınması ilə məşğul olan sahələr

- ☒ A,B,D

- ☐ A,B,C,D
- ☐ A,B,C
- ☐ B,C,D
- ☐ A,C,D

543 Aqrar Sənaye Kompleksi aşağıdakı sahələrin məcmusudur: A) kənd təsərrüfatı məhsullarının istehalı, B) kənd təsərrüfatı məhsullarının emalı, C) kənd təsərrüfatı məhsullarının saxlanması D) kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması ilə məşğul olan.

- ☐ A,B,D
- ☐ B,C,D
- ☐ A,B,C
- ☒ A,B,C,D
- ☐ A,C,D

544 Aqrar-sənaye kompleksində aşağıdakılara yönəldilmiş ixracat siyasəti həyata keçirilir. A) K/t məhsullarının dempinq əsaslı ixracına B) məhsulun keyfiyyətinin yüksəldilməsinə, qablaşdırmanın və nişanlamanın yaxşılaşdırılmasına, onun xarici bazarlara çıxarılmasının təmin olunmasına D) kənd təsərrüfatına istehsal-texniki xidmətlər həyata keçirilməsinə

- ☐ A,B,C
- ☐ A,B
- ☐ B,C
- ☐ A,C
- ☒ B

545 Bazar münasibətləri əsasında respublikanın kənd təsərrüfatında aparılan islahatın ilk mərhələsində üstünlük təşkil edib:

- ☐ idarəetmənin sosial-ekoloji metodlar
- ☐ idarəetmənin ekoloji metodları
- ☐ idarəetmənin iqtisadi təsir metodlar
- ☒ idarəetmənin inzibati metodları
- ☐ idarəetmənin texniki-normativ metodlar

546 Dövlət orqanları kənd təsərrüfatında təşkil edirlər: A) dövlət siyasətinin formalaşdırılması, aqrar-sənaye kompleksi islahatının hazırlanması, B) aqrar islahatına rəhbərlik, C) hüquq xidmətinin və bazar münasibətlərinin qanunvericilik əsasının hazırlanması təminatını D) kənd təsərrüfatı məhsulları istehsalının proqnozlaşdırılması E) dövlət ərzaq və Kənd Təsərrüfatı Məhsulları fondunun formalaşdırılmasını

- ☐ B,C,D
- ☐ B,C,D,E
- ☐ A,B,C
- ☒ A,B,C,D,E
- ☐ A,B,C,D,

547 Aqrar sahəni idarə edirlər: A) bələdiyyələr B) fermerlər C) dövlət və qeyri dövlət orqanları

- ☐ B
- ☒ C
- ☐ A,B
- ☐ A,B,C
- ☐ A,C

548 tənzimləmə sistemi bir sıra əsas prinsiplərə əsaslanır 1. motivlilik istiqamətliliyi. 2. resurslardan maksimal səmərəli istifadə 3. çevik, differensial yanaşma

- ☐ 2
- ☐ 1,2
- ☐ heç biri
- ☒ 1,2,3
- ☐ 3,1

549 tənzimləmə sistemi bir sıra əsas prinsiplərə əsaslanır 1. rəşional aqrar proteksionizmidir. 2. proqram-məqsədli tənzimləmə və dəstəkləmə 3. zəmanətli dövlət dəstəklənməsi

- ☐ 2
- ☐ 1,2
- ☐ heç biri
- ☒ 1,2,3
- ☐ 3,1

550 ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir:

- ☐ heç biri
- ☐ məhsulların təbii fəlakətdən sığortalınaması
- ☐ dövlət zəmanəti
- ☐ məqsədli proqram tənzimləmə və köməklik
- ☒ hamısı

551 ASK dövlət tənzimlənməsi prinsiplərinə aiddir:

- ☐ heç biri
- ☐ dövlət zəmanəti
- ☐ məqsədli proqram tənzimləmə və köməklik
- ☐ rəşional aqrar proteksionizminin formalaşdırılması
- ☒ hamısı

552 Aqrar sahədə bu qanun Sahibkarlığı tənzimləmir.

- ☒ «Banklar və bank fəaliyyəti haqqında»
- ☐ «Kooperasiya haqqında»
- ☐ «Aqrar islahatın əsasları haqqında»
- ☐ «Kəndli (fermer) təsərrüfatı haqqında»
- ☐ «Sahibkarlıq fəaliyyəti haqqında»

553 Dövlət tərəfindən kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi hansı istiqamətlərdə ararılır:

- ☐ Kreditlərin verilməsi
- ☐ Sifarişlərin verilməsi
- ☒ istehlakçının seçilməsi
- ☐ Satınalmaların həyata keçirilməsi
- ☐ Məhsuldarlığın sığortalınaması

554 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanmır:

- ☒ Vergidən tam azad olma
- ☐ Kənd təsərrüfatı istehsalının stimullaşdırılması
- ☐ Kənd təsərrüfatında mülkiyyət münasibətlərinin çox növlülyü.

- ☐ Dövlət zəmanətinin olması.
- ☐ Resurslardan maksimum istifadə olunması.

555 Kənd təsərrüfatı istehsalının dövlət tənzimlənməsi aşağıdakılara əsaslanmır:

- ☒ Məcburi istehsal və satışı
- ☐ Sığorta və zəmanətin olması
- ☐ Ərzaq təhlükəsizliyinin təmini
- ☐ Yerli istehsalın qorunması
- ☐ K/t məhsullarının satılmalmasını

556 Dövlət tərəfindən aqrar bazarda və eləcə də aqrar iqtisadiyyatda səmərəli təklifin formalaşdırılması aşağıdakı prinsiplərin tətbiqini tələb edir. A) kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi. B) kənd təsərrüfatı məhsullarının ixracının təşkili və ixrac yönümlü təsərrüfat subyektlərinin stimullaşdırılması məqsədilə onlara zəruri yardım göstərilməsi. C) Elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi.

- ☐ B
- ☐ B,C
- ☒ A,B
- ☐ A,B,C
- ☐ A,C

557 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsində nə etmir:

- ☒ Kənd təsərrüfatı məhsullarının beynəlxalq bazara daxil olması təmin olunur
- ☐ Kənd təsərrüfatı məhsullarına dəyənliq təklif ,tələbat və qiymət təmin olunur.
- ☐ Kənddə infrastruktur sahələri yaradılır
- ☐ Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarına bərabər hüquqi şərait yaradılır.
- ☐ Aqrar rreksionizm qanunundan geniş istifadə olunur.

558 Xarici investisiyalar aşağıdakı yollarla həyata keçirilə bilməz:

- ☐ səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi;
- ☐ Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə payçılıq iştirakı;
- ☐ tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
- ☐ müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak paylarının əldə edilməsi;
- ☒ Azərbaycan Respublikası ərazisində torpaqların əldə edilməsi;

559 ASK-nın dövlət tənzimlənməsi funksiyasına aid deyil:

- ☐ sənaye üçün xammal olan kənd təsərrüfatı məhsullarına davamlı tələbi formalaşdırmaq
- ☐ real istehsalçıları stimullaşdırma
- ☒ vergidən tam azad etmə
- ☐ kənd təsərrüfatı məhsullarının satılma qiymətlərini təyin etmə
- ☐ ASK üçün infrastrukturun və maddi-texniki bazanın yaradılması

560 ASK dövlət tənzimlənməsi funksiyasına aid deyil:

- ☐ məqsədli proqram tənzimləmə və köməklik
- ☐ rasiona aqrar protesionizminin formalaşdırılması
- ☒ hamısı
- ☐ məhsulların təbii fəlakətdən sığortalınması
- ☐ dövlət zəmanəti

561 Dövlət qarşısında duran əsas məsələlərdəndir: A) torpaqların münbitliyinin qorunması, bərpaı, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi məqsədi ilə xarici investorlara satışı. B) kənd təsərrüfatının sürətli inkişafı C) əsas ixracat təyinatlı (pambıq, üzüm, tütün və s.) məhsullarının istehsal həcmnin optimal səviyyədə sabitləşdirilməsi.

- ☐ A,B,C
- ☐ A,C
- ☒ B,C
- ☐ C
- ☐ B

562 Kənd təsərrüfatında dövlətin siyasəti onun üstün inkişafına istiqamətləndirilməlidir. Bu məqsədlə aşağıdakıların həyata keçirilməsi məqsəduyğundur: A) sənaye ilə kənd təsərrüfatı arasında qarşılıqlı iqtisadi münasibətlərin tənzimlənməsinə dair tədbirlər həyata keçirilməsi. B) sənaye işçiləri ilə aqrar sahədə çalışanlar arasında həyat səviyyəsinin tənzimlənməsinə dair sistemli qaydada tədbirlərin həyata keçirilməsi. C) aqrar bölmədə istehsalın stabilliyini təmin etmək məqsədi ilə dövlət büdcəsindən dotasiyalar, investisiya qoyuluşları, maliyyə yardımları və digər iqtisadi mexanizmlərdən istifadə olunması. D) torpağın münbitliyinin qorunması, bərpaı, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi, kənd yerlərində təbii mühitin və landşaftının mühafizəsi. E) torpaqların münbitliyinin qorunması, bərpaı, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi məqsədi ilə xarici investorlara satışı.

- ☐ A,B
- ☐ A,B,C
- ☒ A,B,C,D
- ☐ C
- ☐ A,B,C,D,E

563 Dövlət tərəfindən aqrar münasibətlər kompleksi başlıca olaraq tənzim olunur:

- ☐ sosial-ekoloji metodlar ilə
- ☐ texniki-normativ metodları ilə
- ☒ hüquqi və iqtisadi təsir metodları ilə
- ☐ inzibati metodlar ilə
- ☐ ekoloji metodlar ilə

564 Dövlət orqanları tərəfindən fermer təsərrüfatlarının maddi – texniki bazasının təminatını təşkil edirlər. Yəni : a. damazlıq işi, seleksiya, toxumçuluq, kənd təsərrüfat bitkiləri, sort sınaı və sort təzələnməsi, əkin materialının istehsalı və satışı, baytarlıq, karantin nəzarəti və texniki nəzarəti həyata keçirirlər. b. torpaqların münbitliyinin yüksəldilməsi, onların eroziyadan qorunmasına fikir verirlər. c. maddi-texniki təchizat aqroservislərini təşkil edirlər. d. kənd təsərrüfatı istehsalına əməli rəhbərliyi həyata keçirirlər. e. torpağı vətəndaşlığından asılı olmayaraq satışını təşkil edirlər.

- ☐ A,B,C
- ☐ A,B,C,D,E
- ☐ B,C,D
- ☒ A,B,C,D
- ☐ B,C,D,E

565 Kənd təsərrüfatında dövlətin siyasəti onun üstün inkişafına istiqamətləndirilməlidir. Bu məqsədlə aşağıdakıların həyata keçirilməsi məqsəduyğundur: A) torpaqların münbitliyinin qorunması, bərpaı, istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi məqsədi ilə xarici investorlara satışı. B) sosial və istehsal infrastrukturunun kənd təsərrüfatı məhsullarının saxlanılması və emalı kompleksinin inkişaf etdirilməsi, kadrların hazırlanması, təkmilləşdirilməsi, kənd təsərrüfatı elminin səmərəliliyinin yüksəldilməsi. C) regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi; D) kənd əhalisinin sosial müdafiəsi proqramlarının hazırlanıb həyata keçirilməsi; E) əhalinin

sayından və yerləşməsindən asılı olmayaraq, bütün yaşayış məntəqələrində onların sosial müavinətlər və xidmətlərlə təmin edilməsi üçün bərabər şəraitin yaradılması.

- ☐ B,C,D
- ☐ A,B,C,D,E
- ☐ A,B,C
- ☒ B,C,D,E
- ☐ A,B,C,D,

566 Qeyri- hökumət orqanları, assosiasiyalar, kəndli (fermer) təsərrüfatlarının və digər əmtəə istehsalçılarının itifaqlarıdır. Bu orqanlar: a. kəndlilərə aqroservis, tədarük, zoobaytarlıq, təchizat, hüquqi və digər xidmətlər göstərilməsi üzrə alternativ müəssisə və təşkilatlar şəbəkəsi yaradır; b. məhsulun emalı, saxlanması, satışı üzrə müəssisələr yaradır, əmtəə istehsalçıların fəaliyyətini qarşılıqlı surətdə əlaqələndirirlər. c. beynəlxalq təşkilatlara və xaricilərə torpaq satışını təşkil edirlər.

- ☐ A
- ☐ A,B,C
- ☐ A,C
- ☐ B,C
- ☒ A,B

567 Aqrar istehsalda infrastruktur sahələrinin formalaşdırılması və inkişafı məqsədilə onun fasiləsiz aşağıdakılarla təmin olunması zəruridir: A) əmək ehtiyatları ilə B) maliyyə vəsaiti ilə C) texnika, avadanlıq, materiallar, enerji, yanacaq, binalar, qurğular və s. maddi-əşya vəsaitləri ilə

- ☐ A,C
- ☐ A,B,C
- ☒ C
- ☐ A,B
- ☐ B,C

568 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsinin mahiyyəti müəyyən funksiyalarla açıqlanır ki, bunlarda aşağıdakılardır: 1. Bazar subyekti, təkrar istehsalın effektiv formasını yaradır. 2. Mülkiyyətçilərin, sahibkarların, işçilərin, satıcıların, alıcıların yenidən ixtisaslaşması aparılır. 3. Kənd təsərrüfatı məhsullarına dəyanətli tələbat təmin olunur. 4. Dəyanətli təklif həyata keçirilir. 5. Qiymətin dəyanətliyinə çalışılır.

- ☐ A,B,C
- ☒ A,B,C,D,E
- ☐ B,C,D
- ☐ A,B,C,D
- ☐ B,C,D,E

569 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsinin mahiyyəti müəyyən funksiyalarla açıqlanır ki, bunlarda aşağıdakılardır: a. Kənddə infrastruktur sahələri yaradılır. b. Kənd təsərrüfatı məhsullarının alıcı və satıcılarının bərabər hüquq əsasında beynəlxalq bazara daxil olması təmin olunur. c. Aqrar proteksionizm qanunundan geniş istifadə olunur.

- ☐ B,C
- ☒ A,B,C
- ☐ C
- ☐ A,B
- ☐ A,C

570 Dövlətin kənd təsərrüfatı istehsalının tənzimlənməsi siyasətinə nəzər salsaq onda aşağıdakıları aşkar etmək olar. a. əlamət və səbəblər. b. Subsidiyaların istiqamətinin düzgün seçilməsi. c. Ziddiyyətli siyasət.

- ☐ C
- ☐ A,B
- ☒ A,B,C
- ☐ B,C
- ☐ A,C

571 Milli aqrar iqtisadiyyatın tənzimlənməsində dövlətin prioritet məqsədi: A) aqrar sahənin inkişafına hərtərəfli yardım etmək B)kənd təsərrüfatı əmtəə istehsalçılarını daxili və xarici mənbədən formalaşan təhlükələrdən etibarlı şəkildə müdafiə etmək C)elmi kadrların təkrar istehsalına xərclərin maliyyələşdirilməsi.

- ☐ B
- ☐ A,C
- ☐ A,B,C
- ☒ A,B
- ☐ B,C

572 Dövlət kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsini əsasən aşağıdakı istiqamətdə həyata keçirmir:

- ☒ Torpaq vergisindən azad edilmə
- ☐ Qiymət, gəlir, istehsalın həcmi və strukturu.
- ☐ Torpaq və su resurslarının qorunması
- ☐ Kənd təsərrüfatı elminin inkişafı.
- ☐ Kənd təsərrüfatına aşağı kreditlər verilməsi.

573 Aqrar siyasətin aparılmasında aşağıdakı hansı məqsəd nəzərdə tutulmur:

- ☐ Məhsul çeşidinə nəzarət etmək
- ☐ əhalini ərzaqla təmin etmək.
- ☐ Kənd təsərrüatının ölkə gəlirinin yaranmasında iştirakını təmin etmək.
- ☐ Ətraf mühitin mühafizəsi problemini həll etmək.
- ☒ K/t məhsullarının dempinq əsaslı ixracını

574 aqrar iqtisadiyyatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla ixtisaslaşdırılmış torpaq, maddi-texniki resurslar və kapital bazarlarının formalaşdırılmasına dövlət tərəfindən aşağıdakı yardımın göstərilməsi mühüm əhəmiyyət kəsb edir. A)təşkilati, texniki və iqtisadi B)sosial,iqtisadi və inzibati C)normativ, hüquqi və iqtisadi

- ☒ A
- ☐ B
- ☐ A,B
- ☐ A,C
- ☐ A,B,C

575 aqrar iqtisadiyyatın spesifik xüsusiyyətləri nəzərə alınmaqla ixtisaslaşdırılmış torpaq, maddi-texniki resurslar və kapital bazarlarının formalaşdırılmasına dövlət tərəfindən aşağıdakı yardımın göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

- ☐ siyasi, iqtisadi və inzibati
- ☐ institusional, fiskal və monetar
- ☒ təşkilati, texniki və iqtisadi
- ☐ sosial,iqtisadi və inzibati
- ☐ normativ, hüquqi və iqtisadi

576 əsasən kənd təsərrüfatı istehsalından asılıdır. A) əhalinin maddi vəziyyətinin yaxşılaşması B) proqram-məqsədli tənzimlənmənin həyata keçirilməsi. C) dövlət zamanətinin olması.

- ☐ A,C
- ☐ A,B,C
- ☒ A
- ☐ A,B
- ☐ B,C

577 Aşağıdakı bir sıra funksiyaların qeyri- hökumət orqanlarına veril-məsi sahəsində ardıcıl dövlət siyasəti həyata keçirilir. A) istehsalata əməli rəhbərlikdə, aqroservisə, məhsulun satışı və s. ilə əlaqədar B) məhsulun keyfiyyətinin yüksəl-dil-məsi, qablaşdırma və nişanlamanın yaxşılaşdırılması ilə əlaqədar C) məhsulun xarici bazarlara çıxarılmasının təmin olunması

- ☐ A,B
- ☐ A,C
- ☐ A,B,C
- ☐ B,C
- ☒ A

578 Kənd təsərrüfatında islahatlar həyata keçirildikcə sahəyə rəhbərlikdə iqtisadi metodlar ön plana çıxır: A) bir sıra funksiyaların qeyri- hökumət orqanlarına veril-məsi sayəsində B) əhalinin həyat tərzı və psixologiyası yeni təsərrüfatçılıq formalarına uyğunlaşdıqca və problemin sosial aspektləri həll edildikcə C) məhsulun keyfiyyətinin yüksəl-dil-məsi, qablaşdırma və nişanlamanın yaxşılaşdırılması həll edildikcə

- ☒ B
- ☐ A,C
- ☐ B,C
- ☐ A,B
- ☐ A,B,C

579 Hansı qanun torpaq bazarını tənzimləmir?

- ☐ «Sovxozların və kolxozların islahatı haqqında»
- ☐ «Torpaq islahatı haqqında»
- ☒ «Torpaq vergisi haqqında»
- ☐ «Kəndli (fermer) təsərrüfatı haqqında»
- ☐ «Aqrar islahatın əsasları haqqında»

580 Dövlətin kənd təsərrüfatı məhsulları bazarının tənzimlən-məsinin mahiyyəti -iqtisadi, təşkilati, sosial, hüquqi siyasi əsasda aşağıdakını təmin etməkdir.

- ☐ kənd təsərrüfatı məhsulunun emalını
- ☒ kənd təsərrüfatı məhsulunun təkrar istehsalını
- ☐ kənd təsərrüfatı məhsulunun saxlamasını
- ☐ kənd təsərrüfatı məhsulunun daşınmasını
- ☐ kənd təsərrüfatı məhsulunun tədarükünü

581 Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün prinsiplərin reallaşdırılması üçün praktiki olaraq problemlər mövcuddur:

- ☒ resursların məkanca səmərəli istifadəsinin təmin edilməsi
- ☐ təbii resursların idarə olunmasının təşkil edilməsi
- ☐ təbii resursların səmərəli istifadəsinin strateji planlaşdırılması

- ☐ təbii resursların mühafizəsi
- ☐ resursa qənaət

582 Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

- ☒ təbii resursların mühafizəsi və səmərəli istifadəsinin strateji planlaşdırılması
- ☐ insanların yaşayış, istirahət və işləməyi üçün lazımi şəraitin yaradılması
- ☐ təbii resurslardan kompleks istifadənin proqnozlaşdırılması
- ☐ resursların səmərəli növbəliliyinin müəyyənəşdirilməsi
- ☐ resursların məkancə səmərəli istifadəsinin təmin edilməsi

583 Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün aşağıdakı prinsiplər nəzərə alınmalıdır

- ☒ resursların təsərrüfat fəaliyyətinə cəlb olunmasının proqnozlaşdırılması
- ☐ təbii resurslardan səmərəli istifadənin proqnozlaşdırılması
- ☐ təbii resurslardan kompleks istifadənin proqnozlaşdırılması
- ☐ resursların səmərəli növbəliliyinin müəyyənəşdirilməsi
- ☐ resursların məkancə səmərəli istifadəsinin təmin edilməsi

584 Səhv cavabı tapın. Müasir cəmiyyətin marağı resursların sadəcə idarə olunması deyil, ondan istifadənin optimallığındadır. Cəmiyyət və təbiətin birgə fəaliyyətinin optimal olması üçün aşağıdakı prinsiplər nəzərə alınmalıdır

- ☒ təbii resursların kəmiyyətə yerləşməsinin hesablanması
- ☐ təbii resursların təkrar istehsal qanunauyğunluqlarının öyrənilməsi
- ☐ təbii resursların kəmiyyətə yerləşməsinin hesablanması
- ☐ təbii resursların coğrafi yerləşməsinin hesablanması
- ☐ resursların təsərrüfat fəaliyyətinə cəlb olunması

585 Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik sahəsində proqnozlaşdırma təmayülünü qiymətləndirmək üçün aşağıdakı prinsiplərin tələblərinə əməl olunmalıdır;

- ☐ ekoloji təhlükəsizlik böhranından çıxmaq üçün daha az xərc nəzərdə tutulmalıdır
- ☒ ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan səviyyəsinin aşkarlanması
- ☐ bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması
- ☐ ekoloji pisləşməyə yol verilməməlidir
- ☐ ekoloji təhlükəsizliyin prioritet sahəsi müəyyənəşdirilərkən ilk əvvəl insanların sağlamlığı nəzərdə tutulmalıdır

586 Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub neçə xüsusiyyətlərə malikdir?

- ☒ 6
- ☐ 5
- ☐ 3
- ☐ 2
- ☐ 4

587 Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir?

- ☒ ekoloji təhlükəsizlik obyektinin modelli
- ☐ ekoloji təhlükəsizliyin maddi nemətlərin azalması qanunu-na tabe olmaması
- ☐ ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi

- ☐ ictimai xarakterli olması
- ☐ sistem xarakterli – yəni ekoloji təhlükəsizlik bir sahə yox, bütünlükdə cəmiyyətin fəaliyyəti ilə şərtlənir

588 Səhv cavabı tapın. Azərbaycan Respublikasında ekoloji situasiya, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq daha kəskin vəziyyət almışdır. Bunu aşağıdakı faktlar sübut edir:

- ☒ Ölkədə ekoloji təhlükəsizliyin maddi nemətlərin azalması qanunu-na tabe olmamışdır
- ☐ Ölkədə iqtisadiyyatın əsaslı surətdə transformasiyaya uğraması nəticəsində texnogen vəziyyət gərginləşmişdir
- ☐ Ermənistan Respublikasının ədalətsiz ərazi iddiası nəticəsində əhalinin məcburi miqrasiyası ilə əlaqədar olaraq ölüm əmsalı xeyli yüksəlmişdir
- ☐ Ətraf mühitin (atmosferin) çirklənməsi daha da artmışdır
- ☐ Daxili bazarın əsasən idxal hesabına ödənilməsi ərzaq məhsullarının keyfiyyətinə mənfi təsir göstərmişdir

589 Səhv cavabı tapın. Azərbaycan Respublikasında ekoloji situasiya, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq daha kəskin vəziyyət almışdır. Bunu aşağıdakı faktlar sübut edir

- ☒ Xəzər dənizinə axan çayların sahil boyu yaşayış sahələrinin basması
- ☐ Ermənistan Respublikasının ədalətsiz ərazi iddiası nəticəsində əhalinin məcburi miqrasiyası ilə əlaqədar olaraq ölüm əmsalı xeyli yüksəlmişdir
- ☐ Ekoloji cəhətdən sərfəli olmayan zonanın genişlənməsi
- ☐ Respublikada Qəbələ radiolokasiya stansiyasının mövcudluğu
- ☐ Ölkədə iqtisadiyyatın əsaslı surətdə transformasiyaya uğraması nəticəsində texnogen vəziyyət gərginləşmişdir

590 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin yaşayış mühitinin yaxşılaşdırılması və təbii resursların qorunması istiqamətinə nə aid deyil?

- ☒ bərpa oluna bilən resursların qorunması
- ☐ landşaftın (relyefin) qorunması
- ☐ istehlak proseslərində zərərli halların qarşısının alınması
- ☐ istehsal proseslərində zərərli halların qarşısının alınması
- ☐ biosferanın genetik müxtəlifliyinin qorunması

591 İnsanların ətraf mühitlə birgə fəaliyyətinin idarəetmə və monitorinq istiqamətinə nə aid deyil?

- ☒ ekoloji proseslərdə qurum fəaliyyətinə nəzarət
- ☐ resursların istifadə səviyyəsinin tənzimlənməsi
- ☐ resurslar üzərində təftiş
- ☐ resurslar üzərində nəzarət
- ☐ təbiətdən istifadənin idarə edilməsi

592 . Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik ictimai dəyərlərə malik olub aşağıdakı xüsusiyyətlərə malikdir?

- ☒ ekoloji təhlükəsizliyin məkanlığı
- ☐ ekoloji təhlükəsizliyin digər sosioloji dəyərlərlə əlaqəsi
- ☐ ictimai xarakterli olması
- ☐ superüstünlük – onu hərbi təhlükəsizliklə eyniləşdirmək olar
- ☐ ekoloji təhlükəsizliyin qeyri müəyyənliyi

593 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı c. xarici ölkələrə nisbətən əhalinin həyat səviyyəsi və keyfiyyəti

- ☒ B,C
- ☐ A,B,C
- ☐ A,B
- ☐ A,C

☐ A

594 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi b. hüquqi əsaslarının yaradılması c. Azərbaycanın dünya ÜDM-də xüsusi çəkisi və onun dünya ixracında payı

- ☒ C
☐ A,B,C
☐ A,B
☐ A,C
☐ A

595 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Maliyyə və real sektorun balanslılığının təmin edilməsi b. Stabil sosial inkişafa nail olunma c. Investisiya mühitinin beynəlxalq reytinginin qiymətləndirilməsi

- ☒ C
☐ A,C
☐ A,B
☐ A,B,C
☐ A

596 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi b. Azərbaycan biznesində transmilli şirkətlərin fəaliyyətində iştirakı c. ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi

- ☒ B
☐ A,B,C
☐ A,B
☐ A,C
☐ A

597 Davamlı inkişaf indikatorları aşağıdakılar hesab oluna bilər a. Makrosəviyyədə rəqabətqabiliyyətliliyi. b. Enerji-resurslara qənaət texnologiyaların geniş tətbiqi c. Maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın yüksək texnologiyalı balanslılığının təmin edilməsi

- ☐ B
☐ A,B,C
☐ A,B
☐ A,C
☒ A

598 Ekoloji sahədə nəzərdə tutulmur

- ☐ Ekoloji fəlakəti aradan qaldırmaq
☐ Ekoloji tarazlıq
☒ Selin qarşısını almaq
☐ Böhrandan çıxmaq
☐ Su və hava hövzələrinin mühafizəsi

599 Davamlı inkişaf əlaqəli dövlət tənzimlənməsi təsərrüfat fəaliyyəti ilə idarəetmə strukturlarının institusional cəhətdən aşağıdakı şərtlərinin birləşməsi vasitəsilə həyata keçirilir: 1. siyasi, 2. ictimai 3. iqtisadi-hüquqi

- ☐ 1,3
☐ 2,3

- ☐ 1,2
☒ 1,2,3
☐ 2

600 Cari indeqativ planlarla müqayisədə strateji planların aşağıdakı xüsusiyyətləri yoxdur:

- ☒ strateji planlar standart ola bilər
☐ strateji planların göstəriciləri ümumiləşdirici xarakterə malikdir
☐ strateji planların göstəriciləri daha iriləşdirilmiş
☐ Cari indeqativ planlarla müqayisədə strateji planların aşağıdakı xüsusiyyətləri yoxdur:
☐ strateji planlar variantlılıq xarakterinə malik ola bilər

601 Xarakterinə görə proqnozlaşdırmanın bu növü yoxdur:

- ☒ ekstremal
☐ birvariantlı
☐ ümumiləşdirilmiş
☐ xüsusi
☐ çoxvariantlı

602 Obyektlər üzrə proqnozlaşdırmada aşağıdakı prinsipləri fərqləndirirlər: 1. müxtəlif sistemlər üzrə toplanmış ümumi proqnozlar 2. demoqrafik proqnozlar 3. sosial proqnozlar 4. elmi-texniki proqnozlar

- ☐ 1,2,3
☐ 1,3,4
☐ 2
☒ 1,2,3,4
☐ 4

603 Dövlərin qarşılıqlı təcrübəsi bu formada çıxış edir: 1. rezonlaşdırıcı 2. dempferləyici 3. deformasiya edici

- ☐ 1
☐ 2,3
☐ 1,2
☒ 1,2,3
☐ 3

604 ətraf mühitin mühafizəsinin iqtisadi əsaslarına aid deyil:

- ☐ iqtisadi maraqlandırma
☐ ekoloji ödəmələr
☐ ekoloji vergi
☐ ekoloji cərimələr
☒ torpaqların şoranlaşması

605 ətraf mühitin mühafizəsi üzrə proqramların maliyyələşmə mənbəyinə aid deyil:

- ☐ ekoloji sığorta vəsaitləri
☐ ekoloji vergilər
☐ ətraf mühitin mühafizəsi fondu
☐ yerli büdcələr
☒ hüquqi və fiziki şəxslərin məcburi ianələri

606 ətraf mühitin mühafizəsi üzrə proqramların maliyyələşmə mənbəyinə aiddir:

- ☐ Milli Bankın mənfəəti
- ☐ Prezidentin ehtiyat fondu
- ☐ Neft Fondu
- ☒ dövlət büdcəsi
- ☐ ölkənin valyuta ehtiyatları

607 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ictimai və şəxsi istehlakın strukturunun məqsədyönlü dəyişdirilməsi; 2. - davamlı inkişafa keçidin hüquqi əsaslarının yaradılması; 3. - davamlı inkişafın səmərəli təbliği formalaşdırılması və müvafiq təmsil və öyrədilmə sisteminin yaradılması;

- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2

608 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - ekoloji vəziyyətin sabitliyinin gözlənilməsi; 2. - sosial təyinatlı bazar iqtisadiyyatının formalaşmasını; 3. - enerji-resurslara nəqaət texnologiyaların geniş tətbiqi əsasında təsərrüfat fəaliyyəti ilə geniş hədlərinin müəyyənəşdirilməsini;

- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2

609 Davamlı inkişafa keçid aşağıdakı vəzifələrin həllini tələb edir. 1. - yüksək iqtisadi artıma nail olunmasını; 2. - stabil sosial inkişafa nail olunmasını; 3. - maliyyə və real sektorun, ənənəvi və yeni iqtisadiyyatın, yüksək texnologiyaları balanslılığının təmin edilməsini;

- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2

610 İqtisadi inkişaf səviyyəsini ifadə etmək üçün aşağıdakı göstəricilər sistemindən istifadə olunur : 1. Adambaşına düşən ÜDM-in həcmi; 2. İqtisadiyyatın strukturu; 3. əhəlinin həyat səviyyəsi və keyfiyyəti.

- ☐ 1,3
- ☐ 2,3
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2

611 Səhv cavabı tapın. Ölkədə antropogen (təsərrüfat fəaliyyəti ilə əlaqədar) çirklənmə üzrə monitoring dövlət orqanları tərəfindən həyata keçirilir. Buna isə Azərbaycan Respublikası Ekologiya Mərkəzi rəhbərlik edir. Vahid Dövlət Ekoloji Monitoring sisteminə aşağıdakı dövlət orqanları daxil edilə bilər (VDEMS):

- ☒ Dövlət baytarlıq xidməti idarəsi
- ☐ Dağ – mədən sənaye nəzarəti xidməti idarəsi
- ☐ Geodeziya və kartoqrafiya (xəritə) xidməti idarəsi
- ☐ Səhiyyə Nazirliyi
- ☐ Kənd Təsərrüfatı Nazirliyi

612 Səhv cavabı tapın. Ölkədə antropogen (təsərrüfat fəaliyyəti ilə əlaqədar) çirklənmə üzrə monitorinq dövlət orqanları tərəfindən həyata keçirilir. Buna isə Azərbaycan Respublikası Ekologiya Mərkəzi rəhbərlik edir. Vahid Dövlət Ekoloji Monitorinq sistemində aşağıdakı dövlət orqanları daxil edilə bilər (VDEMS):

- ☒ Sənaye və energetika nazirliyi
- ☐ Meşə təsərrüfatına xidmət idarəsi
- ☐ Ekologiya nazirliyi;
- ☐ Monitorinq (ətraf mühitin) və hidrometeoroloji xidmət idarəsi
- ☐ Yer resursları və yer quruluşu üzrə dövlət komitəsi.

613 Səhv cavabı tapın. Monitorinq – insanların təsərrüfat fəaliyyəti (antropogen) ilə əlaqədar olaraq təbii mühitdə baş verən dəyişikliklərə nəzarət və müşahidə sistemidir. Monitorinq sistemində istiqamət fərqləndirilir:

- ☐ Geoekoloji monitorinq
- ☐ Bioekoloji monitorinq
- ☐ Geoekoloji və biosfera monitorinqi
- ☐ Biosfera monitorinqi
- ☒ Meoekoloji monitorinqi

614 Səhv cavabı tapın. Monitorinq aşağıdakı qaydaların reallaşdırılması yolu ilə həyata keçirilir:

- ☐ informasiyalarının tələb edənlər üçün əlverişli vəziyyətdə təqdim olunması
- ☐ obyektin informasiya modelinin identifikasiyası
- ☐ ölçülərin proqnozlaşdırılması
- ☐ müşahidə olunmuş obyektin tədqiq edilməsi
- ☒ ekoloji yükün mümkün həddə qədər nəzərdə tutulan səviyyənin proqnozlaşdırılması

615 Səhv cavabı tapın. Monitorinq aşağıdakı qaydaların reallaşdırılması yolu ilə həyata keçirilir

- ☒ mühitdə zərərli maddələrin müəyyən həddə toplanması, konsentrasiyası
- ☐ müşahidə olunmuş obyektin tədqiq edilməsi
- ☐ müşahidə obyektini üçün informasiya modelinin tərtib edilməsi
- ☐ ölçülərin müəyyən edilməsi
- ☐ müşahidə obyektinin müəyyən edilməsi

616 Səhv cavabı tapın. Ekoloji təhlükəsizlik sahəsində proqnozlaşdırma təmayülünü qiymətləndirmək üçün aşağıdakı prinsiplərin tələblərinə əməl olunmalıdır

- ☒ mühitdə zərərli maddələrin müəyyən həddə konsentrasiyasının aşkarlanması
- ☐ bütün maraqları nəzərə alaraq təhlükəsizlik sisteminin aşkarlanması
- ☐ ekoloji təhlükəsizliyin prioritet sahəsi müəyyənləşdirilərkən ilk əvvəl insanların sağlamlığı nəzərdə tutulmalıdır
- ☐ ekoloji strategiyanın formalaşmasında bələdiyyə orqanları ilə birgə fəaliyyətin rolunun məhdudlaşdırılmaması
- ☐ ekoloji pisləşməyə yol verilməməlidir

617 Monitorinq – insanların təsərrüfat fəaliyyəti (antropogen) ilə əlaqədar olaraq təbii mühitdə baş verən dəyişikliklərə nəzarət və müşahidə sistemidir. Monitorinq sistemində necə istiqamət fərqləndirilir

- ☒ 3
- ☐ 2
- ☐ 4
- ☐ 6
- ☐ 5

618 Ekoloji təmiz məhsul yer kürəsi fonunda + işarəsi ilə hansı dövlətdə nişanlanır?

- ☐ Yaponiyada
- ☒ ABŞ
- ☐ Almaniyada
- ☐ Skandinaviya ölkələrində
- ☐ Avropa birliyi ölkələrində

619 Ekoloji təmiz məhsul ETP ilə hansı dövlətdə nişanlanır?

- ☒ Rusiyada
- ☐ ABŞ
- ☐ Almaniyada
- ☐ Skandinaviya ölkələrində
- ☐ Yaponiyada

620 Ekoloji təmiz məhsul ES hərfləri ilə hansı dövlətdə nişanlanır?

- ☐ Almaniyada
- ☒ Avropa birliyi ölkələrində
- ☐ Yaponiyada
- ☐ ABŞ
- ☐ Skandinaviya ölkələrində

621 Ekoloji təmiz məhsul ekologiyanın mavi pərisi sözü ilə hansı dövlətdə nişanlanır?

- ☐ ABŞ
- ☐ Yaponiyada
- ☐ Avropa birliyi ölkələrində
- ☐ Skandinaviya ölkələrində
- ☒ Almaniyada

622 Ekoloji təmiz məhsul e hərifi ilə hansı dövlətdə nişanlanır?

- ☐ Avropa birliyi ölkələrində
- ☒ Yaponiyada
- ☐ ABŞ
- ☐ Almaniyada
- ☐ Skandinaviya ölkələrində

623 Ekoloji təmiz məhsul cizgilənmiş dairə ilə hansı dövlətdə nişanlanır?

- ☐ Avropa birliyi ölkələrində
- ☐ Yaponiyada
- ☐ ABŞ
- ☐ Almaniyada
- ☒ Skandinaviya ölkələrində

624 Böhranlar sistemin inkişafı dinamikasında funksiyaları yerinə yetirmirlər: 1. dağıdıcı 2. yaradıcı 3. varislik 4. tamamlayıcı

- ☐ 2
- ☐ 1,2,3,4
- ☐ 1,2,3
- ☒ 4
- ☐ 1,3,4

625 böhranlar və dövrlər nəzəriyyəsi nin əsas müddəası deyil

- ☐ böhranlar sistemin inkişafı dinamikasında mühüm funksiyaları yerinə yetirirlər
- ☐ istənilən sosial-iqtisadi sistem dövrlər üzrə inkişaf edir
- ☒ dinamikasının tsikliyi aradan qaldırılma bilən prosesdir.
- ☐ sistemlər dinamikasında dövrlərin qarşılıqlı təsiri qaçılmazdır.
- ☐ sistemlərin dinamikası soxdövrəlidir

626 Aşağıdakı böhranların inkişaf mərhələlərini göstərmək olar: 1. gizli halda olan 2. çökmə mərhələsi 3. depressiya mərhələsi 4. tamamlayıcı mərhələ

- ☐ 1,3,4
- ☐ 1,2,4
- ☐ 1,2,3
- ☒ 1,2,3,4
- ☐ 2,4

627 bir-biri ilə bağlıdırlar: 1. proqnozlaşdırma, strateji və indikativ planlaşdırma 2. layihə, proqram və modellər 3. ssenari, layihə və indikativ planlaşdırma

- ☒ 1
- ☐ 1,2,3
- ☐ 1,2
- ☐ 2,3
- ☐ 3

628 Məqsədli proqramlaşdırma üsulları istifadə edilir.

- ☒ bütün səviyyə və fəaliyyətlərdə
- ☐ iri müəssisələrin fəaliyyətində
- ☐ regional və bələdiyyə səviyyələrdə,
- ☐ birliklərin-holdinqlərin, konsorsiumların fəaliyyətində
- ☐ maliyyə-sənaye qruplarının fəaliyyətində

629 Dövlət monitorinqinə aşağıdakılardan hansı aid deyil:

- ☒ ekoloji audit fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək
- ☐ ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələrin üzərində müşahidələr;
- ☐ ekzogen proseslərin yayılması, inkişafı və dinamikasını öyrənmək üçün müşahidələr
- ☐ ərazilərin seysmik fəallığını öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidələr;
- ☐ müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onların ilkin şəraitə nəzərən dəyişməsinin araşdırılması;

630 Ekologiyanın tənzimlənməsi istiqaməti deyil?

- ☒ Yerlərin təkinin ekologiyası
- ☐ Bitkilərin ekologiyası
- ☐ Hava hövzəsinin ekologiyası
- ☐ Su hövzəsinin ekologiyası
- ☐ Heyvanların ekologiyası

631 İqtisadi tənzimləmə mexanizmi neçə səviyyədə ibarətdir?

- ☐ 3
- ☐ 2
- ☐ 1

- ☐ 6
☒ 4

632 Qızıl dördbucağın əsas göstəricilərin aiddir

- ☐ ÜDM artım tempi
☐ xalis ixracın ÜDM-də xüsusi çəkisi
☒ bütün cavablar düzdür
☐ inflyasiyanın tempi
☐ işsizliyin səviyyəsi

633 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir?

- ☐ direktiv
☐ proqnozlaşdırma
☐ proqramlaşdırma
☒ korporativ
☐ indikativ

634 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- ☐ gəlirlərin qeyri-bərabər paylanması
☒ bütün cavablar düzdür
☐ mənfi xarici effektlərin olması
☐ ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
☐ makroiqtisadi inkişafın qeyri-sabit olması

635 İDT-nin obyektidir

- ☐ regionların sosial-iqtisadi prosesləri
☒ hamısı
☐ tədiyyə balansı
☐ iqtisadiyyatın sfera və sahələri
☐ ölkənin sahələri və regionları

636 Mənfi xarici effekt səbəb olur:

- ☒ əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
☐ qiymət sabitdir
☐ əmtəənin həcmi məhduddur
☐ qiymət aşağıdır
☐ əmtəənin həcmi sabitdir

637 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- ☒ bütün cavablar düzdür
☐ mənfi xarici effektlərin olması
☐ ictimai məhsulların istehsalının bazar üçün sərfəli olmamağı
☐ gəlirlərin qeyri-bərabər paylanması
☐ makroiqtisadi inkişafın qeyri-sabit olması

638 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- ☒ bütün cavablar düzdür
☐ resursların tükənməsi

- ☐ resursların qeyri-səmərəli paylanması
- ☐ ətraf mühitin çirklənməsi
- ☐ inhisarların mövcudluğu

639 İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqəlidir?

- ☐ iqtisadiyyatın demonopolizasiyası
- ☐ dünya iqtisadi sistemində dəyişikliklər
- ☒ qloballaşma
- ☐ sahələrin integrasiyası
- ☐ sahələrin differensiasiyası

640 İqtisadiyyatın tənzimlənməsində dövlətin əsas funksiyalarına aiddir:

- ☐ əhalinin sosial müdafiəsini təmin etmək
- ☐ bazarın çatışmazlıqlarını aradan qaldırmaq
- ☒ bütün cavablar düzdür
- ☐ iqtisadi təhlükəsizliyi təmin etmək
- ☐ dünyada milli biznesi dəstəkləmək

641 Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir

- ☐ xüsusi mülkiyyətin müdafiəsi
- ☐ düzgün cavab yoxdur
- ☒ bütün cavablar düzdür
- ☐ pul tədavülünün təşkili
- ☐ vergilərin yığılması

642 Dövlət tənzimlənməsinin ilkin funksiyalarını aid deyil

- ☐ vergilərin yığılması
- ☐ düzgün cavab yoxdur
- ☒ pul-kredit siyasəti
- ☐ pul tədavülünün təşkili
- ☐ xüsusi mülkiyyətin müdafiəsi

643 Dövlət tənzimlənməsinin ilkin funksiyalarını aid deyil

- ☐ xüsusi mülkiyyətin müdafiəsi
- ☐ düzgün cavab yoxdur
- ☒ pul-kredit siyasəti
- ☐ pul tədavülünün təşkili
- ☐ vergilərin yığılması

644 Dövlət tənzimlənməsinin ilkin funksiyalarına aiddir

- ☐ düzgün cavab yoxdur
- ☐ xüsusi mülkiyyətin müdafiəsi
- ☐ vergilərin yığılması
- ☐ pul tədavülünün təşkili
- ☒ bütün cavablar düzdür

645 İqtisadi tənzimlənmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır?

- ☐ XVI əsrdə

- ☒ XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
- ☐ XV əsrdə
- ☐ XVII əsrdə
- ☐ XVIII əsrdə

646 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır?

- ☐ XVI əsrdə
- ☒ Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
- ☐ XVII əsrdə
- ☐ XV əsrdə
- ☐ XVIII əsrdə

647 İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır?

- ☐ 1920-1925-ci illər
- ☐ 1941-1945-ci illər
- ☒ Böyük depressiyadan (1929-1933) sonra
- ☐ 1917-1936-cı illər
- ☐ 1900-1910-cu illər

648 Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar?

- ☒ bütün cavablar düzdür
- ☐ informasiyanın məhdud, etibarsız və yanlış olması
- ☐ bürokratik aparatın mövcudluğu
- ☐ qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı
- ☐ qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt

649 Mənfi xarici effekt səbəb olur:

- ☐ əmtəənin həcmi sabitdir
- ☒ əmtəə çox buraxılır və qiyməti həddən artıq aşağı olur
- ☐ əmtəənin həcmi məhduddur
- ☐ qiymət aşağıdır
- ☐ qiymət sabitdir

650 Qızıl dördbucağın əsas göstəricilərin aiddir

- ☐ işsizliyin səviyyəsi
- ☒ bütün cavablar düzdür
- ☐ xalis ixracın ÜDM-də xüsusi çəkisi
- ☐ ÜDM artım tempi
- ☐ inflyasiyanın tempi

651 Dövlət tənzimlənməsinin əsas qüsurlarına aid etmək olar?

- ☐ bürokratik aparatın mövcudluğu
- ☐ qərarın qəbul olunması, həyata keçirilməsi və nəticəsinin arasındakı vaxt
- ☒ bütün cavablar düzdür
- ☐ informasiyanın məhdud, etibarsız və yanlış olması
- ☐ qərarların nəticəsinin qabaqcadan görmək imkanının olmamağı

652 Bazar mexanizminin əsas qüsurlarına aid etmək olar:

- ☒ bütün cavablar düzdür
- ☐ resursların qeyri-səmərəli paylanması
- ☐ inhisarların mövcudluğu
- ☐ resursların tükənməsi
- ☐ ətraf mühitin çirklənməsi

653 İqtisadi tənzimlənmə mexanizminin 4-cü səviyyəsinin yaranması nə ilə əlaqəlidir?

- ☐ sahələrin differensiasiyası
- ☐ sahələrin integrasiyası
- ☐ dünya iqtisadi sistemində dəyişikliklər
- ☒ qloballaşma
- ☐ iqtisadiyyatın demonopolizasiyası

654 İqtisadi tənzimlənmə mexanizminin 3-cü səviyyəsi nə zaman formalaşmışdır?

- ☐ 1900-1910-cu illər
- ☐ 1920-1925-ci illər
- ☐ 1917-1936-cı illər
- ☐ 1941-1945-ci illər
- ☒ Böyük depressiyadan (1929-1933) sonra

655 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi tənzimlənmənin hansı növünə aiddir?

- ☐ proqramlaşdırma
- ☐ direktiv
- ☐ indikativ
- ☐ proqnozlaşdırma
- ☒ korporativ

656 İqtisadi tənzimlənmə mexanizminin 2-ci səviyyəsi nə zaman formalaşmışdır?

- ☐ XVI əsrdə
- ☐ XVIII əsrdə
- ☒ Birinci Dünya müharibəsindən 20-25 il əvvəl
- ☐ XVII əsrdə
- ☐ XV əsrdə

657 İqtisadi tənzimlənmə mexanizminin 1-ci səviyyəsi nə zaman formalaşmışdır?

- ☐ XV əsrdə
- ☒ XVI-XVII əsrdə Qərbi Avropada və XIX əsrin 50-60-cı illərində ABŞ-da
- ☐ XVI əsrdə
- ☐ XVIII əsrdə
- ☐ XVII əsrdə

658 İqtisadi tənzimlənmə mexanizmi neçə səviyyədən ibarətdir?

- ☐ 6
- ☐ 3
- ☐ 2
- ☐ 1
- ☒ 4

659 Dövlət iqtisadi həyatda aşağıdakı fəaliyyətləri həyata keçirir: 1. institusional mühiti formalaşdırmaqla iqtisadi oyun qaydaları nı müəyyənləşdirir; müxtəlif sahələrdə iqtisadi subyektlərin fəaliyyətini rəqlamentləşdirən uyğun hüquqi-normativ aktları müəyyən edir, qərarlar verir; 2. vergiyə cəlb etmə və dövlət xərcləri, pul emissiyası və kreditlərin bölüşdürülməsi və s. qərarlar vasitəsilə iqtisadi aktivlik səviyyəsinə köməkçi təsir göstərir; 3. kapital qoyuluşunu qismən maliyyələşdirir və xətləndirir;

- ☐ 1,3
- ☐ 2
- ☐ 1,2
- ☒ 1,2,3
- ☐ 2,3

660 İqtisadiyyatın tənzimlənməsinin xüsusi çəkisinin artmasına təsir edən əsas amillər:

- ☒ hamısı
- ☐ bərpaolunmayan resursların tükənməsi
- ☐ ekologi fəlakətlər təhlükəsi
- ☐ dünyada resurslarının qeyri-bərabər paylanması
- ☐ demoqrafik problemlərin mürəkkəbliyi

661 Qızıl dördbucağın əsas göstəricilərinə aid deyil

- ☒ valyuta kursu
- ☐ inflyasiyanın tempi
- ☐ işsizliyin səviyyəsi
- ☐ ÜDM artım tempi
- ☐ xalis ixracın ÜDM-də xüsusi çəkisi

662 Dövlət tənzimlənməsinin əsas məqsədi:

- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ☒ dayanıqlı iqtisadi inkişafın təmin olunması
- ☐ ölkənin təhlükəsizliyinin təmin edilməsi
- ☐ ətraf mühitin qorunması
- ☐ məşğulluğun tənzimlənməsi

663 Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?

- ☐ məşğulluğun tənzimlənməsi
- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ☐ bütün cavablar düzdür
- ☐ ölkənin təhlükəsizliyinin təmin edilməsi
- ☒ tənəzzül zamanı

664 Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?

- ☐ məşğulluğun tənzimlənməsi
- ☐ ətraf mühitin qorunması
- ☒ böhran zamanı
- ☐ bütün cavablar düzdür
- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

665 Dövlət tənzimlənməsinin zərurəti nə zaman artır?

- ☐ məşğulluğun tənzimlənməsi

- ☐ ətraf mühitin qorunması
- ☒ keçid dövründə
- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ☐ bütün cavablar düzdür

666 İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə vaxt önəmli deyil?

- ☐ keçid dövründə
- ☐ gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi
- ☐ məşğulluğun tənzimlənməsi
- ☐ ətraf mühitin qorunması
- ☒ iqtisadi artım zamanı

667 Dövlət tənzimlənməsinin obyektlərinə aid deyil

- ☒ hamısı
- ☐ tədiyyə balansı
- ☐ iqtisadi maraqların icraçıları
- ☐ ölkənin sahələri və regionları
- ☐ regionların sosial-iqtisadi prosesləri

668 İqtisadiyyatın tənzimlənməsində dövlətin əsas funksiyalarına aiddir

- ☒ bütün cavablar düzdür
- ☐ bazar iqtisadiyyatının hüquqi bazasının yaradılması
- ☐ iqtisadiyyatın sabitliyini təmin etmək
- ☐ makroiqtisadi və struktur tarazlığı dəstəkləmək
- ☐ resursların paylanması

669 Bazarın təkmil olmamağı özünü nədə büruzə verir?

- ☒ bütün cavablar düzdür
- ☐ məlumatın qeyri-simmetrik olmağı
- ☐ işsizlik, inflyasiya və böhranların mövcudluğu
- ☐ gəlirlərin qeyri-bərabər paylanmasının sosial sabitliyə təhlükə yaratması
- ☐ mütləq tələb olunan əmtəə və xidmətlərin bazar tərəfindən istehsal olmaması

670 Bazarın təkmil olmamağı özünü nədə büruzə verir?

- ☐ səhiyyə və pensiya sahəsində çıxorta bazarlarının məhdudluğu
- ☐ cəmiyyətə tələb olunan malların bazar tərəfindən təklif olunmamağı
- ☐ rəqabətin pozulması hallarında
- ☐ xarici effektlərin olması
- ☒ bütün cavablar düzdür

671 İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə vaxt önəmli deyil?

- ☐ tələb – təklif mütənasibləri pozulduğu halda
- ☒ sabit inkişaf zamanı
- ☐ təklif artıq olduqda
- ☐ məcmu tələb və təklif arasında tarazlıq zamanı
- ☐ tələb artıq olduqda

672 İqtisadiyyatın dövlət tənzimlənməsinin rolu nə vaxt önəmli deyil?

- ☐ təklif artıq olduqda
- ☐ məcmu tələb və təklif arasında tarazlıq zamanı
- ☐ tələb – təklif mütənasibləri pozulduğu halda
- ☒ məcmu tələb və təklif arasında tarazlıq zamanı
- ☐ tələb artıq olduqda

673 İDT-nin subyektidir

- ☐ idarələr
- ☐ təşkilatlar
- ☒ hüquq mühafizə orqanları
- ☐ bələdiyyələr
- ☐ müəssisələr

674 İDT-nin subyektidir

- ☐ idarələr
- ☒ icraedici orqanlar
- ☐ bələdiyyələr
- ☐ müəssisələr
- ☐ təşkilatlar

675 İDT-nin subyektidir

- ☒ qanunverici, icraedici və məhkəmə orqanları
- ☐ qanunverci orqanlar
- ☐ müəssisələr
- ☐ təşkilatlar
- ☐ idarələr

676 Eviristik proqnozlaşdırma metodu nəyə əsaslanır?

- ☒ Tədqiqatlara və əvvəl nəmalum olan faktların müəyyənələşməsinə
- ☐ düzgün cavab yoxdur
- ☐ iqtisadi göstəricilərin riyazi modellər əsasında təhlilinə
- ☐ mövcud fakt və göstəricilərin təhlilinə
- ☐ sahələrarası balans modelinə

677 Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyzi metodundan d) ststistik metoddan e) analitik metodundan

- ☒ d.c.b.a
- ☐ b.c.d.e
- ☐ b.c.d
- ☐ a.b.c.e
- ☐ e.a.

678 Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyazi metodundan d) statistik metoddan e) ekstropolyasiya metodundan

- ☐ b.c.d.e
- ☐ e.a.
- ☒ d.c.b.a
- ☐ b.c.d
- ☐ a.b.c.e

679 Planlaşdırmanın hansı prinsipləri vardır? a) demokratik-mərkəziyyət. b) fərdilik c) elmilik. d) həvəsləndirmə. e) nəzarət

- ☐ a.b.d.e.
☐ a.b.c.d
☒ a.c.d.e
☐ c.d.e
☐ b.c.d.e.

680 Planlaşdırmada hansı metodlardan istifadə olunur? a) balans metodundan. b) normativ metodundan. c) riyzi metodundan d) statistik metoddan e) ekspert metodundan

- ☐ a.e.
☒ d.c.b.a
☐ b.c.d
☐ a.b.c.e
☐ b.c.d.e

681 Səhv cavabı tapın. Zehni hücum metodu potensial yaradıcılığı genişləndirir, problem situasiyaları işləyib hazırlamaq imkanını artırır. onun mərhələlərinə nə aid deyil

- ☒ qrupun iştirakçıları üçün problem qeydiyyatların təhlil olunması
☐ ideyanın yaradılması
☐ aparıcı problemin açılması
☐ aparıcı problemin məzmununu izah edilməsi
☐ qaydası səbəbi müəyyənləşdirilir

682 Səhv cavabı tapın. Zehni hücum metodu potensial yaradıcılığı genişləndirir, problem situasiyaları işləyib hazırlamaq imkanını artırır. onun mərhələlərinə nə aid deyil

- ☒ metodun mahiyyəti tədqiq olunur
☐ metodun mahiyyəti müəyyənləşdirilir
☐ «zehni hücum» iştirakçıları qrupunun formalaşdırılması, onların sayı 10-15 nəfər olub, bir-birilə tanış olan eyni səviyyəli mütəxəssislərdən təşkil oluna bilər
☐ «zehni hücum» iştirakçıları qrupunun formalaşdırılması, onların sayı 10-15 nəfər olub, bir-birilə tanış olmayan müxtəlif səviyyəli mütəxəssislərdən təşkil oluna bilər
☐ qrupun iştirakçıları üçün problem qeydiyyatların tərtib olunması

683 Səhv cavabı tapın Strateji xarakterli, vaxtı çatmış problemlərin həlli üçün İqtisadi İnkişaf Nazirliyi maraqlı təşkilatlarla birlikdə bələdiyyə məqsədli proqramlar hazırlayır. Hər bir belə proqram özünə məxsus pasporta malikdir və aşağıdakı göstəriciləri əks etdirir:

- ☐ proqramın reallaşdırılmasından alınan nəticə.
☐ maliyyə məbləği və mənbəyləri.
☒ əsas sosial-iqtisadi problemlərin siyahısı
☐ proqramın və digər tədbirlərin icraçıları.
☐ proqramın icrasına nəzarət

684 Səhv cavabı tapın Strateji xarakterli, vaxtı çatmış problemlərin həlli üçün İqtisadi İnkişaf Nazirliyi maraqlı təşkilatlarla birlikdə bələdiyyə məqsədli proqramlar hazırlayır. Hər bir belə proqram özünə məxsus pasporta malikdir və aşağıdakı göstəriciləri əks etdirir:

- ☒ dövlət sektorunun inkişaf layihəsi
☐ proqramın adı
☐ proqramın qəbul edilməsi vaxtı
☐ dövlət sifarişisi

- ☐ proqramın əsas tərtibatçısı

685 Səhv cavabı tapın Ölkənin hökuməti İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sərəncamverici hüquqları verir:

- ☒ iqtisadi islahatların hüquqi təminatını təkmilləşdirmək
☐ mövcud qanunlara uyğun olaraq qiymətləri qeydə almaq
☐ mövcud qanunlara uyğun olaraq qiymətləri təsdiq etmək
☐ mövcud qanunlara uyğun olaraq xidmətlərə tarifləri qeydə almaq
☐ ölkənin təhlükəsizliyi üçün istehsalın həcmi formalaşdırmaq

686 Səhv cavabı tapın Ölkənin hökuməti İqtisadi İnkişaf Nazirliyinə aşağıdakı sərəncamverici hüquqları verir:

- ☐ bələdiyyə tələbatı üçün istehsalın strukturunu formalaşdırmaq
☐ mövcud qanunlara uyğun olaraq xidmətlərə tarifləri təsdiq etmək
☒ regionlararası problemlərin həlli üçün dövlət və idarəçilik komissiyalarını yaratmaq
☐ İqtisadi İnkişaf Nazirliyi ona ayrılmış vəsait çərçivəsində iqtisadiyyata aid ETI-nin siyahısını müəyyən etmək üçün maliyyə resurslarını bölüşdürmək hüququna malikdir.
☐ dövlət ehtiyacı üçün istehsalın həcmi formalaşdırmaq

687 Səhv cavabı tapın Dövlət tənzimlənməsi prosesində hökumət tərəfindən istifadə olunan sənəd, orta müddətli perspektiv üçün iqtisadi-sosial inkişaf proqrammasının bölmələri hansıdır?

- ☐ orta müddətə ölkənin iqtisadi-sosial inkişaf konsepsiyası
☐ regional iqtisadi siyasət
☒ iqtisadi islahatların normativ təminatı
☐ xarici iqtisadi siyasət
☐ aqrar siyasət

688 Səhv cavabı tapın Dövlət tənzimlənməsi prosesində hökumət tərəfindən istifadə olunan sənəd, orta müddətli perspektiv üçün iqtisadi-sosial inkişaf proqrammasının bölmələri hansıdır?

- ☐ aqrar siyasət
☐ struktur siyasəti
☒ maliyyə siyasəti
☐ investisiya siyasəti
☐ ekoloji siyasət

689 Səhv cavabı tapın /İqtisadi-sosial inkişafın kompleks proqnozu bir neçə istiqamətə malikdir:

- ☒ ölkənin təhlükəsizliyi üçün istehsalın strukturunu formalaşdırmaq
☐ ümumi milli iqtisadiyyatın inkişafının perspektiv xarakteristikasını geniş əks etdirmək
☐ xalq təsərrüfatı kompleksində iqtisadi sahələri düzgün əhatə etdirmək
☐ regionların kompleks inkişafını təmin etmək
☐ iqtisadiyyatın dövlət bölməsini tənzimləmək

690 Proqnozlaşdırma özündə nəyi əks etdirir

- ☐ Obyektin gələcək vəziyyətinə təsir edən amillərin aşkarlanması
☐ Obyektin struktur elementlərinin aşkarlanmasını
☐ obyektin gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sisteminin hazırlanmasını
☐ Obyektin gələcək inkişaf yollarının təhlilini
☒ obyektin gələcək vəziyyətini, onun dinamika və inkişaf yollarının təsvirinə yönələn elmi əsaslandırılmış cəhdləri

691 Proqnoz metoduna aid deyil

- ☐ retrospeksiya

- ☐ delfi metodu
- ☒ indiqativ metod
- ☐ interpolysiya.
- ☐ reqressiya

692 Proqnoz anlayışını izah edin

- ☐ hamısıdır
- ☐ gələcək haqqında təsəvvü verir
- ☐ gələcək haqqında informasiya verir
- ☒ gələcək haqqında ehtimaldır
- ☐ informasiya sisteminin ehtimalıdır

693 Səhv cavabı tapın. İqtisadi proqnozlaşdırma hər bir sahə üzrə və ümumilikdə iqtisadiyyatın inkişaf proqramı tərtib olunarkən, ilkin mənbə rolunu oynayır. Buna görə də o, müəyyən prinsipə əsaslanmalıdır. Həmin prinsiplər isə bunlardır:

- ☐ proqnozun alternativliyi.
- ☐ proqnozların elmi əsaslandırılması.
- ☒ texniki tərəqqi təmayüllərinin elmi təhlili
- ☐ real iqtisadi prosesin analogiyasının yaradılması
- ☐ real iqtisadi prosesin bir növ imitasiya edilməsi

694 Proqnoz özündə nəyi əsk etdirir

- ☐ obyektiv gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sistemi
- ☐ obyektin gələcək vəziyyətini
- ☐ obyektin gələcək vəziyyətinin izahını
- ☐ obyektin gələcək vəziyyətini şərtləndirən amilləri
- ☒ obyektin gələcək vəziyyəti və obyektin alternativ inkişaf yolları barədə elmi əsaslandırılmış təsəvvürlər

695 Proqnoz özündə nəyi əsk etdirir

- ☐ obyektin gələcək vəziyyətini şərtləndirən amilləri
- ☒ obyektin gələcək vəziyyəti və obyektin alternativ inkişaf yolları barədə elmi əsaslandırılmış təsəvvürlər
- ☐ obyektin gələcək vəziyyəti
- ☐ obyektiv gələcək vəziyyətini müəyyənləşdirən tədbirlər sistemi
- ☐ obyektin gələcək vəziyyətinin izahını

696 Proqnoz obyektin xüsusiyyətini xarakterizə edir

- ☐ kəmiyyət parametrlərini
- ☐ keyfiyyət parametrlərini
- ☒ obyektin kəmiyyət və keyfiyyət parametrlərini
- ☐ heç bir cavab düzgün deyil
- ☐ obyektin dinamika və transformasiyaya meylliliyini

697 Normativ proqnozlaşdırma yanaşması nəyə əsaslanır?

- ☐ İnkişaf tarixinin təhli
- ☒ İctimai tələbatların dərki, məqsəd və resurs bazasının müəyyənləşməsi, məqsədyönlü təsirə
- ☐ İqtisadi inkişaf meyllərin və inkişafa təsir edən amillərin müəyyən edilməsini
- ☐ İnkişaf üçün zəruri olan resurs bazasının müəyyən edilməsinə
- ☐ Texnoloji situasiyanın təhlilinə

698 Mexaniki ekstropolyasiya metoduna görə...

- ☒ proqnozlaşdırılan vəziyyətlə mövcud arasındakı əlaqələr funksionaldı
- ☐ proqnozlaşdırılan vəziyyət məqsədyönlü təsirlə müəyyənləşir,
- ☐ proqnozlaşdırılan göstərici ilə bu günkü göstərici arasında hər hansı korrelyasiya əlaqələri mövcud deyil
- ☐ kəmiyyətindən proqnozlaşdırılan göstərici bu günkü göstəriciyə mütənəşib dəyişmir
- ☐ proqnozlaşdırılan vəziyyətlə mövcud vəziyyət arasında sinergetik əlaqələr

699 Məqsəd özündə nəyi əks etdirir?

- ☐ Obyektin mövcud vəziyyətini
- ☐ Sosial-iqtisadi sistemin davamlı inkişafını
- ☐ Sosial-iqtisadi sistemin sürətli inkişafını
- ☒ Obyektin arzu olunan vəziyyətini
- ☐ Sosial-iqtisadi sistemin artım templərinin azaldılmasını

700 İqtisadiyyatın strukturunun proqnozlaşdırma və planlaşdırılması özündə nəyi əks etdirir?

- ☐ son tələbin əsas komponentləri üzrə perspektiv miqdarının müəyyənləşdirilməsinə
- ☐ sənayenin ayrı-ayrı sahələri üzrə perspektiv məhsul və məsrəf göstəricilərinin müəyyənləşdirilməsinə
- ☐ iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məhsul buraxılışı həcmələrinin müəyyənləşdirilməsinə
- ☒ təsərrüfatının ayrı-ayrı sahələrində məhsul buraxılışı və resurs məsləki göstəricilərinin müəyyənləşdirilməsi
- ☐ iqtisadiyyat sahələri üzrə əmək və kapital resurslarına olan perspektiv tələbatın həcməsinin müəyyənləşdirilməsinə

701 Hipoteza nəyə əsaslanır

- ☐ statistik göstəricilərə
- ☐ dialektika qanunauyğunluqlarına
- ☐ institusiyaya
- ☒ institusiya və elmi-nəzəri baxışlara
- ☐ riyazi modelləşdirməyə

702 Genetik proqnozlaşdırma yanaşması nəyə əsaslanır

- ☐ Obyektin inkişaf qanunauyğunluqları əsasında hipotezlərin formalaşmasına
- ☐ Obyektin inkişaf qanunauyğunluqları və meyllərinin müəyyən edilməsinə
- ☐ Obyektin inkişafını şərtləndirən əsas amillərin müəyyən edilməsinə
- ☐ Obyektin inkişaf tarixinin təhliləsinə
- ☒ İnkişaf proseslərinə məqsədyönlü təsirə

703 Elmi öncəgörmənin hansı formaları vardır

- ☐ hipotez
- ☐ plan
- ☒ proqnoz
- ☐ hipotez, proqnoz
- ☐ hipotez, plan, proqnoz

704 Dövlət tənzimlənməsi prosesində hökumət tərəfindən istifadə olunan sənəd, orta müddətli perspektiv üçün iqtisadi-sosial inkişaf proqrammasıdır. neçə bölmədən ibarətdir

- ☒ 9.
- ☐ 6.
- ☐ 5.
- ☐ 3.

☐ 4.

705 İndiqativ planlar adətən neçə il müddətinə tərtib olunurlar.

☒ 5.

☐ 3.

☐ 2.

☐ 1.

☐ 4.

706 İndiqativ planlaşdırmanın həyata keçirilməsi mərhələləri neçə bölmədən ibarətdir.

☐ 6.

☐ 5.

☒ 3.

☐ 2.

☐ 4.

707 Planlaşdırmada hansı qanun istifadə olunmur?

☐ inzibati- amiranəlik qanunu

☐ əsas iqtisadi qanun

☐ əmtə istehsalı qanunu

☐ dəyər qanunu

☒ tələb və təklif qanunu

708 Planlaşdırmanın hansı prinsipi daha əsasdır?

☐ nəzarət və təftiş

☐ inzibati-amiranəlik

☐ elmilik

☒ demokratik-mərkəziyyət

☐ həvəsləndirmə və məsuliyyət

709 Planlaşdırmada hansı qanun mühüm rola malikdir?

☐ hamısı.

☒ əsas iqtisadi qanun

☐ əmtə istehsalı qanunu

☐ dəyər qanunu

☐ tələb və təklif qanunu

710 Planlaşdırmanın hansı prinsipi yoxdur?

☐ nəzarət və təftiş

☒ xüsusi əsaslandırma

☐ elmilik

☐ demokratik-mərkəziyyət

☐ həvəsləndirmə və məsuliyyət

711 Planlaşdırmanın hansı prinsipi yoxdur?

☐ nəzarət

☐ elmi əsaslandırma

☒ fərdi müqayisəli

- ☐ demokratik-mərkəziyyət
- ☐ həvəsləndirmə və məsuliyyət

712 Planlaşdırma nədir?

- ☐ cavablar düzdür
- ☐ nəzərdə tutulan layihədir
- ☐ sənaye və kənd t-tının əlaqəli planlaşdırılmasıdır
- ☒ dövlət rəhbərliyinin mərkəzi pilləsidir
- ☐ iqtisadi inkişafın vahid sistemidir

713 Planlaşdırma nədir?

- ☐ cavablar düzdür
- ☐ nəzərdə tutulan layihədir
- ☐ sənaye və kənd t-tının əlaqəli planlaşdırılmasıdır
- ☒ inkişafa nail olunmaq üçün tədbirlər sistemidir
- ☐ iqtisadi inkişafın vahid sistemidir

714 Plan və plana uyğunluq anlayışlarını necə şərh etmək olar?

- ☐ cavablar düzdür
- ☒ plan və plana uyğunluq eyni məvhumlardır
- ☐ plana uyğunluq istiqamətli fəaliyyətdir
- ☐ plan məqsəduyğun fəaliyyətdir
- ☐ fərqli anlayışlardır

715 Makroiqtisadi planlaşdırmanın mahiyyəti nədir,?

- ☐ cavablar düzdür
- ☐ sahələrin müqayisəli fəaliyyətidir
- ☐ tipik plan fəaliyyəti
- ☐ sahələrin qarşılıqlı əlaqəsidir
- ☒ sahələrin əlaqəli fəaliyyətidir